

AAA_1252_az_Qiyabi yekun imtahan testinin sualları

Fənn : 1252 Ekoloji biznesin əsasları

1 Müasir iqtisadi sistemə keçid hansı qanunla tənzimlənir:

- ☐ dövlət əmlakının özəlləşdirilməsi qanunu
- ☐ azad sahibkarlıq qanunu
- ☐ mülkiyyət formasının dəyişilməsi qanunu
- ☒ tələblə təklifin mütənasibliyi qanunu
- ☐ bazar qanunu

2 “Ekoloji biznesin əsasları” fənni iqtisadçı ekoloqların hazırlanmasında necə bir fəndir

- ☐ ümumtəbii fənlərdən biridir
- ☐ köməkçi fənlərdən biridir
- ☐ ikinci dərəcəli fəndir
- ☒ əsas fənlərdən biridir
- ☐ texniki fənlərdən biridir

3 “Ekoloji biznesin əsasları” fənninin predmeti nədir

- ☐ iş normasıdır
- ☐ hüquqi norma çərçivəsidir
- ☐ şəxsi və kollektiv təşəbbüskarlığın təzahürüdür
- ☒ ekoloji sahədə sahibkalığın xüsusiyyətləridir
- ☐ iqtisadi norma çərçivəsidir

4 Biznesin mənası nədir

- ☐ gəlir
- ☐ fəaliyyət
- ☐ sahibkarlıq
- ☒ iş
- ☐ təşəbbüskarlıq

5 Ekoloji biznesin neçə mühiti vardır

- ☐ 5.0
- ☐ 6.0
- ☐ 4.0
- ☒ 2.0
- ☐ 7.0

6 Hüquqi təsirin ən mühüm sahələri neçədir

- ☐ 9.0
- ☐ 4.0
- ☐ 5.0
- ☒ 6.0
- ☐ 8.0

7 Beynəlxalq hüquq neçə məsələni əhatə edir

- ☐ 6.0
- ☐ 4.0
- ☐ 3.0
- ☒ 7.0
- ☐ 8.0

8 Ekoloji biznesin təbii-coğrafi mühitinə daxildir

- ☐ təhsil səviyyəsi
- ☐ ilin fəsillərinin müddəti
- ☐ torpaqların məhsuldarlığı
- ☒ bioloji
- ☐ əhalinin yaş və cins tərkibi

9 Ekoloji biznes bazarının infrastrukturuna daxildir

- ☐ informasiya texnologiyası və kommunikasiya vasitələri
- ☐ ticarət palataları
- ☐ broker şirkətləri
- ☒ kapital bazarı
- ☐ elektron ticarət sistemləri

10 Ekoloji biznesin infrastruktur elementidir

- ☐ qurğular
- ☐ pul vəsaiti
- ☐ baza texnologiyaları
- ☒ innovasiya – investisiya bazarı
- ☐ binalar

11 Ekoloji biznes bazarının maliyyə bazarına daxildir

- ☐ əmlak bazarı
- ☐ torpaq bazarı
- ☐ bank bazarı
- ☒ pul bazarı
- ☐ təkrar maliyyə bazarı

12 Ekoloji biznes bazarının maliyyə bazarının təsnifatına dair çatışmayan cəhətləri sadalayan qrup iqtisadçılar

- ☐ 4.0
- ☐ 7.0
- ☐ 6.0
- ☒ 5.0
- ☐ 3.0

13 Azərbaycanın ekoloji vəziyyətinin yaxşılaşdırılmasına dair qısamüddətli kredit qoyuluşlarının yekuna görə faizi

- ☒ 73.0
- ☐ 78.0
- ☐ 69.0
- ☐ 67.0
- ☐ 80.0

14 Azərbaycanın ekoloji vəziyyətinin yaxşılaşdırılmasına dair uzunmüddətli kredit qoyuluşlarının yekuna görə faizi

- ☐ 33.0
- ☐ 40.0
- ☐ 15.0
- ☒ 27.0

☐ 51.0

15 Ekoloji biznes bazarının təkmil kapital bazarı aşağıdakı şərtlər daxilində mövcuddur

- ☐ transaksion xərclərin yarı varlığı
- ☐ transaksion xərclərin yarı yoxluğu
- ☐ transaksion xərclərin tam varlığı
- ☒ transaksion xərclərin tam yoxluğu
- ☐ transaksion xərclərin yoxluğu

16 Ekoloji biznes bazarının təkmil kapital bazarı aşağıdakı şərtlər daxilində mövcuddur

- ☐ bazardan çıxmaq
- ☐ bazara daxil olmamaq
- ☐ bazara qeyri-bərabər sayda daxil olma
- ☒ hüquqi və fiziki şəxslərin bazara bərabər daxil olması
- ☐ bazardan bərabər sayda çıxmaq

17 Ekoloji biznes bazarının təkmil kapital bazarı aşağıdakı şərtlər daxilində mövcuddur

- ☐ informasiyaların məhvi
- ☐ informasiyaların anlaşılmamazlığı
- ☐ informasiyaların müxtəlif cür anlaşıqlığı
- ☒ informasiyaların eyni anlaşıqlığı
- ☐ informasiyaların çıxarılması

18 Ekoloji biznes bazarının təkmil kapital bazarı aşağıdakı şərtlər daxilində mövcuddur

- ☐ yarı gözləmələr
- ☐ bərabər gözləmələr
- ☐ qeyri-bərabər gözləmələr
- ☒ fəaliyyət göstərən bütün şəxslərdə bərabər gözləmələr
- ☐ tam gözləmələr

19 Ekoloji biznes bazarının təkmil kapital bazarı aşağıdakı şərtlər daxilində mövcuddur

- ☐ xərclərin alınmaması
- ☐ xərclərin qaytarılması

- ☐ xərclərin olması
- ☒ maliyyə çətinlikləri ilə əlaqədar xərclərin olmaması
- ☐ xərclərin alınması

20 Ekoloji biznes bazarında qiymətli kağızlar bazarını neçə hissəyə bölmək olar

- ☐ 7.0
- ☐ 5.0
- ☐ 3.0
- ☒ 2.0
- ☐ 6.0

21 Ekoloji biznes bazarında kredit bazarını neçə hissəyə bölmək olar

- ☐ 8.0
- ☐ 4.0
- ☐ 3.0
- ☒ 2.0
- ☐ 5.0

22 Bazar iqtisadiyyatı şəraitində dövlətin yerinə yetirdiyi funksiyaların sayı

- ☐ 7.0
- ☐ 3.0
- ☐ 4.0
- ☒ 5.0
- ☐ 6.0

23 İnflyasiya nə deməkdir

- ☐ üstün əmsalıdır
- ☐ istehsal qiymətləridir
- ☐ istehlak qiymətləridir
- ☒ istehlak qiymətlərinin artım sürətinin əhalinin gəlirinin artım sürətinin üstələməsidir
- ☐ sıfır əmsalıdır

24 Pozitiv şərait nə deməkdir

- ☐ mənfi proseslərdir
- ☐ neqativ proseslərdir
- ☐ neytral proseslərdir
- ☒ ölkə iqtisadiyyatına müsbət təsir edən pozitiv proseslərdir
- ☐ artım proseslərdir

25 Neqativ şərait nə deməkdir

- ☐ əskik proseslərdir
- ☐ müsbət proseslərdir
- ☐ neytral proseslərdir
- ☒ ölkə iqtisadiyyatına mənfi təsir edən neqativ proseslərdir
- ☐ pozitiv proseslərdir

26 Dövlət büdcəsi kəsiri nə deməkdir

- ☐ neytral vəziyyətdir
- ☐ pozitiv vəziyyətdir
- ☐ dövlət məsariflərinin onun gəlirini üstələməməsidir
- ☐ kompleks vəziyyətdir
- ☒ dövlət məsariflərinin onun gəlirini üstələməsidir

27 İqtisadiyyatın təmizlənməsində iqtisadi metoda aiddir

- ☐ sosial dönüm
- ☐ maddi vəsait
- ☐ pul bölgüsü
- ☒ resursların yenidən bölgüsü
- ☐ maliyyə vəsaiti

28 İqtisadiyyatın tənzimlənməsində inzibati metoda aiddir

- ☐ mənəvi inhisarçılıq
- ☐ əmək inhisarçılıq
- ☐ əqli inhisarçılıq
- ☒ təbii inhisarçılıq
- ☐ maddi inhisarçılıq

29 İqtisadi metodun tətbiq olunduğu sahələr

- ☐ 4.0
- ☐ 7.0
- ☐ 8.0
- ☒ 6.0
- ☐ 5.0

30 Ekoloji biznesdə iqtisadi siyasət tədbirləri özündə əks etdirməlidir

- ☐ dövlət
- ☒ fiskal
- ☐ kommunikasiya
- ☐ innovasiya
- ☐ kompleks

31 Ekoloji biznesdə iqtisadi siyasət tədbirləri özündə əks etdirməlidir

- ☐ dövlət
- ☐ innovasiya
- ☐ kommunikasiya
- ☒ elmi-texniki
- ☐ kompleks

32 Ekoloji biznesdə iqtisadi siyasət tədbirləri özündə əks etdirməlidir

- ☐ dövlət
- ☐ innovasiya
- ☐ kommunikasiya
- ☒ investisiya
- ☐ kompleks

33 Ekoloji biznesdə iqtisadi siyasət tədbirləri özündə əks etdirməlidir

- ☐ dövlət
- ☐ innovasiya
- ☐ kommunikasiya
- ☒ amortizasiya

☐ kompleks

34 Ekoloji biznesdə iqtisadi siyasət tədbirləri özündə əks etdirməlidir

- ☐ dövlət
- ☐ innovasiya
- ☐ kommunikasiya
- ☒ kredit-pul
- ☐ kompleks

35 Ekoloji biznesin tənzimlənməsindən ötrü lazımdır

- ☐ texniki baza yaradılmalıdır
- ☐ sosial baza yaradılmalıdır
- ☐ iqtisadi baza yaradılmalıdır
- ☒ müvafiq hüquqi baza yaradılmalıdır
- ☐ maddi texniki baza yaradılmalıdır

36 Antiinhisar siyasəti iqtisadiyyatın tərkib hissəsidir

- ☐ sahəsi tənzimlənməsinin
- ☐ inhisarçı tənzimlənməsinin
- ☐ korporativ tənzimlənməsinin
- ☒ dövlət tənzimlənməsinin
- ☐ sənaye tənzimlənməsinin

37 Azərbaycan Respublikasında təbii inhisarçıların siyahısına daxildir

- ☐ kənd təsərrüfatındakı müəssisələr
- ☐ yüngül sənayesindəki müəssisələr
- ☐ aqrar sahəsindəki müəssisələr
- ☒ yanacaq-energetika sahəsindəki müəssisələr
- ☐ yeyinti sahəsindəki müəssisələr

38 Azərbaycan Respublikasında təbii inhisarçıların siyahısına daxildir

- ☐ kənd təsərrüfatındakı müəssisələr
- ☐ yüngül sənayesindəki müəssisələr

- ☐ aqrar sahəsindəki müəssisələr
- ☒ nəqliyyat sahəsindəki müəssisələr
- ☐ yeyinti sahəsindəki müəssisələr

39 Azərbaycan Respublikasında təbii inhisarçıların siyahısına daxildir

- ☐ yüngül sənayesindəki müəssisələr
- ☒ rabitə sahəsindəki müəssisələr
- ☐ kənd təsərrüfatındakı müəssisələr
- ☐ yeyinti sahəsindəki müəssisələr
- ☐ aqrar sahəsindəki müəssisələr

40 Azərbaycan Respublikasında təbii inhisarçıların siyahısına daxildir

- ☐ kənd təsərrüfatındakı müəssisələr
- ☐ yüngül sənayesindəki müəssisələr
- ☐ aqrar sahəsindəki müəssisələr
- ☒ kommunal xidmətləri sahəsindəki müəssisələr
- ☐ yeyinti sahəsindəki müəssisələr

41 Dövlət büdcəsi nədir

- ☐ şəxsi sənəddir
- ☐ dövlət sənədidir
- ☐ ən mühüm qeyri-maliyyə sənədidir
- ☒ ən mühüm maliyyə sənədidir
- ☐ qeyri-dövlət sənədidir

42 İnvestisiya sənədlərinə aiddir

- ☐ bina
- ☐ su
- ☐ torpaq
- ☒ pul vəsaiti
- ☐ nou - haw

43 İnvestisiya sənədlərinə aiddir

- ☐ bina
- ☐ su
- ☐ torpaq
- ☒ kreditlər
- ☐ nou- haw

44 İnvestisiya sənədlərinə aiddir

- ☐ bina
- ☐ su
- ☐ torpaq
- ☒ səhmlər
- ☐ nou- haw

45 İnvestisiya sənədlərinə aiddir

- ☐ bina
- ☐ su
- ☐ torpaq
- ☒ daşınan və daşınmaz əmlak
- ☐ nou- haw

46 İnvestisiya qoyuluşundan gözlənilən gəlirin həçminə birbaşa və bilavasitə təsir göstərən

- ☐ 4.0
- ☐ 7.0
- ☐ 8.0
- ☒ 6.0
- ☐ 5.0

47 Unvestisiya fəallığına dövlətin təsir etdiyi amillər

- ☐ təbitəin mühafizəsi siyasəti
- ☐ su siyasəti
- ☐ torpaq siyasəti
- ☒ kredit maliyyə və vergi siyasəti
- ☐ atmosfer siyasəti

48 Unvestisiya fəallığına dövlətin təsir etdiyi amillər

- ☐ təbitəin mühafizəsi siyasəti
- ☐ su siyasəti
- ☐ torpaq siyasəti
- ☒ müxtəlif güzəştlərlər
- ☐ atmosfer siyasəti

49 Unvestisiya fəallığına dövlətin təsir etdiyi amillər

- ☐ təbitəin mühafizəsi siyasəti
- ☐ su siyasəti
- ☐ torpaq siyasəti
- ☒ amortizasiya siyasəti
- ☐ atmosfer siyasəti

50 Unvestisiya fəallığına dövlətin təsir etdiyi amillər

- ☐ təbitəin mühafizəsi siyasəti
- ☐ su siyasəti
- ☐ torpaq siyasəti
- ☒ xarici investisiyalar üçün əlverişli amillər
- ☐ atmosfer siyasəti

51 Unvestisiya fəallığına dövlətin təsir etdiyi amillər

- ☐ təbitəin mühafizəsi siyasəti
- ☐ su siyasəti
- ☐ torpaq siyasəti
- ☒ elmin texniki siyasəti
- ☐ atmosfer siyasəti

52 Qiymət nədir

- ☐ dəyərin maddi ifadəsidir
- ☐ dəyərin mənəvi ifadəsidir
- ☒ dəyərin pul ilə ifadəsidir
- ☐ dəyərin iqtisadi ifadəsidir

☐ dəyərin fizik ifadəsidir

53 Qiymətin dövlət tənzimlənməsinin həyata keçirilən metodları

- ☐ 3.0
☒ 4.0
☐ 5.0
☐ 6.0
☐ 2.0

54 Qiymətlər sistemi əlamətinə görə təsnifləşir

- ☐ 3.0
☐ 6.0
☐ 4.0
☒ 5.0
☐ 7.0

55 Ekoloji bizneslə qiymət siyasəti nə deməkdir

- ☐ dövlətin ümumi iqtisadi siyasətinin üçüncü dərəcəli hissəsidir
☐ dövlətin ümumi iqtisadi siyasətinin qanunauyğun hissəsidir
☐ dövlətin ümumi iqtisadi siyasətinin ikincidərəcəli hissəsidir
☒ dövlətin ümumi iqtisadi siyasətinin ən başlıca tərkib hissəsidir
☐ dövlətin ümumi iqtisadi siyasətinin qanunsuz hissəsidir

56 Ekoloji sahibkarlıq nədir

- ☐ insan fəallığının sığortasıdır
☐ insan fəallığının qeyri-ciddi hissəsidir
☐ insan fəallığının bir cəhdidir
☒ insan fəallığının potensialıdır
☐ insan fəallığının ciddi hissəsidir

57 Ekoloji biznesin əsas prinsipləri öz əksini tapmışdır

- ☐ Ticarət palatasının qərarlarında
☐ “Azad ticarətə dair qanunda”

- ☐ “Təbiətin mühafizəsi qanununda”
- ☒ “Sahibkarlıq fəaliyyəti xartiyasında”
- ☐ “Biznesin əsasları qanununda”

58 Sahibkarlıq fəaliyyəti xartiyasının ən vacib prinsipinə aiddir

- ☐ bölmə üçün ekoloji təhlükəsizliyin prioritetləri
- ☐ firmalar üçün ekoloji təhlükələrin prioritetləri
- ☐ təşkilatlar üçün ekoloji təhlükəsizliyin prioritetləri
- ☒ müəssisələr üçün ekoloji təhlükəsizliyin prioritetləri
- ☐ şirkətlər üçün ekoloji təhlükəsizliyin prioritetləri

59 Sahibkarlıq fəaliyyəti xartiyasının ən vacib prinsipinə aiddir

- ☐ istehsal prosesləri
- ☐ qanunsuz proseslər
- ☐ qeyri-mükəmməl proseslər
- ☒ mükəmməlləşdirmə prosesləri
- ☐ qanuni proseslər

60 Sahibkarlıq fəaliyyəti xartiyasının ən vacib prinsipinə aiddir

- ☐ sadə kütləvilik
- ☐ qanuni kütləvilik
- ☐ qeyri-kütləvilik
- ☒ personalın təhsili və təbiətin mühafizə tədbirlərində iştirakının kütləviliyi
- ☐ qeyri-qanuni kütləvilik

61 Sahibkarlıq fəaliyyəti xartiyasının ən vacib prinsipinə aiddir

- ☐ mürəkkəb qiymətləndirmə
- ☐ düzgün qiymətləndirmə
- ☐ sonradan qiymətləndirmə
- ☒ əvvəlcədən qiymətləndirmə
- ☐ sadə qiymətləndirmə

62 Sahibkarlıq fəaliyyəti xartiyasının ən vacib prinsipinə aiddir

- ☐ planlaşdırma
- ☐ istehlak
- ☐ istehsal
- ☒ məhsul və xidmətlər
- ☐ nəqliyyat

63 Sahibkarlıq fəaliyyəti xartiyasının ən vacib prinsipinə aiddir

- ☐ ticarətçilərə məsləhətlər
- ☐ planlaşdırıcılara məsləhətlər
- ☐ istehsalçılara məsləhətlər
- ☒ istehlakçılara məsləhətlər
- ☐ nəqliyyatçılara məsləhət

64 Xartiya nə deməkdir

- ☐ əsasən istehsaldır
- ☐ əsasən məramnaməlidir.
- ☐ əsasən qanundur
- ☒ əsasən istəkdir
- ☐ əsasən istehsaldır

65 Ekoloji sahibkarlığın formaları

- ☐ 6.0
- ☐ 4.0
- ☐ 3.0
- ☒ 2.0
- ☐ 5.0

66 İqtisadiyyatın təbiətə məsuliyyətli münasibəti məsələlərinin reallaşması prinsipləri

- ☒ biosferin mühafizəsi
- ☐ litosferin mühafizəsi
- ☐ hidrosferin mühafizəsi
- ☐ atmosferin mühafizəsi
- ☐ mantiyenin mühafizəsi

67 İqtisadiyyatın təbiətə məsuliyyətli münasibəti məsələlərinin reallaşması prinsipləri

- ☐ yanar şistın qorunmasına yardım
- ☐ neftin qorunmasına yardım
- ☐ kömürün qorunmasına yardım
- ☒ təbii ehtiyatların qorunmasına yardım
- ☐ tarfun qorunmasına yardım

68 İqtisadiyyatın təbiətə məsuliyyətli münasibəti məsələlərinin reallaşması prinsipləri

- ☐ suyun saxlanması
- ☐ əmtənin saxlanması
- ☐ məhsulların saxlanması
- ☒ tullantıların saxlanması və istifadəsi
- ☐ təbii qazın saxlanması

69 İqtisadiyyatın təbiətə məsuliyyətli münasibəti məsələlərinin reallaşması prinsipləri

- ☐ qara qənaət
- ☐ torpağa qənaət
- ☐ suya qənaət
- ☒ enerjiyə qənaət
- ☐ məhsula qənaət

70 İqtisadiyyatın təbiətə məsuliyyətli münasibəti məsələlərinin reallaşması prinsipləri

- ☐ riskə qayıtmaq
- ☐ riskin neytrallaşması
- ☐ riskin artması
- ☒ riskin azaldılması
- ☐ riskin sürətlənməsi

71 İqtisadiyyatın təbiətə məsuliyyətli münasibəti məsələlərinin reallaşması prinsipləri

- ☐ neytral vəziyyət
- ☐ neytral vəziyyət
- ☐ təhlükəli xidmət və məhsuldar
- ☒ təhlükəsiz xidmət və məhsullar

☐ riskli pozulması

72 İqtisadiyyatın təbiətə məsuliyyətli münasibəti məsələlərinin reallaşması prinsipləri

- ☐ riskin bərpası
- ☐ torpağın bərpası
- ☐ ətraf mühitin pozulması
- ☒ ətraf mühitin bərpası
- ☐ suyun bərpası

73 İqtisadiyyatın təbiətə məsuliyyətli münasibəti məsələlərinin reallaşması prinsipləri

- ☐ şəhərin məlumatlandırılması
- ☐ rayonun məlumatlandırılması
- ☐ regionun məlumatlandırılması
- ☒ ictimaiyyətin məlumatlandırılması
- ☐ ictimaiyyətin kənarlaşdırılması

74 İqtisadiyyatın təbiətə məsuliyyətli münasibəti məsələlərinin reallaşması prinsipləri

- ☐ borca qalmaq
- ☐ şəxsin məsuliyyətsizliyi
- ☐ insanın borcu
- ☒ rəhbərliyin məsuliyyəti və borcu
- ☐ şəxsin borcu

75 İqtisadiyyatın təbiətə məsuliyyətli münasibəti məsələlərinin reallaşması prinsipləri

- ☐ regionun məlumatlandırılması
- ☐ marketinq
- ☐ menecment
- ☒ audit və məruzələr
- ☐ sahibkarlıq

76 Ekoloji sahibkarlığın növləri

- ☐ 6.0
- ☐ 4.0

- ☐ 3.0
- ☒ 2.0
- ☐ 5.0

77 Ekoloji tələblər və məhdudiyyətlə bağlı olan əsas sahibkarlıq növü məsələləri özündə birləşdirir

- ☐ tullantılı məhsul istehsalı
- ☐ neytral məhsul istehsalı
- ☐ zərərli məhsul istehsalı
- ☒ ekoloji texnika, avadanlıq, cihaz və qurğuların istehsalı
- ☐ neytral məhsul istehsalı

78 Ekoloji tələblər və məhdudiyyətlə bağlı olan əsas sahibkarlıq növü məsələləri özündə birləşdirir

- ☐ neytral texnologiyanın tətbiqi
- ☐ neytral məhsul istehsalı
- ☐ çoxtullantılı texnologiyanın tətbiqi
- ☒ aztullantılı yeni texnologiya və yeni məhsulların hazırlanması
- ☐ tullantılı texnologiyanın tətbiqi

79 Köməkçi ekoloji sahibkarlıq növü əlaqədardır

- ☐ ehtiyatların qeyri-təkrar ardıcıl istifadəsi ilə
- ☐ ehtiyatların qeyri-neytrallığı ilə
- ☐ ehtiyatların neytrallığı ilə
- ☐ ehtiyatların keyfiyyətsizliyi ilə
- ☒ ehtiyatların keyfiyyət və xüsusiyyətlərinin təkrar-ardıcıl istifadəsi ilə

80 Köməkçi ekoloji sahibkarlıq növü əlaqədardır

- ☐ pulla
- ☐ istehsalla
- ☐ qeyri-utilizasiya ilə
- ☒ utilizasiya ilə
- ☐ istehlakla

81 Köməkçi ekoloji sahibkarlıq növü əlaqədardır

- ☐ neytral vəziyyət
- ☐ yarısaflaşdırma
- ☐ faydalı qazıntıların sadə emalı
- ☒ faydalı qazıntıların daha dərin emalı, saflaşdırılması
- ☐ dərin saflaşdırma

82 Ekoloji sahibkarlıq fəaliyyət sahəsinə görə təsnif edilir

- ☐ ticarət tipli ekoloji bizneslə
- ☐ qeyri-sahivi ekoloji bizneslə
- ☐ sahəvi ekoloji bizneslə
- ☒ istehsal ekoloji bizneslə
- ☐ istehlak tipli ekoloji bizneslə

83 Ekoloji sahibkarlıq fəaliyyət sahəsinə görə təsnif edilir

- ☐ ticarət tipli ekoloji bizneslə
- ☐ qeyri-sahəvi ekoloji bizneslə
- ☐ sahəvi ekoloji bizneslə
- ☒ kommersiya ekoloji bizneslə
- ☐ istehlak tipli ekoloji bizneslə

84 Ekoloji sahibkarlıq fəaliyyət sahəsinə görə təsnif edilir

- ☐ nəqliyyat biznesi ilə
- ☐ bank biznesi ilə
- ☐ qeyri-maliyyə ekoloji biznesi ilə
- ☒ maliyyə ekoloji biznesi ilə
- ☐ ticarət biznesi ilə

85 Ekoloji sahibkarlıq fəaliyyət sahəsinə görə təsnif edilir

- ☐ ekoticarətlə
- ☐ ekosahibkarlıqla
- ☐ ekomenecmentlə
- ☒ ekomarketinqlə
- ☐ ekobizneslə

86 Ekoloji sahibkarlıq fəaliyyət sahəsinə görə təsnif edilir

- ☐ ekoticarətlə
- ☐ ekobizneslə
- ☐ ekokəşfiyyatla
- ☒ ekoməlumatla
- ☐ ekoturizmlə

87 Ekoloji sahibkarlıq fəaliyyət sahəsinə görə təsnif edilir

- ☐ ekoloji istehsalla
- ☐ ekoloji turizmlə
- ☐ ekoloji bizneslə
- ☒ ekoloji sığorta
- ☐ ekoloji ticarətlə

88 Ekoloji sahibkarlıq fəaliyyət sahəsinə görə təsnif edilir

- ☐ ekoloji istehlakla
- ☐ ekoloji ticarətlə
- ☐ ekoloji turizmlə
- ☒ ekoloji lizinqlə
- ☐ ekoloji istehsalla

89 Ekoloji sahənin səmərəliliyini müəyyən etmək olar

- ☐ sex səviyyəsində
- ☐ qrup səviyyəsində
- ☐ ailə səviyyəsində
- ☒ cəmiyyət səviyyəsində
- ☐ küçə səviyyəsində

90 Ekoloji sahənin səmərəliliyini müəyyən etmək olar

- ☐ həyat səviyyəsində
- ☐ küçə səviyyəsində
- ☐ məhəllə səviyyəsində
- ☒ region səviyyəsində

☐ dalan səviyyəsində

91 Ekoloji sahənin səmərəliliyini müəyyən etmək olar

- ☐ istehsalat səviyyəsində
- ☐ fabrik səviyyəsində
- ☐ zavod səviyyəsində
- ☒ firma səviyyəsində
- ☐ sex səviyyəsində

92 Ekoloji sahənin səmərəliliyini müəyyən etmək olar

- ☐ küçə səviyyəsində
- ☒ müəssisə səviyyəsində
- ☐ dalan səviyyəsində
- ☐ həyət səviyyəsində
- ☐ məhəllələr səviyyəsində

93 Müasir idarəetmə sferasına tendensiyalar xarakterikdir

- ☐ 6.0
- ☐ 5.0
- ☐ 4.0
- ☒ 3.0
- ☐ 2.0

94 Ekoloji menecment konsepsiyasına aiddir

- ☐ 9.0
- ☒ 10.0
- ☐ 6.0
- ☐ 7.0
- ☐ 4.0

95 Ekoloji menecmentin əsası ibarətdir

- ☐ istehsalat
- ☐ mühasibat

- ☐ balanslaşdırma
- ☒ ekoloji balans və ekoloji nəzarət
- ☐ ekoloji büdcə

96 Ekoloji menecmentin əsası ibarətdir

- ☐ istehsalat
- ☐ ekoloji büdcə
- ☐ balanslaşdırma
- ☒ ekoloji üçot və ekoloji audit
- ☐ istehlak

97 Ekoloji menecmentin əsası ibarətdir

- ☐ istehlak
- ☐ çirklənmə
- ☐ ətraf mühitin keyfiyyətsizliyi
- ☒ ətraf mühitin keyfiyyətinin idarə edilməsi
- ☐ istehsal

98 Ekoloji menecmentin funksiyalarının qruplaşması

- ☐ 6.0
- ☐ 5.0
- ☐ 4.0
- ☒ 3.0
- ☐ 2.0

99 Ekoloji menecmentin prinsipləri

- ☐ 8.0
- ☐ 6.0
- ☐ 3.0
- ☒ 10.0
- ☐ 7.0

100 Ekoloji menecmentdə ekoloji siyasətin və öhdəliklərin əsaslandırılmasının fəaliyyət növləri

- ☐ 8.0
- ☐ 5.0
- ☐ 3.0
- ☒ 2.0
- ☐ 6.0

101 Ekoloji fəaliyyətin planlaşdırılması növləri

- ☐ 9.0
- ☐ 4.0
- ☐ 3.0
- ☒ 2.0
- ☐ 10.0

102 Menecmentdə ekoloji fəaliyyətin təşkili növləri

- ☐ 9.0
- ☐ 7.0
- ☐ 6.0
- ☒ 8.0
- ☐ 10.0

103 Ekoloji menecmentdə işçi heyətinin idarə olunması prinsipləri

- ☐ maarifləndirməmək
- ☐ qeyri-motivasiya
- ☐ müəssisə barəsində məlumatın tam olmaması
- ☒ müəssisənin fəaliyyəti barəsində işçilərin məlumatlandırılması
- ☐ tam məlumatsızlıq

104 Ekoloji menecmentdə işçi heyətinin idarə olunması prinsipləri

- ☐ başa düşməmək
- ☐ maarifləndirmənin olmaması
- ☐ qeyri-motivasiya
- ☒ motivasiya
- ☐ tam məlumatsızlıq

105 Ekoloji menecmentdə işçi heyətinin idarə olunması prinsipləri

- ☐ başa düşməmək
- ☐ ekoloji maarifləndirilməmək
- ☒ ekoloji maarifləndirilmə
- ☐ neytrallıq
- ☐ qeyri motivasiya

106 Ekoloji menecmentdə işçi heyətinin idarə olunması prinsipləri

- ☐ neytrallıq
- ☐ qeyri motivasiya
- ☐ işçilərin fəaliyyətə hazırlanmaması
- ☒ işçilərin fəaliyyətə hazırlanması
- ☐ başa düşməmək

107 Ekoloji menecmentdə işçi heyətinin idarə olunması prinsipləri

- ☐ beynəlxalq rəyin formalaşmaması
- ☐ qeyri-motivasiya edilməsi
- ☐ məlumatlandırılmamaq
- ☒ müəssisə fəaliyyətinin ekoloji aspektləri barədə məlumatlandırılma
- ☐ neytrallıq

108 Ekoloji menecmentdə işçi heyətinin idarə olunması prinsipləri

- ☐ planlaşdırma
- ☐ qeyri-motivasiya edilməsi
- ☐ neytrallıq
- ☒ motivasiya edilməsi
- ☐ beynəlxalq rəyin formalaşmaması

109 Ekoloji menecmentdə işçi heyətinin idarə olunması prinsipləri

- ☐ planlı rəyin formalaşdırılmaması
- ☐ neytral rəyin formalaşdırılması
- ☐ mənfi beynəlxalq rəyin formalaşdırılması
- ☒ müsbət beynəlxalq rəyin formalaşdırılması

☐ planlı rəyin formalaşdırılması

110 Ekoloji menecmentdə işçi heyətinin idarə olunması prinsipləri

- ☐ planlı imicin formalaşdırılmaması
- ☐ neytral imicin formalaşdırılması
- ☐ mənfi imicin formalaşdırılması
- ☒ müəssisənin müsbət ekoloji imicinin formalaşdırılması
- ☐ planlı imicin formalaşdırılması

111 Ekoloji menecmentdə ətraf mühitin və təbii resurslardan istifadənin idarə olunmasının fəaliyyət qrupları

- ☐ 7.0
- ☐ 4.0
- ☐ 3.0
- ☒ 2.0
- ☐ 6.0

112 Ekoloji menecmentdə daxili ekoloji monitoring və ekoloji nəzarətin fəaliyyət qrupları

- ☐ 6.0
- ☐ 4.0
- ☐ 3.0
- ☒ 1.0
- ☐ 7.0

113 Ekoloji menecment sisteminin yenidən baxılıb təkmilləşdirilməsi qrupları

- ☐ 5.0
- ☐ 10.0
- ☐ 9.0
- ☒ 8.0
- ☐ 6.0

114 Ekoloji menecment sistemi özündə birləşdirir

- ☐ siyasəti
- ☐ iqtisadi siyasəti

- ☐ ümumi siyasəti
- ☒ ekoloji siyasəti
- ☐ sosioloji siyasəti

115 Ekoloji menecment sistemi özündə birləşdirir

- ☐ sosiologiyayı
- ☐ menecmenti
- ☐ marketinqi
- ☒ qəbul olunmuş ekoloji siyasətə uyğun planlaşdırmanı
- ☐ mentaliteti

116 Ekoloji menecment sistemi özündə birləşdirir

- ☐ ekoloji anditi
- ☐ ekoloji siyasəti
- ☐ ekoloji marketinqi
- ☒ ekoloji menecmentdə fəaliyyətin təşkilini
- ☐ ekoloji sosiologiyayı

117 Ekoloji menecment sistemi özündə birləşdirir

- ☐ istehsalı
- ☐ auditi
- ☐ uçotu
- ☒ daxili yoxlamalar və həyata keçirilən fəaliyyətin korrektə olunmasını
- ☐ marketinqi

118 Ekoloji menecment sistemi özündə birləşdirir

- ☐ istehlakı
- ☐ uçotunu
- ☐ marketinqi
- ☒ fəaliyyət nəticələrinin təhlili və ekoloji menecment sisteminə yenidən baxılması
- ☐ auditi

119 Ekoloji menecment sistemi özündə birləşdirir

- ☐ marketinqi
- ☐ istehlakı
- ☐ istehsalı
- ☒ alınmış nəticələrin nümayişi və onların ardıcıl təkmilləşdirilməsini
- ☐ uçotu

120 Ekoloji menecment inkişafını müəyyən edən amillər

- ☐ ekoloji inkişaf
- ☐ ekoloji auditin infrastrukturu
- ☐ ekoloji marketinqin infrastrukturu
- ☒ ekoloji menecmentin infrastrukturu
- ☐ ekoloji uçot

121 Ekoloji menecment inkişafını müəyyən edən amillər

- ☐ gerilik
- ☐ azlıq
- ☐ çoxluq
- ☒ mentalitet
- ☐ dayamçılıq

122 Ekoloji menecment inkişafını müəyyən edən amillər

- ☐ ekoloji dağınıqlıq
- ☐ ekoloji davamiyyət
- ☐ ekoloji əkstəsir
- ☒ ekoloji təsir
- ☐ ekoloji əksdavamiyyət

123 Ekoloji menecment inkişafını müəyyən edən amillər

- ☐ ekoloji şəraitin yenilməsi
- ☐ marketinq
- ☐ menecment
- ☒ ekoloji şəraitin monitorinqi
- ☐ ekoloji şəraitin pozulması

124 Ekoloji menecment inkişafını müəyyən edən amillər

- ☐ resursların çatızmazlığı
- ☐ resursların azlığı
- ☐ resursların yoxluğu
- ☒ resursların mövcudluğu
- ☐ resursların çoxluğu

125 Ekoloji menecment inkişafını müəyyən edən amillər

- ☐ informasiyanın çoxluğu
- ☐ informasiyanın çatışmazlığı
- ☐ informasiyanın yoxluğu
- ☒ informasiya təminatı sistemi
- ☐ informasiyanın azlığı

126 Ekoloji menecment inkişafını müəyyən edən amillər

- ☐ maddi təminat
- ☐ sosioloji təminat
- ☐ iqtisadi təminat
- ☒ hüquq təminatı
- ☐ mənəvi təminat

127 Ekoloji menecment inkişafını müəyyən edən amillər

- ☐ yuxarı tendensiya
- ☐ ümumi əkstendensiya
- ☐ əkstendensiya
- ☒ acəmiyyətin ekoloji inkişafının ümumi tendensiyası
- ☐ aşağı tendensiya

128 Təbiətdən istifadənin və ətraf mühitin mühafizəsinin idarə olunması üsullarının qrupları

- ☐ 6.0
- ☐ 2.0
- ☐ 4.0
- ☒ 3.0

☐ 5.0

129 Təbiətdən istifadənin və ətraf mühitin mühafizəsinin idarə olunmasının birinci qrup üsulları

☐ 4.0

☐ 8.0

☐ 5.0

☒ 6.0

☐ 7.0

130 Təbiətdən istifadənin və ətraf mühitin mühafizəsinin idarə olunmasının ikinci qrup üsulları

☒ 2.0

☐ 6.0

☐ 5.0

☐ 3.0

☐ 4.0

131 Təbiətdən istifadənin və ətraf mühitin mühafizəsinin idarə olunmasının üçüncü qrup üsulları

☐ 5.0

☐ 4.0

☐ 2.0

☒ 3.0

☐ 6.0

132 Subsidiyalar

☐ ssudadır

☐ təhlükə yaradan yardımdır

☐ təhlükəsizlik yardımıdır

☒ yeni ekoloji tələblətin yerinə yetirilməsinə imkan verən dövlət yardımıdır

☐ qrantdır

133 Müəyyən əlamətlərə malik ictimai münasibətlər hüquqi tənzimlənmənin predmetləri

☐ 4.0

☐ 7.0

- ☐ 6.0
☒ 5.0
☐ 3.0

134 Ekologiya hüququnun predmetini yaradan münasibətlər

- ☐ hüquqi münasibətlər
☐ insan münasibətləri
☐ qeyri-mülkiyyət münasibətləri
☒ təbiət obyektləri və ehtiyatları ilə bağlı mülkiyyət münasibətləri
☐ ticarət münasibətləri

135 Ekologiya hüququnun predmetini yaradan münasibətlər

- ☐ hüquqi münasibətlər
☐ insan münasibətləri
☐ qeyri-mülkiyyət münasibətləri
☒ təbiətdən istifadə üzrə münasibətlər
☐ ticarət münasibətləri

136 Ekologiya hüququnun predmetini yaradan münasibətlər

- ☐ hüquqi şəxslərin münasibəti
☐ uçot
☐ audit
☒ ətraf mühitin mühfizəsi üzrə münasibətlər
☐ fiziki şəxslərin münasibəti

137 Ekologiya hüququnun predmetini yaradan münasibətlər

- ☐ hüquqi şəxslərin münasibəti
☐ uçot
☐ audit
☒ fiziki və hüquqi şəxslərin ekoloji hüquqlarının və qanuni maraqlarının müdafiəsi üzrə münasibətlər
☐ fiziki şəxslərin münasibəti

138 Ekologiya hüququnun mənbələri qruplaşma əsaslarına görə aparılır

- ☐ 2.0
- ☐ 8.0
- ☐ 5.0
- ☒ 4.0
- ☐ 7.0

139 Ekologiya hüququnun mənbələri sistemini əmələ gətirən normativ hüquqi aktlar qrupu

- ☐ 4.0
- ☐ 9.0
- ☐ 8.0
- ☒ 7.0
- ☐ 5.0

140 Təbiətdən istifadə hüququnun növləri

- ☐ mantiyadan istifadə hüququ
- ☐ yer nüvəsindən istifadə hüququ
- ☐ biosferdən istifadə hüququ
- ☒ torpaqdan istifadə hüququ
- ☐ dağdan istifadə hüququ

141 Təbiətdən istifadə hüququnun növləri

- ☐ dağdan istifadə hüququ
- ☐ yer nüvəsindən istifadə hüququ
- ☐ biosferdən istifadə hüququ
- ☒ yerin təkindən istifadə hüququ
- ☐ mantiyadan istifadə hüququ

142 Təbiətdən istifadə hüququnun növləri

- ☐ dağdan istifadə hüququ
- ☐ yer təkindən istifadə hüququ
- ☐ biosferdən istifadə hüququ
- ☒ sudan istifadə hüququ
- ☐ mantiyadan istifadə hüququ

143 Təbiətdən istifadə hüququnun növləri

- ☐ biosferdən istifadə hüququ
- ☐ dağdan istifadə hüququ
- ☐ mantiyadan istifadə hüququ
- ☐ yer təkindən istifadə hüququ
- ☒ atmosferdən istifadə hüququ

144 Təbiətdən istifadə hüququnun növləri

- ☐ yerdən istifadə hüququ
- ☐ dağdan istifadə hüququ
- ☐ dənizdən istifadə hüququ
- ☒ bitkilərin istifadə hüququ
- ☐ mantiyadan istifadə hüququ

145 Su obyektləri hansı məqsədlər üçün istifadə edilə bilər

- ☐ 11.0
- ☐ 5.0
- ☐ 15.0
- ☒ 10.0
- ☐ 9.0

146 Meşə fondundan istifadə növlərə bölünür

- ☐ 4.0
- ☐ 7.0
- ☐ 8.0
- ☒ 6.0
- ☐ 5.0

147 Heyvanlar aləminin obyektlərindən istifadənin növləri

- ☐ 6.0
- ☐ 8.0
- ☐ 10.0
- ☒ 5.0

☐ 7.0

148 Ekoloji hüquq pozuntalarına görə məsuliyyətin funksiyaları

☐ 2.0

☐ 5.0

☐ 6.0

☒ 4.0

☐ 3.0

149 Beynəlxalq ekologiya hüququnun obyektləri

☐ fabriklərdir

☐ zavodlardır

☐ müəssisələrdir

☒ yer kürəsinin təbiəti və yerətrafi kosmik məkandır

☐ fermer təsərrüfatlarıdır

150 Təbiətdən istifadə fəaliyyətinin lisenziyalasdırılması

☐ ekoloji audit

☐ ekoloji nəzarət

☐ ekoloji uçot

☒ təsərrüfat fəaliyyətinə nəzarət və ekoloji əsaslandırma sistemidir

☐ ekoloji marketing

151 Təbiətdən istifadə fəaliyyəti lisenziyalasdırılır

☐ ekoloji audit

☐ ekoloji nəzarət

☐ ekoloji uçot

☒ təhlükəli və digər tullantılarla əlaqəli fəaliyyət

☐ ekoloji marketing

152 Təbiəti mühafizə sahəsində lisenziyalasdırılır

☐ ekoloji audit

☒ yeraltı sərvətlərdən istifadə

- ☐ ekoloji uçot
- ☐ ekoloji nəzarət
- ☐ ekoloji marketinq

153 Təbiəti mühafizə sahəsində lisenziyalaşdırılır

- ☐ ekoloji audit
- ☐ ekoloji nəzarət
- ☐ ekoloji uçot
- ☒ su obyektlərindən istifadə
- ☐ ekoloji marketinq

154 Təbiətdən istifadənin lisenziyalaşdırılması sisteminə daxil olan icarələr qrupu

- ☐ tullantıların sovrulmasına görə
- ☐ tullantıların nəqlinə görə
- ☐ tullantıların emalına görə
- ☒ tullantıların yerləşdirilməsi və atılmasında görə
- ☐ tullantıların basdırılmasına görə

155 Təbiətdən istifadənin lisenziyalaşdırılması sisteminə daxil olan icarələr qrupu

- ☐ səmərəli istifadəyə görə
- ☐ seçmə istifadəyə görə
- ☐ qeyri-kompleks istifadəyə görə
- ☒ təbiətdən kompleks istifadəyə görə
- ☐ səmərəsiz istifadəyə görə

156 Sudan istifadə lisenziyası əhatə edir

- ☐ istehlakçılar
- ☐ qeyri-su istifadəçiləri
- ☐ qeyri-su obyektləri
- ☒ su obyektı, su istifadəçiləri
- ☐ istehsalçılar

157 Sudan istifadə lisenziyası əhatə edir

- ☐ istehsalçılar
- ☐ su obyektlərindən istifadənin mümkünsüzlüyü
- ☐ su obyektlərindən istifadənin məqsədsizliyi
- ☒ su obyektlərindən istifadənin məqsəd və üsulları
- ☐ üsulların müəyyənləşdirilməməsi

158 Sudan istifadə lisenziyası əhatə edir

- ☐ lisenziyanın yoxluğu
- ☐ lisenziyanın əhatə dairəsi
- ☐ lisenziyanın son müddəti
- ☒ lisenziyanın fəaliyyət müddəti
- ☐ lisenziyanın lazımlılığı

159 Sudan istifadə lisenziyası əhatə edir

- ☐ suyun çirklənmə səbəbləri
- ☐ su obyektlərinə olan münasibət
- ☐ sudan səmərəsiz istifadənin xüsusiyyətləri
- ☒ su obyektlərinin və təbii mühitin qorunmasına və sudan səmərəli istifadəyə dair tələblər
- ☐ sudan istifadənin xüsusiyyətləri

160 Ekoloji sertifikatlaşmanın aparıldığı istiqamətlər

- ☐ mədəniyyət prosesləri
- ☐ ictimai proseslər
- ☐ texniki proseslər
- ☒ texnoloji proseslər
- ☐ sosioloji proseslər

161 Ekoloji sertifikatlaşmanın aparıldığı istiqamətlər

- ☐ ekspertiza
- ☐ monitoring
- ☐ ekoloji uçot
- ☒ istehsal və istehlak tullantıları
- ☐ audit

162 Ekoloji sertifikatlaşmanın aparıldığı istiqamətlər

- ☐ ekspertiza
- ☐ monitoring
- ☐ ekoloji uçot
- ☒ xəbərdarlığa yönəlmiş iş və xidmətlər
- ☐ audit

163 Ekoloji sertifikatlaşmanın aparıldığı istiqamətlər

- ☐ yerüstü obyektlər
- ☐ xarici obyektlər
- ☐ daxili obyektlər
- ☒ ətraf mühit obyektləri
- ☐ yeraltı obyektlər

164 Ekoloji sertifikatlaşmanın aparıldığı istiqamətlər

- ☐ ekoloji ekspertiza
- ☐ ekoloji uçot
- ☐ təbii şərait
- ☒ təbii ehtiyatlar
- ☐ ekoloji monitoring

165 Ekoloji sertifikatlaşma sisteminin vəzifələri

- ☒ təbii-resurs potensialından səmərəli istifadə
- ☐ ətraf mühit obyektləri
- ☐ texnoloji proseslər
- ☐ qabaqcadan xəbərdarlığın olmaması
- ☐ təbii şərait

166 Ekoloji sertifikatlaşma sisteminin vəzifələri

- ☐ təbii şərait
- ☐ texnoloji proseslər
- ☐ qabaqcadan xəbərdarlığın olmaması
- ☒ təhlükəli iş, xidmət və məhsullardan mənfi təsirin qarşısının alınması

- ☐ ətraf mühit obyektləri

167 Ekoloji sertifikatlaşma sisteminin vəzifələri

- ☐ təbii şərait
- ☐ ətraf mühit obyektləri
- ☐ istehsalın qorunması
- ☒ istehlakın qorunması
- ☐ təbii resurs

168 Ekoloji sertifikatlaşma sisteminin vəzifələri

- ☐ ətraf mühit obyektləri
- ☐ təbii resurs
- ☐ idxalın stimullaşdırılması
- ☒ ixracın stimullaşdırılması
- ☐ təbii şərait

169 Ekoloji sertifikatlaşma sisteminin vəzifələri

- ☐ texnoloji proseslər
- ☐ təbii şərait
- ☐ təbii resurs
- ☒ dünya bazarına ölkənin integrasiyası
- ☐ ətraf mühit obyektləri

170 Ekoloji sertifikatlaşma sisteminin formalaşması üçün lazımdır

- ☐ ekoloji ekspertiza
- ☐ ekoloji audit
- ☐ ekoloji uçot
- ☒ ekoloji sertifikatlaşmaya məxsus obyektlərin nomenklaturasının müəyyən olunması
- ☐ ekoloji monitoring

171 Ekoloji sertifikatlaşma sisteminin formalaşması üçün lazımdır

- ☐ ekoloji eksöertiza
- ☐ ekoloji audit

- ☐ ekoloji uçot
- ☒ müvafiq norma və standartlarının hazırlanması
- ☐ ekoloji monitoring

172 Sertifikatlaşma keçirən iştirakçılar arasında məsuliyyətin qruplaşması

- ☐ 2.0
- ☐ 5.0
- ☐ 9.0
- ☒ a4
- ☐ 3.0

173 Sertifikatlaşmanın əsas məqsədi

- ☐ zərər verən təsirin məhvi
- ☐ zərər verən təsirin neytrallaşdırılması
- ☐ zərər verən təsirin bilinməməsi
- ☒ ətraf mühitə və sağlamlığı zərər verən təsirin qabaqcadan xəbər verilməsi
- ☐ zərər verən təsirin aradan götürülməsi

174 Sertifikatlaşmanın əsas məqsədi

- ☐ təbii-resurs potensialından səmərəsiz istifadə
- ☐ ətraf mühitdən səmərəsiz istifadə
- ☐ təbii şəraitdən səmərəli istifadə
- ☒ təbii-resurs potensialından səmərəli istifadə
- ☐ təbii şəraitdən səmərəsiz istifadə

175 Sertifikatlaşmanın əsas məqsədi

- ☐ zərərsiz məhsulların çox miqdarda istehlakı
- ☐ zərə verən məhsulların istehlakının dayandırılması
- ☐ zərər verən məhsulların istehsalının dayandırılması
- ☒ istehlakçılara zərər verən məhsullardan qorunmaq
- ☐ zərərsiz məhsulların çox miqdarda istehsalı

176 Sertifikatlaşmanın əsas məqsədi

- ☐ ətraf mühitin qeyri-istifadəsi
- ☐ ətraf mühitə təsirin neytrallaşması
- ☐ ətraf mühitə müsbət təsirin qarşısının alınması
- ☒ ətraf mühitə mənfi təsirin qarşısının alınması
- ☐ ətraf mühitin istifadəsi

177 Sertifikatlaşmanın əsas məqsədi

- ☐ rəqabətin mənasızlığı
- ☐ rəqabətin ləğvi
- ☐ rəqabətə fikir verilməməsi
- ☒ milli məhsulların rəqabət qabiliyyətinin artırılması
- ☐ rəqabətin olmaması

178 Sertifikatlaşmanın əsas məqsədi

- ☐ integrasiyanın olmaması
- ☐ integrasiyanın dünya bazarını dağıtması
- ☐ integrasiyanın neytrallığı
- ☐ integrasiyanın ləğvi
- ☒ ölkə iqtisadiyyatına dünya bazarına integrasiyası

179 Dövlət ekoloji sertifikatlaşma sisteminin formalaşması üçün lazımdır

- ☐ obyektlərin neytrallaşdırılması
- ☐ obyektlərin ləğvi
- ☐ obyektlərin nomenklaturasının müəyyənləşdirilməsi
- ☒ ekoloji sertifikatlaşmaya məxsus olan obyektlərin nomenklaturasının müəyyənləşməsi
- ☐ obyektlərin dağılması

180 Sertifikatlaşma keçirən iştirakçılar arasında məsuliyyətin bölündüyü qruplar

- ☐ 3.0
- ☐ 6.0
- ☐ 7.0
- ☒ 4.0
- ☐ 5.0

181 Sertifikatlaşmanın əsas məqsədi

- ☐ heç bir cavab düz deyildir
- ☐ qanunvericiliyə riayət olunmaması
- ☐ təbiəti mühafizə qanunvericiliyinin tələblərinin pozulması
- ☒ müəssisə və tikililərin yerləşmə, layihələşmə, tikinti və istismarı vaxtı təbiəti mühafizə qanunvericiliyinin tələblərinin icbari qaydada reallaşdırılması
- ☐ qanunvericiliyin reallaşdırılmaması

182 Sertifikatlaşmanın əsas məqsədi

- ☐ heç bir cavab düz deyildir
- ☐ ekoloji təhlükəli amillərin neytrallaşdırılması
- ☐ ekoloji təhlükəli amillərin tətbiqi
- ☒ ekoloji cəhətdən təhlükəsiz texnologiyaların proses, avadanlıq və istehsalın tətbiqi
- ☐ ekoloji təhlükəsiz amillərin ləğvi

183 Sertifikatlaşmanın əsas məqsədi

- ☐ heç bir cavab düz deyildir
- ☐ tullantıların ləğvinin dayandırılması
- ☐ tullantıların ləğvinin neytrallaşdırılması
- ☒ tullantıların yerləşmə, emal, daşınma və basdırılma vaxtı ekoloji təhlükəsizliyin təminatı
- ☐ tullantıların ləğvinin təminatı

184 Sertifikatlaşmanın əsas məqsədi

- ☐ heç bir cavab düz deyildir.
- ☐ çirkəblərin neytrallaşdırılması
- ☐ çirklənmənin genişləndirilməsi
- ☒ ətraf mühit obyektlərinin çirklənməsinin qarşısının alınması
- ☐ çirklənmənin dayandırılması

185 Sertifikatlaşmanın əsas məqsədi

- ☐ heç bir cavab düz deyildir
- ☐ təhlükəli texnologiyaların ixracı
- ☐ təhlükəli məhsul ixracı
- ☒ təhlükəli məhsul, texnologiya və s.-nin idxalının qarşısının alınması

☐ təhlükəli məhsulun istifadəsi

186 Sertifikatlaşmanın əsas məqsədi

- ☐ heç bir cavab düz deyildir
- ☐ beynəlxalq öhdəliklərin neytrallaşdırılması
- ☐ beynəlxalq öhdəliklərin yeimə yetirilməməsi
- ☒ ölkənin beynəlxalq öhdəliklərinin yerinə yetirilməsinə yardım etmək
- ☐ beynəlxalq öhdəliklərin ləğvi

187 Ekoloji standart və deklarasiya ondan ötürüdür ki,

- ☐ düzgün cavab yoxdur
- ☐ ekoloji audit
- ☐ ekoloji audit
- ☒ obyektin yüksək səviyyədə olduğunu təsdiqləmək
- ☐ ekoloji menecment

188 Ekoloji standart və deklarasiya ondan ötürüdür ki,

- ☐ düzgün cavab yoxdur
- ☐ ekoloji uçot
- ☐ ekoloji audit
- ☒ sənaye obyektlərinin ekoloji təhlükəsizliyini təsdiqləmək
- ☐ ekoloji menecment

189 Ekoloji sertifikatlaşmanın aparılmasında maraqlı olan müəssisə və təşkilatların qruplaşması

- ☐ 9.0
- ☐ 5.0
- ☐ 6.0
- ☒ 4.0
- ☐ 7.0

190 Firmaların rəqabətlik mühitində idarə olunması konsepsiyasındakı prioritetlər

- ☐ heç bir cavab düz deyildir
- ☐ satışın inkişafı

- ☐ satışın ləğvi
- ☒ satışın təşkili
- ☐ satışın azaldılması

191 Firmaların rəqabətlik mühitində idarə olunması konsepsiyasındakı prioritetlər

- ☐ tələbatın neytrallaşdırılması
- ☒ tələbatın təhlili
- ☐ düzgün cavab yoxdur
- ☐ tələbatın azaldılması
- ☐ tələbatın təhlil olunmaması

192 Firmaların rəqabətlik mühitində idarə olunması konsepsiyasındakı prioritetlər

- ☐ düzgün cavab yoxdur
- ☐ rəqiblərin neytrallaşdırılması
- ☐ rəqiblərin təhlil olunmaması
- ☒ rəqiblərin təhlili
- ☐ rəqiblərin ləğvi

193 Firmaların rəqabətlik mühitində idarə olunması konsepsiyasındakı prioritetlər

- ☐ düzgün cavab yoxdur
- ☒ strateji marketinq
- ☐ strateji audit
- ☐ strateji uçot
- ☐ strateji istehsal

194 Firmaların rəqabətlik mühitində idarə olunması konsepsiyasındakı prioritetlər

- ☐ düzgün cavab yoxdur
- ☐ mədəni planlaşdırılma
- ☐ istehlak planlaşdırılma
- ☒ istehsalat planlaşdırılması
- ☐ sosial planlaşdırılma

195 Firmaların rəqabətlik mühitində idarə olunması konsepsiyasındakı prioritetlər

- ☐ düzgün cavab yoxdur
- ☐ mədəni planlaşdırma
- ☐ sosial planlaşdırma
- ☒ texniki-iqtisadi planlaşdırma
- ☐ texniki idarəetmə

196 Firmaların rəqabətlik mühitində idarə olunması konsepsiyasındakı prioritetlər

- ☐ düzgün cavab yoxdur
- ☐ strateji uçot
- ☐ strateji audit
- ☒ strateji planlaşdırma
- ☐ strateji təşkilətmə

197 Firmaların rəqabətlik mühitində idarə olunması konsepsiyasındakı prioritetlər

- ☐ düzgün cavab yoxdur
- ☐ strateji audit
- ☐ strateji uçot
- ☒ strateji idarəetmə
- ☐ strateji təşkilətmə

198 Strateji planlaşdırmanın mərhələləri

- ☐ düzgün cavab yoxdur
- ☐ strategiyanın məqsədi
- ☐ strategiyanın təhlili
- ☒ strategiyanın qiymətləndirilməsi
- ☐ strategiyanın hazırlanması

199 Strateji planlaşdırmanın mərhələləri

- ☐ düzgün cavab yoxdur
- ☐ strategiyanın məqsədi
- ☐ strategiyanın təhlili
- ☒ strategiyanın reallaşdırılması
- ☐ strategiyanın hazırlanması

200 Strateji planlaşdırmanın mərhələləri

- ☐ düzgün cavab yoxdur
- ☐ strategiyanın məqsədi
- ☐ strategiyanın təhlili
- ☒ strategiyanın seçilməsi
- ☐ strategiyanın hazırlanması

201 Strateji planlaşdırmanın mərhələləri

- ☐ düzgün cavab yoxdur
- ☐ strategiyanın hazırlanması
- ☐ strategiyanın məqsədi
- ☒ strateji alternativlərin təhlili
- ☐ strategiyanın perspektivi

202 Meyarlara görə məqsədlərin təsnifatı

- ☐ düzgün cavab yoxdur
- ☐ sosioloji məqsədlərə görə
- ☐ mənəviyyata görə
- ☒ məqsədlərin müəyyənləşməsinə görə
- ☐ strategiyaya görə

203 Meyarlara görə məqsədlərin təsnifatı

- ☐ düzgün cavab yoxdur
- ☐ mənəviyyata görə
- ☐ məqsədə görə
- ☒ miqdarına görə
- ☐ sosioloji məqsədlərə görə

204 Meyarlara görə məqsədlərin təsnifatı

- ☐ strategiyaya görə
- ☐ sosioloji məqsədlərə görə
- ☒ prioritetliliyinə görə
- ☐ düzgün cavab yoxdur

☐ mənəviyyata görə

205 Meyarlara görə məqsədlərin təsnifatı

- ☐ düzgün cavab yoxdur
- ☐ mənəviyyata görə
- ☐ sosioloji məqsədlərə görə
- ☒ istiqamətliliyinə görə
- ☐ strategiyaya görə

206 Meyarlara görə məqsədlərin təsnifatı

- ☐ düzgün cavab yoxdur
- ☐ mənəviyyata görə
- ☐ sosioloji məqsədlərə görə
- ☒ xarakterinə görə
- ☐ strategiyaya görə

207 Strateji planlaşdırmaya təsir edən amillər

- ☐ düzgün cavab yoxdur
- ☐ iqtisadi təhlil
- ☐ iqtisadi funksiyalar
- ☒ iqtisadi amillər
- ☐ bütün cavablar düzgündür

208 Meyarlara görə məqsədlərin təsnifatı

- ☐ düzgün cavab yoxdur
- ☐ siyasi təhlil
- ☐ siyasi funksiyalar
- ☒ siyasi amillər
- ☐ bütün cavablar düzgündür

209 Sosioloji planlaşdırmaya təsir edən amillər

- ☐ düzgün cavab yoxdur
- ☐ bazar təhlili

- ☐ bazar funksiyaları
- ☒ bazar amilləri
- ☐ bütün cavablar düzgündür

210 Sosioloji planlaşdırmaya təsir edən amillər

- ☐ düzgün cavab yoxdur
- ☐ texnoloji təhlil
- ☐ texnoloji funksiyalar
- ☒ texnoloji amillər
- ☐ bütün cavablar düzgündür

211 Sosioloji planlaşdırmaya təsir edən amillər

- ☐ düzgün cavab yoxdur
- ☐ texnoloji təhlil
- ☐ texnoloji funksiyalar
- ☒ rəqabət amilləri
- ☐ bütün cavablar düzgündür

212 Sosioloji planlaşdırmaya təsir edən amillər

- ☐ düzgün cavab yoxdur
- ☐ rəqabətin təhlili
- ☐ rəqabət funksiyaları
- ☒ rəqabət amillər
- ☐ bütün cavablar düzgündür

213 Sosioloji planlaşdırmaya təsir edən amillər

- ☐ düzgün cavab yoxdur
- ☐ sosial təhlil
- ☐ sosial funksiyalar
- ☒ sosial amillər
- ☐ bütün cavablar düzgündür

214 Sosioloji planlaşdırmaya təsir edən amillər

- ☐ düzgün cavab yoxdur
- ☐ beynəlxalq təhlil
- ☐ beynəlxalq funksiyalar
- ☒ beynəlxalq amillət
- ☐ bütün cavablar düzgündür

215 Strateji planlaşdırma məqsədləri üçün lazımlı funksioanl zonalar

- ☐ düzgün cavab yoxdur
- ☐ audit
- ☐ uçot
- ☒ menecment
- ☐ bütün cavablar düzgündür

216 Strateji planlaşdırma məqsədləri üçün lazımlı funksional zonalar

- ☐ düzgün cavab yoxdur
- ☐ audit
- ☐ uçot
- ☒ istehsalat
- ☐ bütün cavablar düzgündür

217 Strateji planlaşdırma məqsədləri üçün lazımlı funksional zonalar

- ☐ düzgün cavab yoxdur
- ☐ audit
- ☐ uçot
- ☒ marketinq
- ☐ bütün cavablar düzgündür

218 Strateji planlaşdırma məqsədləri üçün lazımlı funksional zonalar

- ☐ düzgün cavab yoxdur
- ☐ audit
- ☐ uçot
- ☒ marketinq
- ☐ bütün cavablar düzgündür

219 Strateji planlaşdırma məqsədləri üçün lazımlı funksional zonalar

- ☐ düzgün cavab yoxdur
- ☐ audit
- ☐ uçot
- ☒ maliyyə
- ☐ bütün cavablar düzgündür

220 Strateji planlaşdırma məqsədləri üçün lazımlı funksional zonalar

- ☐ düzgün cavab yoxdur
- ☐ audit
- ☐ uçot
- ☒ kadr potensialı
- ☐ bütün cavablar düzgündür

221 Ekoloji müəssisənin inkişaf strategiyasına daxil olan qruplar

- ☐ 12.0
- ☐ 9.0
- ☐ 10.0
- ☒ 8.0
- ☐ 11.0

222 Ekoloji müəssisənin inkişaf strategiyasına daxil olan qruplar

- ☐ 2.0
- ☐ 6.0
- ☐ 5.0
- ☒ 3.0
- ☐ 4.0

223 Ekoloji bizneslə ekoloji maliyyənin asılı olduğu amillər qrupu

- ☐ 5.0
- ☐ 8.0
- ☐ 10.0
- ☒ 9.0

☐ 6.0

224 Ekoloji müəssisənin maliyyəsi qruplaşdırılır

☐ 5.0

☐ 7.0

☐ 2.0

☒ 4.0

☐ 6.0

225 Ekoloji müəssisənin kapital növləri

☐ 2.0

☐ 4.0

☐ 5.0

☒ 3.0

☐ 6.0

226 Ekoloji müəssisənin maliyyə fondları qrupları

☐ 2.0

☐ 6.0

☐ 7.0

☒ 4.0

☐ 5.0

227 Ekoloji müəssisənin idarəsi üçün istifadə edilən informasiyaları qrupları

☐ 12.0

☐ 9.0

☐ 7.0

☒ 5.0

☐ 3.0

228 Maliyyə menecmenti özündə birləşdirir

☐ düzgün cavab yoxdur

☐ audit

- ☐ uçot
- ☒ ekoloji müəssisənin maliyyə siyasətinin işlənməsini və realizəsini
- ☐ bütün cavablar düzdür

229 Maliyyə menecmenti özündə birləşdirir

- ☒ ekoloji müəssisənin maliyyə məsələləri haqda qərar qəbul etmək
- ☐ bütün cavablar düzdür
- ☐ audit
- ☐ uçot
- ☐ düzgün cavab yoxdur

230 Maliyyə menecmenti özündə birləşdirir

- ☐ düzgün cavab yoxdur
- ☐ audit
- ☐ uçot
- ☒ ekoloji müəssisənin maliyyə hesabatının təhlil
- ☐ bütün cavablar düzdür

231 Maliyyə menecmenti özündə birləşdirir

- ☐ düzgün cavab yoxdur
- ☐ audit
- ☐ uçot
- ☒ investisiya layihələrinin qiymətləndirilməsi
- ☐ bütün cavablar düzdür

232 Maliyyə menecmenti özündə birləşdirir

- ☐ düzgün cavab yoxdur
- ☐ audit
- ☐ uçot
- ☒ kapital xərclərinin qiymətləndirilməsi
- ☐ bütün cavablar düzdür

233 Maliyyə menecmenti özündə birləşdirir

- ☐ düzgün cavab yoxdur
- ☐ audit
- ☐ uçot
- ☒ maliyyə planlaşdırılması və nəzarət
- ☐ bütün cavablar düzdür

234 Maliyyə menecmenti özündə birləşdirir

- ☐ düzgün cavab yoxdur
- ☐ audit
- ☐ uçot
- ☒ ekoloji müəssisənin idarəetmə aparatının təşkili
- ☐ bütün cavablar düzdür

235 Maliyyə ehtiyatları axınının təşkil edən qruplar

- ☐ 8.0
- ☐ 6.0
- ☐ 4.0
- ☒ 5.0
- ☐ 7.0

236 Maliyyə menecmenti vəzifələrinə daxildir

- ☐ 8.0
- ☐ 7.0
- ☐ 5.0
- ☒ 6.0
- ☐ 9.0

237 Ekoloji müəssisə maliyyəsinin əsas mənbələri

- ☐ 16.0
- ☐ 13.0
- ☐ 12.0
- ☒ 14.0
- ☐ 15.0

238 Ekoloji lizinq üçün səciyyəvi olan əsas xüsusiyyətlər

- ☐ düzgün cavab yoxdur
- ☐ ekoloji marketinq
- ☐ ekoloji menecment
- ☒ əmlak və onun istehsalçısının seçilməsi
- ☐ bütün cavablar düzdü

239 Ekoloji lizinq üçün səciyyəvi olan əsas xüsusiyyətlər

- ☐ düzgün cavab yoxdur
- ☐ ekoloji marketinq
- ☐ ekoloji menecment
- ☒ əmlak satıcısı əmlakın xüsusi olaraq lizinqə verilmək üçün alındığını bilir
- ☐ bütün cavablar düzdür

240 Ekoloji lizinq üçün səciyyəvi olan əsas xüsusiyyətlər

- ☐ düzgün cavab yoxdur
- ☐ ekoloji marketinq
- ☐ ekoloji menecment
- ☒ əmlak mülkiyyətçisinin yanından ötərək bir-başa istifadəyə verilir və istifadəçinin istismarına götürülür
- ☐ bütün cavablar düzdür

241 Ekoloji lizinq üçün səciyyəvi olan əsas xüsusiyyətlər

- ☐ düzgün cavab yoxdur
- ☐ ekoloji marketinq
- ☐ ekoloji menecment
- ☒ əmlak istifadəçisinin nöqsan aşkar etdikdə öz iradlarını mülkiyyətçiyə yox, heç bir əlaqəsinin olmadığı satıcıya birbaşa yönəldir.
- ☐ bütün cavablar düzdür

242 Ekoloji lizinq üçün səciyyəvi olan əsas xüsusiyyətlər

- ☐ ekoloji menecment
- ☐ düzgün cavab yoxdur
- ☐ bütün cavablar düzdür
- ☐ ekoloji marketinq

- ☒ lizinq verən əmlakı şəxsi istifadəyə yox, xüsusi olaraq onu müvəqqəti istifadəyə vermək üçün əldə edir.

243 Ekoloji lizinq üçün səciyyəvi olan əsas xüsusiyyətlər

- ☐ düzgün cavab yoxdur
☐ ekoloji marketinq
☐ ekoloji menecment
☒ lizinq müqaviləsinin bütün müddəti ərzində əmlak lizinq verənin mülkiyyəti olaraq qalır
☐ bütün cavablar düzdür

244 Ekoloji lizinq üçün səciyyəvi olan əsas xüsusiyyətlər

- ☐ düzgün cavab yoxdur
☐ ekoloji marketinq
☐ ekoloji menecment
☒ əmlak mülkiyyətçisi onu müvəqqəti istifadəyə verdiyi üçün mükafat alır
☐ bütün cavablar düzdür

245 Ekoloji lizinq üçün səciyyəvi olan əsas xüsusiyyətlər

- ☐ düzgün cavab yoxdur
☐ ekoloji marketinq
☐ ekoloji menecment
☒ əmlak istifadəçisinin vaxtından əvvəl və ya müqavilənin müddəti bitdikdən sonra onu öz mülkiyyətinə almaq hüququ var
☐ bütün cavablar düzdür

246 Ekoloji lizinqin formaları

- ☐ minimal müddətli
☐ supermüddətli
☐ ortamüddətli
☒ qısamüddətli
☐ maksimal müddətli

247 Ekoloji lizinqin formaları

- ☐ minimal müddətli
☐ supermüddətli

- ☐ ortamüddətli
- ☒ uzunmüddətli
- ☐ maksimal müddətli

248 Ekoloji lizinqin nöqsanları

- ☐ 7.0
- ☐ 5.0
- ☐ 3.0
- ☒ 4.0
- ☐ 8.0

249 Ekoloji lizinq sazişinin əsas müqayisəli üstünlükləri

- ☐ 15.0
- ☐ 13.0
- ☐ 12.0
- ☒ 11.0
- ☐ 14.0

250 Ekoloji lizinqin hüquqi təminatının səviyyələri

- ☐ bütün cavablar düzdür
- ☐ ekoloji lizinqin neytral olduğu ölkələr
- ☐ ekoloji lizinqin tətbiq edilmədiyi ölkələr
- ☒ lizin əməliyyatlarını tənzimləyən xüsusi qanunları olan ölkələri
- ☐ düzgün cavab yoxdur

251 Ekoloji lizinqin hüquqi təminatının səviyyələri

- ☐ bütün cavablar düzdür
- ☒ xüsusi qanunvericilik aktları olan ölkələr
- ☐ ekoloji lizinqin tətbiq edilmədiyi ölkələr
- ☐ ekoloji lizinqin neytral olduğu ölkələr
- ☐ düzgün cavab yoxdur

252 Ekoloji lizinqin hüquqi təminatının səviyyələri

- ☐ bütün cavablar düzdür
- ☐ ekoloji lizinqin neytral olduğu ölkələr
- ☐ ekoloji lizinqin tətbiq edilmədiyi ölkələr
- ☒ xüsusi qanunları və qanunvericilik aktları olmayan ölkələr
- ☐ düzgün cavab yoxdur

253 Ekoloji lizinq şirkətlərinin növləri

- ☐ 6.0
- ☐ 5.0
- ☐ 3.0
- ☒ 4.0
- ☐ 7.0

254 Ekoloji lizinqin faydalı olan ümumi təmayüllər

- ☐ 7.0
- ☐ 5.0
- ☐ 3.0
- ☒ 4.0
- ☐ 6.0

255 Real fəaliyyət göstərən ekoloji təşkilatın sosial-psixoloji cəhətdən nə olduğunu göstərən qruplaşma

- ☐ 7.0
- ☐ 5.0
- ☐ 3.0
- ☒ 4.0
- ☐ 6.0

256 İnsan resurslarının idarə edilməsinin kompleks məsələlər üzrə qruplaşması

- ☐ 12.0
- ☐ 8.0
- ☐ 7.0
- ☒ 6.0
- ☐ 10.0

257 Ekoloji biznesdə ekoloji söhbət nədir

- ☐ bütün cavablar düzdür
- ☐ söhbətin neytral formasıdır
- ☐ söhbətin qeyri-adi formasıdır
- ☒ söhbətin xüsusi formasıdır
- ☐ düzgün cavab yoxdur

258 Ekoloji biznesdə işgüzar etika kodeksinin tərkib hissəsi

- ☒ 6.0
- ☐ 5.0
- ☐ 7.0
- ☐ 8.0
- ☐ 4.0

259 Ekoloji biznesin qiymətləndirmə istiqamətləri

- ☐ işgüzarlıq növü kimi
- ☐ qazanc növü kimi
- ☐ biznes növü kimi
- ☒ sahibkarlıq növü kimi
- ☐ alqı-satqı növü kimi

260 Ekoloji biznesin qiymətləndirmə istiqamətləri

- ☐ işgüzarlıq növü kimi
- ☐ qazanc növü kimi
- ☐ biznes növü kimi
- ☒ sahibkarları qiymətləndirmə fəaliyyətindən istifadə etməsi
- ☐ alqı-satqı növü kimi

261 Ekoloji biznesdə qnauna görə qiymətləndiricinin hüquq və vəzifələri qruplaşması

- ☐ 9.0
- ☐ 6.0
- ☐ 4.0
- ☒ 5.0

☐ 8.0

262 Ekoloji biznesdə qiymətləndiricinin qanuni vəzifələri qrupları

- ☐ 8.0
☐ 12.0
☐ 10.0
☒ 9.0
☐ 13.0

263 Ekoloji biznesdəki sahibkarlıq fəaliyyətində əmlakların qiymətləndirmə halları

- ☐ 11.0
☐ 9.0
☐ 6.0
☒ 8.0
☐ 10.0

264 Ekoloji biznesdə əmlakın məcburi qaydada qiymətləndirilməsi

- ☐ düzgün cavab yoxdur
☐ dövlət əmlakının dəyəri ölçülmədikdə
☐ dövlət əmlakının dəyəri müəyyən edilmədikdə
☒ dövlət əmlakının dəyəri özəlləşdirmə vaxtı müəyyən edildikdə
☐ bütün cavablar düzdür

265 Ekoloji biznesdə əmlakın məcburi qaydada qiymətləndirilməsi

- ☐ bütün cavablar səhvdir
☐ girov ləğv edildikdə
☐ girov tətbiq edilmədikdə
☒ dövlət və bələdiyyə əmlakın girov məqsədləri üçün istifadə olunduqda
☐ girov olmadıqda

266 Əmlakın dəyər formaları

- ☐ əmlakın dəyərsizləşdirilməsi
☐ məhsul dəyəri

- ☐ əmtəə dəyər
- ☒ inventar dəyəri
- ☐ satınalma dəyəri

267 Əmlakın dəyər formaları

- ☐ düzgün cavab yoxdur
- ☐ məhsul dəyəri
- ☐ əmtəə dəyər
- ☒ bazar və ya qiymətləndirmə dəyəri
- ☐ qeyri-bazar dəyəri

268 Əmlakın dəyər formaları

- ☐ düzgün cavab yoxdur
- ☐ məhsul dəyəri
- ☐ əmtəə dəyər
- ☒ uçot dəyəri
- ☐ qeyri-bazar dəyəri

269 Xərc metodunun əsas üsulları

- ☐ aktiv balans dəyəri
- ☐ sırf balans dəyəri
- ☐ neytral balans dəyəri
- ☒ maddi aktivlərin xalis bazar dəyəri
- ☐ qeyri-balans dəyəri

270 Xərc metodunun əsas üsulları

- ☐ aktiv balans dəyəri
- ☐ sırf balans dəyəri
- ☐ neytral balans dəyəri
- ☒ maddi aktivlərin xalis bazar dəyəri
- ☐ qeyri-balans dəyəri

271 Xərc metodunun əsas üsulları

- ☐ neytral dəyər
- ☐ cavablar yoxdur
- ☐ müsbət dəyəri
- ☐ mənfi dəyəri
- ☒ ləğvetmə dəyəri

272 Beynəlxalq ekoloji biznes fəaliyyəti məsələlərinin ardıcıl həllini tələb edir

- ☐ istehsal
- ☐ ixrac
- ☐ idxal
- ☒ beynəlxalq ticarətin yeni forma və metodlarının öyrənilməsi
- ☐ kommersiya

273 Beynəlxalq ekoloji biznes fəaliyyəti məsələlərinin ardıcıl həllini tələb edir

- ☐ kommersiya
- ☐ idxal
- ☐ istehsal
- ☒ Kommersiya əməliyyatlarına dair müqavilələrin bağlanması
- ☐ ixrac

274 Beynəlxalq ekoloji biznes fəaliyyəti məsələlərinin ardıcıl həllini tələb edir

- ☐ istehsal
- ☐ ixrac
- ☐ uçot
- ☒ ticarət-vasitəçilik strukturunun funksiyası
- ☐ idxal

275 Beynəlxalq ekoloji biznes fəaliyyəti məsələlərinin ardıcıl həllini tələb edir

- ☐ idxal
- ☐ uçot
- ☐ istehlak
- ☒ beynəlxalq əmtəə birləşmələrində əməliyyatların təşkili
- ☐ ixrac

276 Beynəlxalq ekoloji biznes fəaliyyəti məsələlərinin ardıcıl həllini tələb edir

- ☐ istehsal
- ☐ ixrac
- ☐ idxal
- ☒ texnologiya və xidmətlərin satışının təşkili
- ☐ uqot

277 Beynəlxalq ekoloji biznes fəaliyyəti məsələlərinin ardıcıl həllini tələb edir

- ☐ istehsal
- ☐ ixrac
- ☐ idxal
- ☒ beynəlxalq istehsal-texniki əlaqələrin qurulması
- ☐ uqot

278 Beynəlxalq ekoloji biznes fəaliyyəti məsələlərinin ardıcıl həllini tələb edir

- ☐ istehlak
- ☐ ixrac
- ☐ uqot
- ☒ antiinhisar tənziqlənmənin forma və vasitələri
- ☐ idxal

279 Ekoloji biznesdə birbaşa metoddan istifadə halları

- ☐ 7.0
- ☐ 5.0
- ☐ 3.0
- ☒ 4.0
- ☐ 6.0

280 Beynəlxalq ekoloji biznesdə məqsədlər

- ☐ istehsal
- ☒ təchizatın genişləndirilməsi
- ☐ ixrac
- ☐ idxal

☐ içot

281 Beynəlxalq ekoloji biznesdə məqsədlər

- ☐ istehlak
- ☐ ixrac
- ☒ resursların əldə edilməsi
- ☐ idxal
- ☐ uçot

282 Beynəlxalq ekoloji biznesdə məqsədlər

- ☐ idxal
- ☐ istehsal
- ☐ ixrac
- ☒ diversifikasiya
- ☐ uçot

283 Ekoloji biznesdə beynəlxalq əlaqələrin növləri

- ☐ əmtəə
- ☐ istehlak
- ☐ uçot
- ☒ ixrac
- ☐ istehsal

284 Ekoloji biznesdə beynəlxalq əlaqələrin növləri

- ☒ idxal
- ☐ istehlak
- ☐ əmtəə
- ☐ istehsal
- ☐ uçot

285 Ekoloji menecmentin prinsipləri

- ☐ 6.0
- ☒ 10.0

- ☐ 3.0
- ☐ 8.0
- ☐ 7.0

286 Ekoloji menecmentin inkişafını müəyyən edən amillər

- ☐ mənəvi təminat
- ☐ iqtisadi təminatı
- ☒ hüquq təminatı
- ☐ sosioloji təminat
- ☐ maddi təminat

287 Sahibkarlıq fəaliyyəti xartiyasının ən vacib prinsipinə aiddir

- ☐ qanuni proses
- ☒ mükəmməlləşdirmə prosesi
- ☐ qeyri-mükəmməl proses
- ☐ qanunsuz proses
- ☐ istehsal prosesi

288 İqtisadiyyatın təbiətə məsuliyyət münasibəti məsələlərinin reallaşması prinsipləri

- ☐ düzgün cavab yoxdu
- ☒ audit və məruzələr
- ☐ menecment
- ☐ marketinq
- ☐ sahibkarlıq

289 Azad sahibkarlığa əsaslanan yeni iqtisadi sistem hansı qanunla tənzimlənir

- ☐ bazar qanunu
- ☐ mülkiyyət formasının dəyişilməsi qanunu
- ☒ tələblə təklifin mütənasibliyi qanunu
- ☐ azad sahibkarlıq qanunu
- ☐ dövlət əmlakının özəlləşdirilməsi qanunu

290 Hansı qanunla azad sahibkarlığa əsaslanan yeni iqtisadi sistem tənzimlənir

- ☐ dövlət əmlakının özəlləşdirilməsi qanunu
- ☒ tələblə təklifin mütənasibliyi qanunu
- ☐ mülkiyyət formasının dəyişilməsi qanunu
- ☐ azad sahibkarlıq qanunu
- ☐ bazar qanunu

291 “Ekoloji biznesin əsasları” fənni bakalavr pilləsində iqtisadçı ekoloqların hazırlanmasında щаныс fəndir

- ☐ ümumtəbii fənlərdən biridir
- ☒ ikinci dərəcəli fəndir
- ☐ əsas fənlərdən biridir
- ☐ köməkçi fənlərdən biridir
- ☐ texniki fənlərdən biridir

292 “Ekoloji biznesin əsasları” fənni neyi öyrənir?

- ☐ iş normasını
- ☒ ekoloji sahədə sahibkarlığın xüsusiyyətlərini
- ☐ şəxsi və kollektiv təşəbbüskarlığın təzahürünü
- ☐ hüquqi norma çərçivəsini
- ☐ iqtisadi norma çərçivəsini

293 “Ekoloji biznesin əsasları” fənni neyi öyrənir?

- ☐ iş normasını
- ☐ hüquqi norma çərçivəsini
- ☐ şəxsi və kollektiv təşəbbüskarlığın təzahürünü
- ☒ ekoloji sahədə sahibkarlığın xüsusiyyətlərini
- ☐ iqtisadi norma çərçivəsini

294 Ekoloji biznesin mühitляри neçədir

- ☐ 5.0
- ☐ 2.0
- ☐ 6.0
- ☒ 4.0
- ☐ 7.0

295 Hüquqi təsirin нечя sahəsi вардыр?

- ☐ 9.0
- ☐ 4.0
- ☐ 5.0
- ☒ 6.0
- ☐ 8.0

296 Beynəlxalq hüququn щялл етдийи мясялянин сайы нечядир?

- ☐ 6.0
- ☐ 7.0
- ☐ 4.0
- ☒ 3.0
- ☐ 8.0

297 Ekoloji biznesin təbii-çoxrafi mühiti нядир?

- ☐ təhsil səviyyəsi
- ☐ ilin fəsilələrinin müddəti
- ☐ bioloji
- ☒ torpaqların məhsuldarlığı
- ☐ əhəlinin yaş və cins tərkibi

298 Ekoloji biznes bazarının infrastrukturа нядир?

- ☐ informasiya texnologiyası və kommunikasiya vasitələri
- ☐ ticarət palataları
- ☐ broker şirkətləri
- ☒ kapital bazarı
- ☐ elektron ticarət sistemləri

299 Ekoloji biznesin infrastruktur elementi сайылыр?

- ☐ qurğular
- ☐ pul vəsaiti
- ☐ baza texnologiyaları
- ☒ innovasiya – investisiya bazarı

☐ binalar

300 Ekoloji biznes bazarının maliyyə bazarıdır

- ☐ əmlak bazarı
- ☐ torpaq bazarı
- ☐ bank bazarı
- ☒ pul bazarı
- ☐ təkrar maliyyə bazarı

301 Ekoloji biznes bazarının maliyyə bazarının təsnifatına dair çatışmayan cəhətləri sadalayan iqtisadçıların qrupu şansıdır?

- ☐ 4.0
- ☐ 5.0
- ☐ 6.0
- ☒ 3.0
- ☐ 7.0

302 Azərbaycanın ekoloji vəziyyətinin yaxşılaşdırılmasına dair qısamüddətli kreditin faizi

- ☐ 80.0
- ☐ 78.0
- ☐ 69.0
- ☒ 67.0
- ☐ 73.0

303 Azərbaycanın ekoloji vəziyyətinin yaxşılaşdırılmasına dair uzunmüddətli kreditin faizi

- ☐ 33.0
- ☐ 51.0
- ☐ 40.0
- ☒ 15.0
- ☐ 27.0

304 Ekoloji biznes bazarının təkmil kapital bazarının mövcudluğu şərtləri

- ☐ transaksion xərclərin tam yoxluğu
- ☐ transaksion xərclərin yoxluğu

- ☐ transaksion xərclərin yarı yoxluğu
- ☒ transaksion xərclərin tam varlığı
- ☐ transaksion xərclərin yarı varlığı

305 Ekoloji biznes bazarının təkmil kapital bazarının mövcudluğu şərtləri

- ☒ transaksion xərclərin tam varlığı
- ☐ transaksion xərclərin yarı varlığı
- ☐ transaksion xərclərin yoxluğu
- ☐ transaksion xərclərin yarı yoxluğu
- ☐ transaksion xərclərin tam yoxluğu

306 Ekoloji biznes bazarının təkmil kapital bazarının mövcudluğu şərtləri

- ☐ az sayda satıcıların mövcudluğu
- ☐ çox sayda alıcı və satıcıların mövcudluğu
- ☐ qeyri-müəyyən sayda satıcılar
- ☒ qeyri-müəyyən sayda alıcılar
- ☐ az sayda alıcıların mövcudluğu

307 Ekoloji biznes bazarının təkmil kapital bazarının mövcudluğu şərtləri

- ☐ bazardan çıxmaq
- ☐ bazara daxil olmamaq
- ☐ hüquqi və fiziki şəxslərin bazara bərabər daxil olması
- ☒ bazara qeyri-bərabər sayda daxil olma
- ☐ bazardan bərabər sayda çıxmaq

308 Ekoloji biznes bazarının təkmil kapital bazarının mövcudluğu şərtləri

- ☐ informasiyaların məhvi
- ☐ informasiyaların anlaşılmamazlığı
- ☐ informasiyaların müxtəlif cür anlaşılqlığı
- ☒ informasiyaların eyni anlaşılqlığı
- ☐ informasiyaların çıxarılması

309 Ekoloji biznes bazarının təkmil kapital bazarının mövcudluğu şərtləri

- ☐ yarı gözləmələr
- ☐ fəaliyyət göstərən bütün şəxslərdə bərabər gözləmələr
- ☐ bərabər gözləmələr
- ☒ qeyri-bərabər gözləmələr
- ☐ tam gözləmələr

310 Ekoloji biznes bazarının təkmil kapital bazarının mövcudluğu şərtləri

- ☐ xərclərin alınmaması
- ☐ xərclərin qaytarılması
- ☐ xərclərin olması
- ☒ maliyyə çətinlikləri ilə əlaqədar xərclərin olmaması
- ☐ xərclərin alınması

311 Ekoloji biznes bazarında qiymətli kağızlar bazarının hisçяяринин сайы

- ☐ 7.0
- ☐ 2.0
- ☐ 5.0
- ☒ 3.0
- ☐ 6.0

312 Ekoloji biznes bazarında kredit bazarının hisçяяринин сайы

- ☐ 8.0
- ☐ 5.0
- ☐ 4.0
- ☒ 3.0
- ☐ 2.0

313 Bazar iqtisadiyyatı şəraitində dövlət funksiyalarının sayı

- ☐ 7.0
- ☐ 3.0
- ☐ 4.0
- ☒ 5.0
- ☐ 6.0

314 İnflyasiya anlayışы шансыдыр?

- ☐ üstün əmsalıdır
- ☐ istehsal qiymətləridir
- ☐ istehlak qiymətlərinin artım sürətinin əhalinin gəlirinin artım sürətinin üstələməsidir
- ☒ istehlak qiymətləridir
- ☐ sıfır əmsalıdır

315 Pozitiv şərait дедикдя ня баша дцщцлр?

- ☐ artım proseslərdir
- ☐ ölkə iqtisadiyyatına müsbət təsir edən pozitiv proseslərdir
- ☒ neytral proseslərdir
- ☐ mənfi proseslərdir
- ☐ neqativ proseslərdir

316 Neqativ şərait anlayışы шансыдыр?

- ☐ əskik proseslərdir
- ☐ müsbət proseslərdir
- ☐ ölkə iqtisadiyyatına mənfi təsir edən neqativ proseslərdir
- ☒ neytral proseslərdir
- ☐ pozitiv proseslərdir

317 Dövlət büdcəsi kəsiri цаггында мялуматы эюстяр

- ☐ pozitiv vəziyyətdir
- ☐ kompleks vəziyyətdir
- ☐ neytral vəziyyətdir
- ☒ dövlət məsariflərinin onun gəlirini üstələməsidir
- ☐ dövlət məsariflərinin onun gəlirini üstələməməsidir

318 İqtisadiyyatın тәнзимләнмәсində iqtisadi metodлардан биридир:

- ☐ pul bölgüsü
- ☐ sosial dönüş
- ☐ maliyyə vəsaiti
- ☐ maddi vəsait

☒ resursların yenidən bölgüsü

319 İqtisadiyyatın tənzimlənməsində inzibati metodлардан бири эюстярилир:

- ☐ mənəvi inhisarçılıq
- ☐ əmək inhisarçılıq
- ☐ əqli inhisarçılıq
- ☒ təbii inhisarçılıq
- ☐ maddi inhisarçılıq

320 İnzibati metod ящатя етдийи sahələr

- ☐ 3.0
- ☐ 5.0
- ☐ 6.0
- ☒ 2.0
- ☐ 4.0

321 İqtisadi metodun ящатя етдийи sahələr

- ☐ 4.0
- ☐ 7.0
- ☐ 8.0
- ☒ 5.0
- ☐ 6.0

322 Ekoloji biznesdə iqtisadi siyasət tədbirlərini əks etdirməlidir

- ☐ dövlət
- ☐ innovasiya
- ☐ kommunikasiya
- ☒ fiskal
- ☐ kompleks

323 Ekoloji biznesdə iqtisadi siyasət tədbirlərini əks etdirməlidir

- ☐ dövlət
- ☐ innovasiya

- ☐ kommunikasiya
- ☒ elmi-texniki
- ☐ kompleks

324 Ekoloji biznesdə iqtisadi siyasət tədbirlərini əks etdirməlidir

- ☐ dövlət
- ☐ innovasiya
- ☐ kommunikasiya
- ☒ investisiya
- ☐ kompleks

325 Ekoloji biznesdə iqtisadi siyasət tədbirlərini əks etdirməlidir

- ☐ dövlət
- ☐ innovasiya
- ☐ kommunikasiya
- ☒ qiymət
- ☐ kompleks

326 Ekoloji biznesdə iqtisadi siyasət tədbirlərini əks etdirməlidir

- ☐ dövlət
- ☐ innovasiya
- ☐ kommunikasiya
- ☒ amortizasiya
- ☐ kompleks

327 Ekoloji biznesdə iqtisadi siyasət tədbirlərini əks etdirməlidir

- ☐ dövlət
- ☐ innovasiya
- ☐ kommunikasiya
- ☒ kredit-pul
- ☐ kompleks

328 Ekoloji biznesin tənzimlənməsi цчцндцр

- ☐ texniki baza yaradılmalıdır
- ☒ müvafiq hüquqi baza yaradılmalıdır
- ☐ iqtisadi baza yaradılmalıdır
- ☐ sosial baza yaradılmalıdır
- ☐ maddi texniki baza yaradılmalıdır

329 Antiinhisar siyasəti tərkib hissəsidir

- ☐ sahəsi tənzimlənməsinin
- ☐ inhisarçı tənzimlənməsinin
- ☐ korporativ tənzimlənməsinin
- ☒ dövlət tənzimlənməsinin
- ☐ sənaye tənzimlənməsinin

330 Azərbaycan Respublikasında təbii inhisarçıların siyahısı ибарятдир

- ☐ kənd təsərrüfatındakı müəssisələr
- ☐ yüngül sənayesindəki müəssisələr
- ☐ aqrar sahəsindəki müəssisələr
- ☒ yanacaq-enetgetika sahəsindəki müəssisələr
- ☐ yeyinti sahəsindəki müəssisələr

331 nəqliyyat sahəsindəki müəssisələr

- ☐ yüngül sənayesindəki müəssisələr
- ☒ aqrar sahəsindəki müəssisələr
- ☐ kənd təsərrüfatındakı müəssisələr
- ☐ yeyinti sahəsindəki müəssisələr

332 Azərbaycan Respublikasında təbii inhisarçıların siyahısı ибарятдир

- ☐ kənd təsərrüfatındakı müəssisələr
- ☐ yüngül sənayesindəki müəssisələr
- ☐ aqrar sahəsindəki müəssisələr
- ☒ rabitə sahəsindəki müəssisələr
- ☐ yeyinti sahəsindəki müəssisələr

333 Azərbaycan Respublikasında təbii inhisarçıların siyahısı ибарятдир

- ☐ kənd təsərrüfatındakı müəssisələr
- ☐ yüngül sənayesindəki müəssisələr
- ☐ aqrar sahəsindəki müəssisələr
- ☒ kommunal xidmətləri sahəsindəki müəssisələr
- ☐ yeyinti sahəsindəki müəssisələr

334 Эюстярилянялярин щансы дөвлət büdcəsinя аиддир

- ☐ şəxsi sənəddir
- ☐ dövlət sənədidir
- ☐ ən mühüm qeyri-maliyyə sənədidir
- ☒ ən mühüm maliyyə sənədidir
- ☐ qeyri-dövlət sənədidir

335 İnvestisiya sənədlərinə дахилдир

- ☐ bina
- ☐ su
- ☐ torpaq
- ☒ pul vəsaiti
- ☐ nou - haw

336 İnvestisiya sənədlərinə дахилдир

- ☐ bina
- ☐ su
- ☐ torpaq
- ☒ məqsədli bank əmanətləri
- ☐ nou-haw

337 İnvestisiya sənədlərinə дахилдир

- ☐ bina
- ☐ su
- ☐ torpaq
- ☒ kreditlər
- ☐ nou- haw

338 İnvestisiya sənədlərinə дахилдир

- ☐ bina
- ☐ su
- ☐ torpaq
- ☒ səhmlər
- ☐ nou- haw

339 İnvestisiya sənədlərinə дахилдир

- ☐ bina
- ☐ su
- ☐ torpaq
- ☒ daşınan və daşınmaz əmlak
- ☐ nou- haw

340 İnvestisiya qoyuluşundan gözlənilən gəlirin həçminə təsir göstərir

- ☐ 4.0
- ☐ 6.0
- ☐ 7.0
- ☒ 8.0
- ☐ 5.0

341 Unvestisiya fəallığına dövlətin təsiri на аид амилләр

- ☐ təbitəin mühafizəsi siyasəti
- ☐ su siyasəti
- ☐ torpaq siyasəti
- ☒ müxtəlif güzəştlərlər
- ☐ atmosfer siyasəti

342 Unvestisiya fəallığına dövlətin təsiri на аид амилләр

- ☐ təbitəin mühafizəsi siyasəti
- ☐ su siyasəti
- ☐ torpaq siyasəti
- ☒ xarici investisiyalar üçün əlverişli amillər

☐ atmosfer siyasəti

343 Unvestisiya fəallığına dövlətin təsiri на ил амилләр

- ☐ təbitəin mühafizəsi siyasəti
- ☐ su siyasəti
- ☐ torpaq siyasəti
- ☒ elmin texniki siyasəti
- ☐ atmosfer siyasəti

344 Эюстярижилярин щансы гүмәтя аиддир

- ☐ dəyərin fizik ifadəsidir
- ☒ dəyərin pul ilə ifadəsidir
- ☐ dəyərin iqtisadi ifadəsidir
- ☐ dəyərin maddi ifadəsidir
- ☐ dəyərin mənəvi ifadəsidir

345 Qiymətin dövlət tənzimlənməsinin metodları

- ☐ 3.0
- ☐ 6.0
- ☐ 4.0
- ☒ 5.0
- ☐ 2.0

346 Qiymətlər sistemi əlamətinə görə группашыр

- ☐ 3.0
- ☐ 6.0
- ☐ 5.0
- ☒ 4.0
- ☐ 7.0

347 Гиймат сийасяти еколоји бизнесдә нядир?

- ☐ dövlətin ümumi iqtisadi siyasətinin üçüncü dərəcəli hissəsidir
- ☐ dövlətin ümumi iqtisadi siyasətinin qanunauyğun hissəsidir

- ☐ dövlətin ümumi iqtisadi siyasətinin ikincidərəcəli hissəsidir
- ☒ dövlətin ümumi iqtisadi siyasətinin ən başlıca tərkib hissəsidir
- ☐ dövlətin ümumi iqtisadi siyasətinin qanunsuz hissəsidir

348 Фяалиййятдя ekoloji sahibkarlıq ня демякдир?

- ☐ insan fəallığının sığortasıdır
- ☐ insan fəallığının qeyri-ciddi hissəsidir
- ☐ insan fəallığının bir cəhdidir
- ☒ insan fəallığının potensialıdır
- ☐ insan fəallığının ciddi hissəsidir

349 Ekoloji biznesin əsas prinsipləri özüңц tapmışdır

- ☐ Ticarət palatasının qərarlarında
- ☐ “Azad ticarətə dair qanunda”
- ☐ “Təbiətin mühafizəsi qanununda”
- ☒ “Sahibkarlıq fəaliyyəti xartiyasında”
- ☐ “Biznesin əsasları qanununda”

350 Принциплярә эюрә sahibkarlıq fəaliyyəti xartiyası щансыдыр?

- ☐ bölmə üçün ekoloji təhlükəsizliyin prioritetləri
- ☐ firmalar üçün ekoloji təhlükələrin prioritetləri
- ☐ təşkilatlar üçün ekoloji təhlükəsizliyin prioritetləri
- ☒ müəssisələr üçün ekoloji təhlükəsizliyin prioritetləri
- ☐ şirkətlər üçün ekoloji təhlükəsizliyin prioritetləri

351 Принциплярә эюрә sahibkarlıq fəaliyyəti xartiyası эюстярижиси щансыдыр?

- ☐ istehsal peosesi
- ☒ mükəmməlləşdirmə proses
- ☐ qeyri-mükəmməl proses
- ☐ qanunsuz proses
- ☐ qanuni proses

352 Принциплярә эюрә sahibkarlıq fəaliyyəti xartiyası эюстярижиси щансыдыр?

- ☐ sadə kütləvilik
- ☐ qanuni kütləvilik
- ☐ qeyri-kütləvilik
- ☒ personalın təhsili və təbiətin mühafizə tədbirlərində iştirakının kütləviliyi
- ☐ qeyri-qanuni kütləvilik

353 Принципләря әюрә сәһибкарлық фәәлияті хартіyasы әюстярижиси шансыдыр?

- ☐ mürəkkəb qiymətləndirmə
- ☐ düzgün qiymətləndirmə
- ☐ sonradan qiymətləndirmə
- ☒ əvvəlcədən qiymətləndirmə
- ☐ sadə qiymətləndirmə

354 Принципләря әюрә сәһибкарлық фәәлияті хартіyasы әюстярижиси шансыдыр?

- ☐ planlaşdırma
- ☐ istehlak
- ☐ istehsal
- ☒ məhsul və xidmətlər
- ☐ nəqliyyat

355 Принципләря әюрә сәһибкарлық фәәлияті хартіyasы әюстярижиси шансыдыр?

- ☐ ticarətçilərə məsləhətlər
- ☐ istehsalçılara məsləhətlər
- ☐ istehlakçılara məsləhətlər
- ☒ planlaşdırıcılara məsləhətlər
- ☐ nəqliyyatçılara məsləhət

356 Принципләря әюрә сәһибкарлық фәәлияті хартіyasы әюстярижиси шансыдыр?

- ☐ planlaşdırma
- ☐ qeyri-inteqral menecment
- ☐ inteqrallaşmış menecment
- ☒ marketing
- ☐ ticarət

357 Ашабыдакылардан щансы хартийайа уйбундур?

- ☐ əsasən istehsaldır
- ☐ əsasən qanundur
- ☐ əsasən istəkdir
- ☒ əsasən məramnaməlidir.
- ☐ əsasən istehsaldır

358 İqtisadiyyatın təbiətə məsuliyyətli münasibəti məsələlərinin reallaşmasının prinsipləri щансылардыр

- ☐ mantiyenin mühafizəsi
- ☐ hidrosferin mühafizəsi
- ☐ atmosferin mühafizəsi
- ☒ biosferin mühafizəsi
- ☐ litosferin mühafizəsi

359 İqtisadiyyatın təbiətə məsuliyyətli münasibəti məsələlərinin reallaşmasının prinsipləri щансылардыр

- ☐ yanar şiştin qorunmasına yardım
- ☐ neftin qorunmasına yardım
- ☐ kömürün qorunmasına yardım
- ☒ təbii ehtiyatların qorunmasına yardım
- ☐ tarfun qorunmasına yardım

360 İqtisadiyyatın təbiətə məsuliyyətli münasibəti məsələlərinin reallaşmasının prinsipləri щансылардыр

- ☐ suyun saxlanması
- ☐ əmtənin saxlanması
- ☐ məhsulların saxlanması
- ☒ tullantıların saxlanması və istifadəsi
- ☐ təbii qazın saxlanması

361 İqtisadiyyatın təbiətə məsuliyyətli münasibəti məsələlərinin reallaşmasının prinsipləri щансылардыр

- ☐ qara qənaət
- ☐ torpağa qənaət
- ☐ suya qənaət
- ☒ enerjiyə qənaət

☐ məhsula qənaət

362 İqtisadiyyatın təbiətə məsuliyyətli münasibəti məsələlərinin reallaşmasının prinsipləri щансылардыр

- ☐ riskə qayıtmaq
- ☐ riskin neytrallaşması
- ☐ riskin artması
- ☒ riskin azaldılması
- ☐ riskin sürətlənməsi

363 İqtisadiyyatın təbiətə məsuliyyətli münasibəti məsələlərinin reallaşmasının prinsipləri щансылардыр

- ☐ neytral vəziyyət
- ☐ neytral vəziyyət
- ☐ təhlükəli xidmət və məhsullar
- ☒ təhlükəsiz xidmət və məhsullar
- ☐ riskli pozulması

364 İqtisadiyyatın təbiətə məsuliyyətli münasibəti məsələlərinin reallaşmasının prinsipləri щансылардыр

- ☒ ətraf mühitin bərpası
- ☐ suyun bərpası
- ☐ torpağın bərpası
- ☐ ətraf mühitin pozulması
- ☐ riskin bərpası

365 İqtisadiyyatın təbiətə məsuliyyətli münasibəti məsələlərinin reallaşmasının prinsipləri щансылардыр

- ☐ şəhərin məlumatlandırılması
- ☐ rayonun məlumatlandırılması
- ☐ regionun məlumatlandırılması
- ☒ ictimaiyyətin məlumatlandırılması
- ☐ ictimaiyyətin kənarlaşdırılması

366 İqtisadiyyatın təbiətə məsuliyyətli münasibəti məsələlərinin reallaşmasının prinsipləri щансылардыр

- ☐ borca qalmaq
- ☐ şəxsin məsuliyyətsizliyi

- ☐ insanın borcu
- ☒ rəhbərliyin məsuliyyəti və borcu
- ☐ şəxsin borcu

367 İqtisadiyyatın təbiətə məsuliyyətli münasibəti məsələlərinin reallaşmasının prinsipləri щансылардыр

- ☐ duz cavab yoxdu
- ☐ marketing
- ☐ menecment
- ☒ audit və məruzələr
- ☐ sahibkarlıq

368 Ekoloji sahibkalır növləri нечядир

- ☐ 6.0
- ☐ 4.0
- ☐ 3.0
- ☒ 2.0
- ☐ 5.0

369 Сацибкарлыбын еколоји тәләбләр вә мәһдудиyyətлә бағлы olan әsas sahibkarlıq növü

- ☐ tullantılı məhsul istehsalı
- ☐ neytral məhsul istehsalı
- ☐ zərərli məhsul istehsalı
- ☒ ekoloji texnika, avadanlıq, cihaz və qurğuların istehsalı
- ☐ neytral məhsul istehsalı

370 Сацибкарлыбын еколоји тәләбләр вә мәһдудиyyətлә бағлы olan әsas sahibkarlıq növü

- ☐ neytral texnologiyanın tәdbiqi
- ☐ neytral məhsul istehsalı
- ☐ çoxtullantılı texnologiyanın tәdbiqi
- ☒ aztullantılı yeni texnologiya və yeni məhsulların hazırlanması
- ☐ tullantılı texnologiyanın tәdbiqi

371 Көмәкчи еколоји sahibkarlıq növü

- ☐ ehtiyatların qeyri-neytrallığı ilə
- ☐ ehtiyatların keyfiyyətsizliyi ilə
- ☐ ehtiyatların qeyri-təkrar ardıcıl istifadəsiдир
- ☒ ehtiyatların keyfiyyət və xüsusiyyətlərinin təkrar-ardıcıl istifadəsiдир
- ☐ ehtiyatların neytrallığı ilə

372 Сацибкарлыгда көмәкчи еколоји нөв щансыдыр?

- ☐ pul
- ☐ istehsal
- ☐ qeyri-utilizasiya
- ☒ utilizasiya
- ☐ istehlak

373 Сацибкарлыгда көмәкчи еколоји sahibkarlıq нөвүнә аиддир

- ☐ neytral vəziyyət
- ☐ yarısaflaşdırma
- ☐ faydalı qazıntıların sadə emalı
- ☒ faydalı qazıntıların daha dərin emalı, saflaşdırılması
- ☐ dərin saflaşdırma

374 Ekoloji sahibkarlıq fəaliyyət sahəsinə görə группашдырылып

- ☐ ticarət tipli ekoloji bizneslə
- ☐ qeyri-sahivi ekoloji bizneslə
- ☐ sahəvi ekoloji bizneslə
- ☒ istehsal ekoloji bizneslə
- ☐ istehlak tipli ekoloji bizneslə

375 Ekoloji sahibkarlıq fəaliyyət sahəsinə görə группашдырылып

- ☐ ticarət tipli ekoloji bizneslə
- ☐ qeyri-sahəvi ekoloji bizneslə
- ☐ sahəvi ekoloji bizneslə
- ☒ kommersiya ekoloji bizneslə
- ☐ istehlak tipli ekoloji bizneslə

376 Ekoloji sahibkarlıq fəaliyyət sahəsinə görə gruplaşdırılıp

- ☐ nəqliyyat biznesi ilə
- ☐ bank biznesi ilə
- ☐ qeyri-maliyyə ekoloji biznesi ilə
- ☒ maliyyə ekoloji biznesi ilə
- ☐ ticarət biznesi ilə

377 Ekoloji sahibkarlıq fəaliyyət sahəsinə görə gruplaşdırılıp

- ☐ ekoменecmentlə
- ☐ ekoticarətlə
- ☐ ekobizneslə
- ☐ ekosahibkarlıqla
- ☒ ekomarketinglə

378 Ekoloji sahibkarlıq fəaliyyət sahəsinə görə gruplaşdırılıp

- ☐ ekoticarətlə
- ☐ ekobizneslə
- ☐ ekokəşfiyyatla
- ☒ ekoməlumatla
- ☐ ekoturizmlə

379 Ekoloji sahibkarlıq fəaliyyət sahəsinə görə gruplaşdırılıp

- ☐ ekoloji istehsalla
- ☐ ekoloji turizmlə
- ☐ ekoloji bizneslə
- ☒ ekoloji sığorta
- ☐ ekoloji ticarətlə

380 Ekoloji sahibkarlıq fəaliyyət sahəsinə görə gruplaşdırılıp

- ☐ ekoloji istehlakla
- ☐ ekoloji ticarətlə
- ☐ ekoloji turizmlə
- ☒ ekoloji lizinqlə

☐ ekoloji istehsalla

381 Ekoloji sahənin səmərəliliyi müəyyən olunur

- ☐ sex səviyyəsində
- ☐ qrup səviyyəsində
- ☐ ailə səviyyəsində
- ☒ cəmiyyət səviyyəsində
- ☐ küçə səviyyəsində

382 Ekoloji sahənin səmərəliliyi müəyyən olunur

- ☐ həyat səviyyəsində
- ☐ küçə səviyyəsində
- ☐ məhəllə səviyyəsində
- ☒ region səviyyəsində
- ☐ dalan səviyyəsində

383 Ekoloji sahənin səmərəliliyi müəyyən olunur

- ☐ həyat səviyyəsində
- ☐ küçə səviyyəsində
- ☐ məhəllə səviyyəsində
- ☒ region səviyyəsində
- ☐ dalan səviyyəsində

384 Ekoloji sahənin səmərəliliyi müəyyən olunur

- ☐ istehsalat səviyyəsində
- ☐ fabrikin səviyyəsində
- ☐ zavod səviyyəsində
- ☒ firma səviyyəsində
- ☐ sex səviyyəsində

385 Ekoloji sahənin səmərəliliyi müəyyən olunur

- ☐ dalan səviyyəsində
- ☐ küçə səviyyəsində

- ☐ məhəllələr səviyyəsində
- ☒ müəssisə səviyyəsində
- ☐ həyat səviyyəsində

386 Müasir idarəetmə sferasına aid tendensiyalar

- ☐ 6.0
- ☐ 5.0
- ☐ 4.0
- ☒ 3.0
- ☐ 2.0

387 Екологи сацибкарлыгда ekoloji menecment nədir ?

- ☐ neytral işdir
- ☐ sadə idarəetmədir
- ☐ marketinqdir
- ☒ strateji menecmentin bir hissəsidir
- ☐ adi idarəetmədir

388 Maliyyə menecmenti vəzifələrinə daxildir

- ☐ 8.0
- ☐ 5.0
- ☐ 4.0
- ☒ 6.0
- ☐ 7.0

389 Ekoloji biznesdəki innovasiya fəaliyyətində mövcud olan maddi-texniki yeniliklər

- ☐ 9.0
- ☐ 2.0
- ☐ 4.0
- ☒ 3.0
- ☐ 6.0

390 Ekoloji biznesdəki innovasiya fəaliyyətində mövcud olan sosial yeniliklər

- ☐ 3.0
- ☒ 5.0
- ☐ 7.0
- ☐ 6.0
- ☐ 4.0

391 Ekoloji biznesdə innovasiyanın texniki nəticələri

- ☐ bütün cavablar düzdür
- ☒ məhsulun çeşidi təzələnir və rəqabət qabiliyyəti yüksəlir
- ☐ məhsulun çeşidi təzələnmir
- ☐ məhsulun rəqabət qabiliyyəti yüksəlmir
- ☐ düzgün cavab yoxdur

392 Ekoloji biznesdə innovasiyanın iqtisadi nəticələri

- ☐ Bütün cavablar düzdür
- ☐ İstehsalın səmərəliliyi artırır
- ☐ İstehsalın səmərəliliyi azalır
- ☒ istehsalı səmərəliliyi yüksəlir
- ☐ Düzgün cavab yoxdur

393 Ekoloji biznesdə innovasiyanın sosial nəticələri

- ☐ bütün cavablar düzdür
- ☐ sosial nəticələr əhəmiyyətli deyildir
- ☐ sosial nəticələr yoxdur
- ☒ yeniliklər əhəmiyyətli sosial nəticələrlə səciyyələnir
- ☐ düzgün cavab yoxdur

394 Ekoloji biznesdəki innovasiya prosesi müxtəlif qruplar tərəfindən yerinə yetirilən neçə proseslərdən ibarətdir.

- ☐ 2.0
- ☐ 7.0
- ☐ 4.0
- ☒ 3.0
- ☐ 9.0

395 İnnovasiya prosesinin neçə mərhələsi vardır

- ☐ 3.0
- ☐ 12.0
- ☐ 8.0
- ☒ 6.0
- ☐ 5.0

396 Ekologiyada innovasiya biznesin həyata keçirən təşkilati- hüquqi formalar neçə çürdür

- ☐ 4.0
- ☐ 14.0
- ☐ 10.0
- ☒ 6.0
- ☐ 5.0

397 Ekoloji müəssisənin innovasiya strategiyası seçilərkən neçə məsələnin həlli lazımdır.

- ☐ 3.0
- ☐ 8.0
- ☐ 6.0
- ☒ 4.0
- ☐ 2.0

398 İnnovasiya sferalarında dövlət orqanlarının neçə çür funksiyası vardır

- ☐ 4.0
- ☐ 12.0
- ☐ 10.0
- ☒ 8.0
- ☐ 6.0

399 Müasir idarəetmə sferasına tendensiyalar xarakterikdir

- ☐ 6.0
- ☐ 5.0
- ☐ 4.0
- ☒ 3.0

☐ 2.0

400 Ekoloji menecment nədir

- ☐ neytral işdir
- ☐ sadə idarəetmədir
- ☐ marketinqdir
- ☒ strateji menecment bir hissəsidir
- ☐ adi idarəetmədir

401 Ekoloji menecment konsepsiyasına aiddir

- ☐ 9.0
- ☐ 7.0
- ☐ 6.0
- ☒ 10.0
- ☐ 4.0

402 Ekoloji menecmentin əsası ibarətdir

- ☐ istehsal
- ☐ mühasibat
- ☐ balanslaşdırılma
- ☒ ekoloji balans və ekoloji nəzarət
- ☐ ekoloji büdcə

403 Ekoloji menecmentin əsası ibarətdir

- ☐ istehsalat
- ☐ balanslaşdırılma
- ☒ ekoloji uçot və ekoloji audit
- ☐ istehlak
- ☐ ekoloji büdcə

404 Ekoloji menecmentin əsası ibarətdir

- ☐ istehlak
- ☐ çirklənmə

- ☐ ətraf mühitin keyfiyyətsizliyi
- ☒ ətraf mühitin keyfiyyətinin idarə edilməsi
- ☐ istehsal

405 Ekoloji menecmentin funksiyalarının qruplaşması

- ☐ 6.0
- ☐ 5.0
- ☐ 4.0
- ☒ 3.0
- ☐ 2.0

406 Ekoloji menecmentin prinsipləri

- ☐ 8.0
- ☐ 6.0
- ☐ 3.0
- ☒ 10.0
- ☐ 7.0

407 Ekoloji menecmentin vəzifələri

- ☐ 8.0
- ☐ 4.0
- ☐ 3.0
- ☒ 9.0
- ☐ 6.0

408 Ekoloji menecmentdə ekoloji siyasətin və öhdəliklərin əsaslandırılmasının fəaliyyət növləri

- ☐ 7.0
- ☐ 5.0
- ☐ 3.0
- ☒ 2.0
- ☐ 6.0

409 Ekoloji fəaliyyətin planlaşdırılması növləri

- ☐ 7.0
- ☐ 4.0
- ☐ 3.0
- ☒ 2.0
- ☐ 6.0

410 Menecmentdə ekoloji fəaliyyətin təşkili növləri

- ☐ 9.0
- ☐ 7.0
- ☐ 6.0
- ☒ 8.0
- ☐ 10.0

411 Ekoloji menecmentdə işçi heyətinin idarə olunması prinsipləri

- ☐ maarifləndirilməmək
- ☐ qeyri – motivasiya
- ☐ müəssisə barəsində məlumatın tam olmaması
- ☒ müəssisənin fəaliyyəti barəsində işçilərin məlumatlandırılması
- ☐ tam məlumatsızlıq

412 Ekoloji menecmentdə işçi heyətinin idarə olunması prinsipləri

- ☐ başa düşməmək
- ☐ maarifləndirmənin olmaması
- ☐ qeyri-motivasiya
- ☒ motivasiya
- ☐ tam məlumatsızlıq

413 Ekoloji menecmentdə işçi heyətinin idarə olunması prinsipləri

- ☐ neytrallıq
- ☐ qeyri motivasiya
- ☐ ekoloji maarifləndirməmək
- ☒ ekoloji maarifləndirmə
- ☐ başa düşməmək

414 Ekoloji menecmentdə işçi heyətinin idarə olunması prinsipləri

- ☐ neytrallıq
- ☐ qeyri motivasiya
- ☐ ekoloji maarifləndirilməmək
- ☒ ekoloji maarifləndirmə
- ☐ başa düşməmək

415 Ekoloji menecmentdə işçi heyətinin idarə olunması prinsipləri

- ☐ neytrallıq
- ☐ qeyri motivasiya
- ☐ işçilərin fəaliyyətə hazırlanması
- ☒ işçilərin fəaliyyətə hazırlanması
- ☐ başa düşməmək

416 Ekoloji menecmentdə işçi heyətinin idarə olunması prinsipləri

- ☐ beynəlxalq rəyin formalaşmaması
- ☐ qeyri-motivasiya edilməsi
- ☐ məlumatlandırılmamaq
- ☒ müəssisə fəaliyyətinin ekoloji aspektlərin barədə məlumatlandırılma
- ☐ neytrallıq

417 Ekoloji menecmentdə işçi heyətinin idarə olunması prinsipləri

- ☐ planlaşdırma
- ☐ qeyri-motivasiya edilməsi
- ☐ neytrallıq
- ☒ motivasiya edilməsi
- ☐ beynəlxalq rəyin formalaşması

418 Ekoloji menecmentdə işçi heyətinin idarə olunması prinsipləri

- ☐ planlı rəyin formalaşdırılmaması
- ☐ neytral rəyin formalaşdırılması
- ☐ mənfi beynəlxalq rəyin formalaşdırılması
- ☒ müsbət beynəlxalq rəyin formalaşdırılması

☐ planlı rəyin formalaşdırılması

419 Ekoloji menecmentdə işçi heyətinin idarə olunması prinsipləri

- ☐ planlı imicin formalaşdırılmaması
- ☐ neytral imicin formalaşdırılması
- ☐ mənfi imicin formalaşdırılması
- ☒ müəssisənin müsbət ekoloji imicinin formalaşdırılması
- ☐ planlı imicin formalaşdırılması

420 Ekoloji menecmentdə ətraf mühitin və təbii resurslardan istifadənin idarə olunmasının fəaliyyət qrupları

- ☐ 7.0
- ☐ 4.0
- ☐ 3.0
- ☒ 2.0
- ☐ 6.0

421 Ekoloji menecmentdə daxili ekoloji monitoring və ekoloji nəzarətin fəaliyyət qrupları

- ☐ 6.0
- ☐ 4.0
- ☐ 3.0
- ☒ 1.0
- ☐ 7.0

422 Ekoloji menecmentdə ekoloji fəaliyyətin nəticələrinin təhlili və qiymətləndirilməsi qrupları

- ☐ 6.0
- ☐ 4.0
- ☐ 2.0
- ☒ 5.0
- ☐ 3.0

423 Ekoloji menecmentin sisteminin yenidən baxxılıb təkmilləşdirilməsi qrupları

- ☐ 5.0
- ☐ 10.0

- ☐ 9.0
- ☒ 8.0
- ☐ 6.0

424 Ekoloji menecmentin sistemi özündə birləşdirir

- ☐ siyasəti
- ☐ iqtisadi siyasəti
- ☐ ümumi siyasəti
- ☒ ekoloji siyasəti
- ☐ sosioloji siyasəti

425 Ekoloji menecmentin sistemi özündə birləşdirir

- ☐ sosiologiyanı
- ☐ menecmenti
- ☐ marketinqi
- ☒ qəbul olunmuş ekoloji siyasətə uyğun planlaşdırmanı
- ☐ mentaliteti

426 Ekoloji menecmentin sistemi özündə birləşdirir

- ☐ ekoloji auditi
- ☐ ekoloji siyasəti
- ☐ ekoloji marketinqi
- ☒ ekoloji menecmentlə fəaliyyətin təşkilini
- ☐ ekoloji sosiologiyanı

427 Ekoloji menecmentin sistemi özündə birləşdirir

- ☐ istehsalı
- ☐ auditi
- ☐ uçotu
- ☒ daxili yoxlamalar və həyata keçirilən fəaliyyətin korrektə olunmasını
- ☐ marketinqi

428 Ekoloji menecmentin sistemi özündə birləşdirir

- ☒ fəaliyyət nəticələrinin təhlili və ekoloji menecment sisteminə yenidən baxılmanı
- ☐ auditi
- ☐ uçotunu
- ☐ marketinqi
- ☐ istehlakı

429 Ekoloji menecmentin sistemi özündə birləşdirir

- ☐ marketinqi
- ☐ istehlakı
- ☐ istehsalı
- ☒ alınmış nəticələrin nümayiş və onların ardıcıl təkmilləşdirilməsi
- ☐ uçotu

430 Ekoloji menecmentin inkişafının müəyyən edən amillər

- ☐ ekoloji inkişaf
- ☐ ekoloji auditin infrastrukturu
- ☐ ekoloji marketinqin infrastrukturu
- ☒ ekoloji menecmentin infrastrukturu
- ☐ ekoloji uçot

431 Ekoloji menecmentin inkişafını müəyyən edən amillər

- ☐ gerilik
- ☐ azlıq
- ☐ çoxluq
- ☒ mentalitet
- ☐ dayanıqlıq

432 Ekoloji menecmentin inkişafını müəyyən edən amillər

- ☐ yüksək mədəniyyət
- ☐ iqtisadi dayanıqlıq
- ☐ ekoloji dağınıqlıq
- ☒ ekoloji mədəniyyət
- ☐ sosioloji dayanıqlıq

433 Ekoloji menecmentin inkişafını müəyyən edən amillər

- ☐ ekoloji dağınıqlıq
- ☐ ekoloji davamiyyət
- ☐ ekoloji əks təsir
- ☒ ekoloji təsir
- ☐ ekoloji əks davamiyyət

434 Ekoloji menecmentin inkişafını müəyyən edən amillər

- ☐ ekoloji şəraitin yenilənməsi
- ☐ marketinq
- ☐ menecment
- ☒ ekoloji şəraitin monitorinqi
- ☐ ekoloji şəraitin pozulması

435 Ekoloji menecmentin inkişafını müəyyən edən amillər

- ☐ resursların çatırmazlığı
- ☐ resursların azlığı
- ☐ resursların yoxluğu
- ☒ resursların mövcudluğu
- ☐ resursların çoxluğu

436 Ekoloji menecmentin inkişafını müəyyən edən amillər

- ☐ informasiyanın azlığı
- ☐ informasiyanın çoxluğu
- ☐ informasiyanın yoxluğu
- ☒ informasiya təminatı sistemi
- ☐ informasiyanın çatışmazlığı

437 Ekoloji menecmentin inkişafını müəyyən edən amillər

- ☐ maddi təminat
- ☐ sosioloji təminat
- ☐ iqtisadi təminatı
- ☒ hüquq təminatı

☐ mənəvi təminat

438 Ekoloji menecmentin inkişafını müəyyən edən amillər

- ☐ yuxarı tendensiya
- ☐ ümumi əkstendensiya
- ☐ əkstendensiya
- ☒ cəmiyyətin ekoloji inkişafının ümumi tendensiyası
- ☐ aşağı tendensiya

439 Su obyektlər hansı məqsədlər üçün istifadə edilə bilər

- ☐ 11.0
- ☐ 5.0
- ☐ 15.0
- ☒ 10.0
- ☐ 9.0

440 Meşə fondundan istifadə növlərə bölünür

- ☐ 4.0
- ☐ 7.0
- ☐ 8.0
- ☒ 6.0
- ☐ 5.0

441 Heyvanlar aləminin obyektlərindən istifadənin növləri

- ☐ 10.0
- ☐ 6.0
- ☐ 7.0
- ☐ 8.0
- ☒ 5.0

442 Ekoloji hüquq pozuntalarına görə məsuliyyətin funksiyaları

- ☐ 2.0
- ☐ 5.0

- ☐ 6.0
- ☒ 4.0
- ☐ 3.0

443 Beynəlxalq ekologiya hüququnun obyektləri

- ☐ fabriklərdir
- ☐ zavodlardır
- ☐ müəssisələrdir
- ☒ yer kürəsinin təbiəti və yerətrafi kosmik məkanlar
- ☐ fermer təsərrüfatlarıdır

444 Təbiətdən istifadə fəaliyyətinin lisenziyalaşdırılması

- ☐ ekoloji audit
- ☐ ekoloji nəzarət
- ☐ ekoloji uçot
- ☒ təsərrüfat fəaliyyətinə nəzarət və ekoloji əsaslandırma sistemidir
- ☐ ekoloji marketing

445 Təbiəti mühafizə sahəsində lisenziyalaşdırılır

- ☐ ekoloji audit
- ☐ ekoloji nəzarət
- ☐ ekoloji uçot
- ☒ təhlükəli və digər tullantılarla əlaqəli fəaliyyət
- ☐ ekoloji marketing

446 Təbiəti mühafizə sahəsində lisenziyalaşdırılır

- ☐ ekoloji audit
- ☐ ekoloji nəzarət
- ☐ ekoloji uçot
- ☒ yeraltı sərvətlərdən istifadə
- ☐ ekoloji marketing

447 Təbiəti mühafizə sahəsində lisenziyalaşdırılır

- ☐ ekoloji audit
- ☐ ekoloji nəzarət
- ☐ ekoloji uçot
- ☒ su obyektlərindən istifadə
- ☐ ekoloji marketing

448 Təbiətdən istifadənin lisenziyalaşdırılması sisteminə daxil olan icarələr qrupu

- ☐ tullantıların sovrulmasına görə
- ☐ tullantıların nəqlinə görə
- ☐ tullantıların emalına görə
- ☒ tullantıların yerləşdirilməsi və aatılmasına görə
- ☐ tullantıların basdırılmasına görə

449 Təbiətdən istifadənin lisenziyalaşdırılması sisteminə daxil olan icazələr qrupu

- ☐ səmərəli istifadəyə görə
- ☐ seçmə istifadəyə görə
- ☐ qeyri-kompleks istifadəyə görə
- ☒ təbiətdən kompleks istifadəyə görə
- ☐ səmərəsiz istifadəyə görə

450 Sudan istifadə lisenziya əhatə edir

- ☐ düzgün cavab yoxdu
- ☐ qeyri-su istifadəçiləri
- ☐ qeyri-su obyektləri
- ☒ su obyektı, su istifadəçiləri
- ☐ istehsalçılar

451 Sudan istifadə lisenziya əhatə edir

- ☐ istehsalçılar
- ☒ su obyektlərindən istifadənin məqsəd və üsulları
- ☐ su obyektlərindən istifadənin məqsədsizliyi
- ☐ su obyektlərindən istifadənin mümkünsüzlüyü
- ☐ üsulların müəyyənləşdirilməsi

452 Sudan istifadə lisenziya əhatə edir

- ☐ lisneziyanın yoxluğu
- ☐ lisneziyanın əhatə dairəsi
- ☐ lisenziyanın son müddətiə
- ☒ lisenziyanın fəaliyyə müddəti
- ☐ lisneziyanın lazımlığı

453 Sudan istifadə lisenziya əhatə edir

- ☐ suyun çirklənmə səbəbləri
- ☐ su obyektlərinə olan münasibət
- ☐ sudan səmərəsiz istifadənin xüsusiyyətləri
- ☒ su obyektlərinin və təbii mühitin qorunmasına və sudan səmərəli istifadəyə dair tələblər
- ☐ sudan istifaədnin xüsusiyyətləri

454 Ekoloji sertifikatlaşmanın aparıldığı istiqamətlər

- ☐ mədəniyyət proseslər
- ☐ ictimai proseslər
- ☐ texniki proseslər
- ☒ texnoloji proseslər
- ☐ sosioloji proseslər

455 Ekoloji sertifikatlaşmanın aparıldığı istiqamətlər

- ☐ ekspertiza
- ☐ monitoring
- ☐ ekoloji uçot
- ☒ istehsal və istehlak tullantıları
- ☐ audit

456 Ekoloji sertifikatlaşmanın aparıldığı istiqamətlər

- ☐ ekspertiza
- ☐ monitoring
- ☐ ekoloji uçot
- ☒ xəbərdarlığa yönəlmiş iş və xidmətlər

☐ audit

457 Ekoloji sertifikatlaşmanın aparıldığı istiqamətlər

- ☐ yerüstü obyektlər
- ☐ xarici obyektlər
- ☐ daxili obyektlər
- ☒ ətraf mühit obyektləri
- ☐ yeraltı obyektlər

458 İnvestisiya fəallığına dövlətin təsir etdiyi amillər

- ☐ təbiətin mühafizəsi siyasəti
- ☐ su siyasəti
- ☐ torpaq siyasəti
- ☒ xarici investisiyalar üçün əlverişli şərait
- ☐ atmosfer siyasəti

459 İnvestisiya fəallığına dövlətin təsir etdiyi amillər

- ☐ təbiətin mühafizəsi siyasəti
- ☐ su siyasəti
- ☐ torpaq siyasəti
- ☒ elmi-texniki siyasəti
- ☐ atmosfer siyasəti

460 Qiymət nədir

- ☐ dəyərin iqtisadi ifadəsidir
- ☐ dəyərin fiziki ifadəsidir
- ☐ dəyərin mənəvi ifadəsidir
- ☒ dəyərin pul ilə ifadəsidir
- ☐ dəyərin maddi ifadəsidir

461 Qiymətin dövlət tənzimlənməsinin həyata keçirilən metodları

- ☐ 3.0
- ☐ 6.0

- ☐ 5.0
☒ 4.0
☐ 2.0

462 Qiymətlər sistemi əlamətlərə görə təsnifləşir

- ☐ 3.0
☐ 6.0
☐ 4.0
☒ 5.0
☐ 7.0

463 Ekoloji bizneslə qiyməti siyasəti nə deməkdir

- ☐ dövlətin ümumi iqtisadi siyasətinin üçüncü-dərəcəli hissəsidir
☐ dövlətin ümumi iqtisadi siyasətinin qanunauyğun hissəsidir
☐ dövlətin ümumi iqtisadi siyasətinin ikinci-dərəcəli hissəsidir
☒ dövlətin ümumi iqtisadi siyasətinin ən başlıca tərkib hissəsidir
☐ dövlətin ümumi iqtisadi siyasətinin qanunsuz hissəsidir

464 Ekoloji sahibkarlıq nədir

- ☒ insan fəallığının potensialıdır
☐ insan fəallığının ciddi hissəsidir
☐ insan fəallığının qeyri-ciddi hissəsidir
☐ insan fəallığının bir cəhədidir.
☐ insan fəallığının sığortasıdır

465 Ekoloji biznesin əsas prinsipləri öz əksini tapmışdır

- ☐ Ticarət palatasının qərarlarında
☐ “Azad ticarəti dair qanunda”
☐ “Təbiətin mühafizəsi qanununda”
☒ “sahibkarlıq fəaliyyəti xartiyasında”
☐ “Bzinesin əsaslar qanununda”

466 Sahibkarlıq fəaliyyəti xartiyasının ən vacib prinsipinə aiddir

- ☐ bölmə üçün ekoloji təhlükəsizliyin prioritetləri
- ☐ firmalar üçün ekoloji təhlükəsizliyin prioritetləri
- ☐ təşkilatlar üçün ekoloji təhlükəsizliyin prioritetləri
- ☒ müəssisələr üçün ekoloji təhlükəsizliyin prioritetləri
- ☐ şirkətlər üçün ekoloji təhlükəsizliyin prioritetləri

467 Sahibkarlıq fəaliyyəti xartiyasının ən vacib prinsipinə aiddir

- ☐ istehsal prosesi
- ☐ qanunsuz proses
- ☐ qeyri-mükəmməl proses
- ☒ mükəmməlləşdirmə prosesi
- ☐ qanuni proses

468 Sahibkarlıq fəaliyyəti xartiyasının ən vacib prinsipinə aiddir

- ☐ sadə kütləvilik
- ☐ qanuni kütləvilik
- ☐ qeyri-kütləvilik
- ☒ personalın təhsili və təbiətin mühafizə tədbirlərində iştirakının kütləliyi
- ☐ qeyri-qanuni kütləvilik

469 Sahibkarlıq fəaliyyəti xartiyasının ən vacib prinsipinə aiddir

- ☐ mürəkkəb qiymətləndirmə
- ☐ düzgün qiymətləndirmə
- ☐ sonradan qiymətləndirmə
- ☒ əvvəlcədən qiymətləndirmə
- ☐ sadə qiymətləndirmə

470 Sahibkarlıq fəaliyyəti xartiyasının ən vacib prinsipinə aiddir

- ☐ planlaşdırma
- ☐ istehlak
- ☐ istehsal
- ☒ məhsul və xidmətlər
- ☐ nəqliyyat

471 Sahibkarlıq fəaliyyəti xartiyasının ən vacib prinsipinə aiddir

- ☐ ticarətçilərə məsləhətlər
- ☐ planlaşdırıcılara məsləhətlər
- ☐ istehlakçılara məsləhətlər
- ☒ istehlakçılara məsləhətlər
- ☐ nəqliyyatçılara məsləhətlər

472 Sahibkarlıq fəaliyyəti xartiyasının ən vacib prinsipinə aiddir

- ☐ planlaşdırma
- ☐ marketinq
- ☐ qeyri-inteqral menecment
- ☒ integrallaşmış menecment
- ☐ ticarət

473 Xartiya nə deməkdir

- ☐ əsasən istehlakdır.
- ☐ əsasən məramnaməlidir
- ☐ əsasən qanundur
- ☒ əsasən istəkdir
- ☐ əsasən istehsaldır

474 Ekoloji sahibkarlığın formaları

- ☐ 6.0
- ☐ 4.0
- ☐ 3.0
- ☒ 2.0
- ☐ 5.0

475 İqtisadiyyatın təbiətə məsuliyyət münasibəti məsələlərinin reallaşması prinsipləri

- ☐ mantiyanın mühafizəsi
- ☐ hidrosferin mühafizəsi
- ☐ atmosferin mühafizəsi
- ☒ biosferin mühafizəsi

☐ litosferin mühafizəsi

476 İqtisadiyyatın təbiətə məsuliyyət münasibəti məsələlərinin reallaşması prinsipləri

- ☐ yanar şitın qorunmasına yardım
- ☐ neftin qorunmasına yardım
- ☐ kömürün qorunmasına yardım
- ☒ təbii ehtiyatların qorunmasına yardım
- ☐ torfun qorunmasına yardım

477 İqtisadiyyatın təbiətə məsuliyyət münasibəti məsələlərinin reallaşması prinsipləri

- ☐ məhsulların saxlanması
- ☐ suyun saxlanması
- ☐ təbii qazın saxlanması
- ☐ əmtəənin saxlanması
- ☒ tullantıların saxlanması və istifadəsi

478 İqtisadiyyatın təbiətə məsuliyyət münasibəti məsələlərinin reallaşması prinsipləri

- ☐ riskə qayıtmaq
- ☐ riskin neytrallaşması
- ☐ riskin artması
- ☒ riskin azaldılması
- ☐ riskin sürətlənməsi

479 İqtisadiyyatın təbiətə məsuliyyət münasibəti məsələlərinin reallaşması prinsipləri

- ☐ riskin pozulması
- ☐ neytral vəziyyət
- ☐ təhlükəli xidmət və məhsullar
- ☒ təhlükəsiz xidməti və məhsullar
- ☐ riskli vəziyyət

480 İqtisadiyyatın təbiətə məsuliyyət münasibəti məsələlərinin reallaşması prinsipləri

- ☐ riskin bərpası
- ☐ torpağın bərpası

- ☐ ətraf mühitin pozulması
- ☒ ətraf mühitin bərpası
- ☐ suyun bərpası

481 İqtisadiyyatın təbiətə məsuliyyət münasibəti məsələlərinin reallaşması prinsipləri

- ☐ şəhərin məlumatlandırılması
- ☐ rayonun məlumatlandırılması
- ☐ regionun məlumatlandırılması
- ☒ ictimaiyyətin məlumatlandırılması
- ☐ ictimaiyyətin kənarlandırılması

482 İqtisadiyyatın təbiətə məsuliyyət münasibəti məsələlərinin reallaşması prinsipləri

- ☐ borca qalmaq
- ☐ şəxsin məsuliyyətsizliyi
- ☐ insanın borcu
- ☒ rəhbərliyin məsuliyyəti və borcu
- ☐ şəxsin borcu

483 İqtisadiyyatın təbiətə məsuliyyət münasibəti məsələlərinin reallaşması prinsipləri

- ☐ düzgün cavab yoxdu
- ☐ marketinq
- ☐ menecment
- ☒ audit və məruzələr
- ☐ sahibkarlıq

484 Ekoloji sahibkarlığın növləri

- ☐ 6.0
- ☐ 4.0
- ☐ 3.0
- ☒ 2.0
- ☐ 5.0

485 Ekoloji tələbələr və məhdudiyyətlərlə bağlı olan əsas sahibkarlıq növü məsələləri özündə birləşdirir.

- ☐ neytral texnologiyanın tətbiqi
- ☐ neytral məhsul istehsalı
- ☐ çoxtullantılı texnologiyanın tətbiqi
- ☒ aztullantılı yeni texnologiya və yeni məhsulların hazırlanması
- ☐ tullantılı texnologiyanın tətbiqi

486 Azad sahibkarlığa əsaslanan yeni iqtisadi sistem hansı qanunla tənzimlənir

- ☐ dövlət əmlakının özəlləşdirilməsi qanunu
- ☐ azad sahibkarlıq qanunu
- ☐ mülkiyyət formasının dəyişilməsi qanunu
- ☒ tələblə təklifin mütənasibliyi qanunu
- ☐ bazar qanunu

487 Hansı qanunla azad sahibkarlığa əsaslanan yeni iqtisadi sistem tənzimlənir

- ☐ dövlət əmlakının özəlləşdirilməsi qanunu
- ☐ azad sahibkarlıq qanunu
- ☐ mülkiyyət formasının dəyişilməsi qanunu
- ☒ tələblə təklifin mütənasibliyi qanunu
- ☐ bazar qanunu

488 “Ekoloji biznesin əsasları” fənni neyi öyrənir?

- ☐ iş normasını
- ☐ hüquqi norma çərçivəsini
- ☐ şəxsi və kollektiv təşəbbüskarlığın təzahürünü
- ☒ ekoloji sahədə sahibkarlığın xüsusiyyətlərini
- ☐ iqtisadi norma çərçivəsini

489 “Ekoloji biznesin əsasları” fənni neyi öyrənir?

- ☐ iş normasını
- ☐ hüquqi norma çərçivəsini
- ☐ şəxsi və kollektiv təşəbbüskarlığın təzahürünü
- ☒ ekoloji sahədə sahibkarlığın xüsusiyyətlərini
- ☐ iqtisadi norma çərçivəsini

490 Ekoloji biznesin mühitляри neçədir

- ☐ 2.0
- ☒ 4.0
- ☐ 5.0
- ☐ 7.0
- ☐ 6.0

491 Hüquqi təsirin neçə sahəsi varдыр?

- ☐ 9.0
- ☐ 4.0
- ☐ 5.0
- ☒ 6.0
- ☐ 8.0

492 Beynəlxalq hüququn щялл етдийи мясялянин сайы нечядир?

- ☐ 6.0
- ☐ 7.0
- ☐ 4.0
- ☒ 3.0
- ☐ 8.0

493 Ekoloji biznes bazarının infrastrukturу нядир?

- ☐ informasiya texnologiyası və kommunikasiya vasitələri
- ☐ ticarət palataları
- ☐ broker şirkətləri
- ☒ kapital bazarı
- ☐ elektron ticarət sistemləri

494 Ekoloji biznesin infrastruktur elementi сайылыр?

- ☐ qurğular
- ☐ pul vəsaiti
- ☐ baza texnologiyaları
- ☒ innovasiya – investisiya bazarı

☐ binalar

495 Ekoloji biznes bazarının maliyyə bazarıdır

- ☐ əmlak bazarı
- ☐ torpaq bazarı
- ☐ bank bazarı
- ☒ pul bazarı
- ☐ təkrar maliyyə bazarı

496 Azərbaycanın ekoloji vəziyyətinin yaxşılaşdırılmasına dair qısamüddətli kreditin faizi

- ☐ 80.0
- ☐ 78.0
- ☐ 69.0
- ☒ 67.0
- ☐ 73.0

497 Azərbaycanın ekoloji vəziyyətinin yaxşılaşdırılmasına dair uzunmüddətli kreditin faizi

- ☐ 33.0
- ☐ 51.0
- ☐ 40.0
- ☒ 15.0
- ☐ 27.0

498 Ekoloji biznes bazarının təkmil kapital bazarının mövcudluğu şərtləri

- ☐ transaksion xərclərin tam yoxluğu
- ☒ transaksion xərclərin tam varlığı
- ☐ transaksion xərclərin yarı yoxluğu
- ☐ transaksion xərclərin yoxluğu
- ☐ transaksion xərclərin yarı varlığı

499 Ekoloji biznes bazarının təkmil kapital bazarının mövcudluğu şərtləri

- ☐ transaksion xərclərin tam yoxluğu
- ☐ transaksion xərclərin yoxluğu

- ☐ transaksion xərclərin yarı yoxluğu
- ☒ transaksion xərclərin tam varlığı
- ☐ transaksion xərclərin yarı varlığı

500 Ekoloji biznes bazarının təkmil kapital bazarının mövcudluğu şərtləri

- ☐ az sayda satıcıların mövcudluğu
- ☐ çox sayda alıcı və satıcıların mövcudluğu
- ☐ qeyri-müəyyən sayda satıcılar
- ☒ qeyri-müəyyən sayda alıcılar
- ☐ az sayda alıcıların mövcudluğu

501 Ekoloji biznes bazarının təkmil kapital bazarının mövcudluğu şərtləri

- ☐ bazardan çıxmaq
- ☐ bazara daxil olmamaq
- ☐ hüquqi və fiziki şəxslərin bazara bərabər daxil olması
- ☒ bazara qeyri-bərabər sayda daxil olma
- ☐ bazardan bərabər sayda çıxmaq

502 Ekoloji biznes bazarının təkmil kapital bazarının mövcudluğu şərtləri

- ☐ informasiyaların məhvi
- ☐ informasiyaların anlaşılmamazlığı
- ☐ informasiyaların müxtəlif cür anlaşılqlığı
- ☒ informasiyaların eyni anlaşılqlığı
- ☐ informasiyaların çıxarılması

503 Ekoloji biznes bazarının təkmil kapital bazarının mövcudluğu şərtləri

- ☐ xərclərin alınması
- ☐ xərclərin olması
- ☒ maliyyə çətinlikləri ilə əlaqədar xərclərin olmaması
- ☐ xərclərin alınmaması
- ☐ xərclərin qaytarılması

504 Ekoloji biznes bazarında qiymətli kağızlar bazarının hisçяляринин сайы

- ☐ 7.0
- ☐ 2.0
- ☐ 5.0
- ☒ 3.0
- ☐ 6.0

505 Ekoloji biznes bazarında kredit bazarının hisсяляринин сайы

- ☐ 8.0
- ☐ 5.0
- ☐ 4.0
- ☒ 3.0
- ☐ 2.0

506 Bazar iqtisadiyyatı şəraitində dövlət funksiyalarının sayı

- ☐ 7.0
- ☐ 3.0
- ☐ 4.0
- ☒ 5.0
- ☐ 6.0

507 İnflyasiya anлайышы щансыдыр?

- ☐ üstün əmsalıdır
- ☐ istehsal qiymətləridir
- ☐ istehlak qiymətlərinin artım sürətinin əhalinin gəlirinin artım sürətinin üstələməsidir
- ☒ istehlak qiymətləridir
- ☐ sıfır əmsalıdır

508 Pozitiv şərait дедикдя ня баша дщщщщщ?

- ☐ mənfi proseslərdir
- ☐ neqativ proseslərdir
- ☐ ölkə iqtisadiyyatına müsbət təsir edən pozitiv proseslərdir
- ☒ neytral proseslərdir
- ☐ artım proseslərdir

509 Dövlət büdcəsi kəsiri шаггында мялуматы эюстяр

- ☐ pozitiv vəziyyətdir
- ☐ kompleks vəziyyətdir
- ☐ neytral vəziyyətdir
- ☒ dövlət məsariflərinin onun gəlirini üstələməsidir
- ☐ dövlət məsariflərinin onun gəlirini üstələməməsidir

510 İqtisadiyyatın tənzimlənməsində iqtisadi metodлардан биридир:

- ☐ sosial dönüm
- ☐ maddi vəsait
- ☐ pul bölgüsü
- ☒ resursların yenidən bölgüsü
- ☐ maliyyə vəsaiti

511 İqtisadiyyatın tənzimlənməsində inzibati методлардан бири эюстярилир:

- ☐ mənəvi inhisarçılıq
- ☐ əmək inhisarçılıq
- ☐ əqli inhisarçılıq
- ☒ təbii inhisarçılıq
- ☐ maddi inhisarçılıq

512 İnzibati metod ящатя етдийи sahələr

- ☐ 3.0
- ☐ 5.0
- ☐ 6.0
- ☒ 2.0
- ☐ 4.0

513 İqtisadi metodun ящатя етдийи sahələr

- ☐ 4.0
- ☐ 7.0
- ☐ 8.0
- ☒ 5.0

☐ 6.0

514 Ekoloji biznesdə iqtisadi siyasət tədbirlərini əks etdirməlidir

- ☐ dövlət
- ☐ innovasiya
- ☐ kommunikasiya
- ☒ elmi-texniki
- ☐ kompleks

515 Ekoloji biznesdə iqtisadi siyasət tədbirlərini əks etdirməlidir

- ☐ dövlət
- ☐ innovasiya
- ☐ kommunikasiya
- ☒ investisiya
- ☐ kompleks

516 Ekoloji biznesdə iqtisadi siyasət tədbirlərini əks etdirməlidir

- ☐ dövlət
- ☐ innovasiya
- ☐ kommunikasiya
- ☒ qiymət
- ☐ kompleks

517 Ekoloji biznesdə iqtisadi siyasət tədbirlərini əks etdirməlidir

- ☐ dövlət
- ☐ innovasiya
- ☐ kommunikasiya
- ☒ amortizasiya
- ☐ kompleks

518 Ekoloji biznesdə iqtisadi siyasət tədbirlərini əks etdirməlidir

- ☐ dövlət
- ☐ innovasiya

- ☐ kommunikasiya
- ☒ kredit-pul
- ☐ kompleks

519 Ekoloji biznesin tənzimlənməsi цчцндцр

- ☐ texniki baza yaradılmalıdır
- ☐ sosial baza yaradılmalıdır
- ☐ iqtisadi baza yaradılmalıdır
- ☒ müvafiq hüquqi baza yaradılmalıdır
- ☐ maddi texniki baza yaradılmalıdır

520 Azərbaycan Respublikasında təbii inhisarçıların siyahısı ибарятдир

- ☐ kənd təsərrüfatındakı müəssisələr
- ☐ yüngül sənayesindəki müəssisələr
- ☐ aqrar sahəsindəki müəssisələr
- ☒ yanacaq-enetgetika sahəsindəki müəssisələr
- ☐ yeyinti sahəsindəki müəssisələr

521 nəqliyyat sahəsindəki müəssisələr

- ☐ kənd təsərrüfatındakı müəssisələr
- ☐ yeyinti sahəsindəki müəssisələr
- ☐ yüngül sənayesindəki müəssisələr
- ☒ aqrar sahəsindəki müəssisələr

522 Azərbaycan Respublikasında təbii inhisarçıların siyahısı ибарятдир

- ☐ kənd təsərrüfatındakı müəssisələr
- ☐ yüngül sənayesindəki müəssisələr
- ☐ aqrar sahəsindəki müəssisələr
- ☒ rabitə sahəsindəki müəssisələr
- ☐ yeyinti sahəsindəki müəssisələr

523 Эюстярилянлярин щансы дөвлөт бүдсәсиня аиддир

- ☐ şəxsi sənəddir

- ☐ dövlət sənədidir
- ☐ ən mühüm qeyri-maliyyə sənədidir
- ☒ ən mühüm maliyyə sənədidir
- ☐ qeyri-dövlət sənədidir

524 İnvestisiya sənədlərinə daxildir

- ☐ bina
- ☐ su
- ☐ torpaq
- ☒ pul vəsaiti
- ☐ nou - haw

525 İnvestisiya sənədlərinə daxildir

- ☐ bina
- ☐ su
- ☐ torpaq
- ☒ məqsədli bank əmanətləri
- ☐ nou-haw

526 İnvestisiya sənədlərinə daxildir

- ☐ bina
- ☐ su
- ☐ torpaq
- ☒ kreditlər
- ☐ nou- haw

527 İnvestisiya sənədlərinə daxildir

- ☐ bina
- ☐ su
- ☐ torpaq
- ☒ səhmlər
- ☐ nou- haw

528 İnvestisiya sənədlərinə daxildir

- ☐ bina
- ☐ su
- ☐ torpaq
- ☒ daşınan və daşınmaz əmlak
- ☐ nou- haw

529 İnvestisiya qoyuluşundan gözlənilən gəlirin həcminə təsir göstərər

- ☐ 4.0
- ☐ 6.0
- ☐ 7.0
- ☒ 8.0
- ☐ 5.0

530 Unvestisiya fəallığına dövlətin təsiri на аид амилләр

- ☐ təbitəin mühafizəsi siyasəti
- ☐ su siyasəti
- ☐ torpaq siyasəti
- ☒ müxtəlif güzəştlərlər
- ☐ atmosfer siyasəti

531 Unvestisiya fəallığına dövlətin təsiri на аид амилләр

- ☐ təbitəin mühafizəsi siyasəti
- ☐ su siyasəti
- ☐ torpaq siyasəti
- ☒ xarici investisiyalar üçün əlverişli amillər
- ☐ atmosfer siyasəti

532 Unvestisiya fəallığına dövlətin təsiri на аид амилләр

- ☐ təbitəin mühafizəsi siyasəti
- ☐ su siyasəti
- ☐ torpaq siyasəti
- ☒ elmin texniki siyasəti
- ☐ atmosfer siyasəti

533 Эюстярижилярин щансы гиүмәтя аиддир

- ☐ dəyərin iqtisadi ifadəsidir
- ☐ dəyərin fizik ifadəsidir
- ☐ dəyərin mənəvi ifadəsidir
- ☒ dəyərin pul ilə ifadəsidir
- ☐ dəyərin maddi ifadəsidir

534 Qiymətin dövlət tənzimlənməsinin metodları

- ☐ 3.0
- ☐ 6.0
- ☐ 4.0
- ☒ 5.0
- ☐ 2.0

535 Qiymətlər sistemi əlamətinə görə gruplaşыр

- ☐ 3.0
- ☐ 6.0
- ☐ 5.0
- ☒ 4.0
- ☐ 7.0

536 Гиймят сийасяти еколоји бизнесдә нядир?

- ☐ dövlətin ümumi iqtisadi siyasətinin üçüncü dərəcəli hissəsidir
- ☐ dövlətin ümumi iqtisadi siyasətinin qanunauyğun hissəsidir
- ☐ dövlətin ümumi iqtisadi siyasətinin ikincidərəcəli hissəsidir
- ☒ dövlətin ümumi iqtisadi siyasətinin ən başlıca tərkib hissəsidir
- ☐ dövlətin ümumi iqtisadi siyasətinin qanunsuz hissəsidir

537 Ekoloji biznesin əsas prinsipləri özүңң tapmışdır

- ☐ Ticarət palatasının qərarlarında
- ☐ “Azad ticarətə dair qanunda”
- ☐ “Təbiətin mühafizəsi qanununda”
- ☒ “Sahibkarlıq fəaliyyəti xartiyasında”

☐ “Biznesin əsasları qanununda”

538 Принципләря эюрә sahibkarlıq fəaliyəti hartiyası эюстярижиси щансыдыр?

- ☐ istehsal peosesi
- ☐ qanunsuz proses
- ☐ qeyri-mükəmməl proses
- ☒ mükəmməlləşdirmə prosesi
- ☐ qanuni proses

539 Принципләря эюрә sahibkarlıq fəaliyəti hartiyası эюстярижиси щансыдыр?

- ☐ mürəkkəb qiymətləndirmə
- ☐ düzgün qiymətləndirmə
- ☐ sonradan qiymətləndirmə
- ☒ əvvəlcədən qiymətləndirmə
- ☐ sadə qiymətləndirmə

540 İqtisadiyyatın təbiətə məsuliyyətli münasibəti məsələlərinin reallaşmasının prinsipləri щансылардыр

- ☐ yanar şistin qorunmasına yardım
- ☐ neftin qorunmasına yardım
- ☐ kömürün qorunmasına yardım
- ☒ təbii ehtiyatların qorunmasına yardım
- ☐ tarfun qorunmasına yardım

541 İqtisadiyyatın təbiətə məsuliyyətli münasibəti məsələlərinin reallaşmasının prinsipləri щансылардыр

- ☐ suyun saxlanması
- ☐ əmtənin saxlanması
- ☐ məhsulların saxlanması
- ☒ tullantıların saxlanması və istifadəsi
- ☐ təbii qazın saxlanması

542 İqtisadiyyatın təbiətə məsuliyyətli münasibəti məsələlərinin reallaşmasının prinsipləri щансылардыр

- ☐ qara qənaət
- ☐ torpağa qənaət

- ☐ suya qənaət
- ☒ enerjiyə qənaət
- ☐ məhsula qənaət

543 İqtisadiyyatın təbiətə məsuliyyətli münasibəti məsələlərinin reallaşmasının prinsipləri щансылардыр

- ☐ riskə qayıtmaq
- ☐ riskin neytrallaşması
- ☐ riskin artması
- ☒ riskin azaldılması
- ☐ riskin sürətlənməsi

544 İqtisadiyyatın təbiətə məsuliyyətli münasibəti məsələlərinin reallaşmasının prinsipləri щансылардыр

- ☐ neytral vəziyyət
- ☐ neytral vəziyyət
- ☐ təhlükəli xidmət və məhsullar
- ☒ təhlükəsiz xidmət və məhsullar
- ☐ riskli pozulması

545 İqtisadiyyatın təbiətə məsuliyyətli münasibəti məsələlərinin reallaşmasının prinsipləri щансылардыр

- ☐ riskin bərpası
- ☐ torpağın bərpası
- ☐ ətraf mühitin pozulması
- ☒ ətraf mühitin bərpası
- ☐ suyun bərpası

546 İqtisadiyyatın təbiətə məsuliyyətli münasibəti məsələlərinin reallaşmasının prinsipləri щансылардыр

- ☐ şəhərin məlumatlandırılması
- ☐ rayonun məlumatlandırılması
- ☐ regionun məlumatlandırılması
- ☒ ictimaiyyətin məlumatlandırılması
- ☐ ictimaiyyətin kənarlaşdırılması

547 Köməkçi ekoloji sahibkarlıq növü

- ☐ ehtiyatların qeyri-neytrallığı ilə
- ☐ ehtiyatların keyfiyyətsizliyi ilə
- ☐ ehtiyatların qeyri-təkrar ardıcıl istifadəsiдир
- ☒ ehtiyatların keyfiyyət və xüsusiyyətlərinin təkrar-ardıcıl istifadəsiдир
- ☐ ehtiyatların neytrallığı ilə

548 Сащибкарлыгда көмәкчи еколоји нөв щансыдыр?

- ☐ qeyri-utilizasiya
- ☐ pul
- ☐ istehlak
- ☐ istehsal
- ☒ utilizasiya

549 Сащибкарлыгда көмәкчи еколоји sahibkarlıq нөвүнә аиддир

- ☐ neytral vəziyyət
- ☐ yarısaflaşdırma
- ☐ faydalı qazıntıların sadə emalı
- ☒ faydalı qazıntıların daha dərin emalı, saflaşdırılması
- ☐ dərin saflaşdırma

550 Ekoloji sahibkarlıq fəaliyyət sahəsinə görə группашдырылып

- ☐ nəqliyyat biznesi ilə
- ☐ bank biznesi ilə
- ☐ qeyri-maliyyə ekoloji bzinesi ilə
- ☒ maliyyə ekoloji biznesi ilə
- ☐ ticarət biznesi ilə

551 Ekoloji sahibkarlıq fəaliyyət sahəsinə görə группашдырылып

- ☐ ekoticarətlə
- ☐ ekobizneslə
- ☐ ekokəşfiyyatla
- ☒ ekoməlumatla
- ☐ ekoturizmlə

552 Ekoloji sahibkarlıq fəaliyyət sahəsinə görə gruplaşdırılıp

- ☐ ekoloji istehsalla
- ☐ ekoloji turizmlə
- ☐ ekoloji bizneslə
- ☒ ekoloji sığorta
- ☐ ekoloji ticarətlə

553 Ekoloji sahibkarlıq fəaliyyət sahəsinə görə gruplaşdırılıp

- ☐ ekoloji istehlakla
- ☐ ekoloji ticarətlə
- ☐ ekoloji turizmlə
- ☒ ekoloji lizinqlə
- ☐ ekoloji istehsalla

554 Ekoloji sahənin səmərəliliyi müəyyən olunur

- ☐ sex səviyyəsində
- ☐ qrup səviyyəsində
- ☐ ailə səviyyəsində
- ☒ cəmiyyət səviyyəsində
- ☐ küçə səviyyəsində

555 Ekoloji sahənin səmərəliliyi müəyyən olunur

- ☐ həyət səviyyəsində
- ☐ küçə səviyyəsində
- ☐ məhəllə səviyyəsində
- ☒ region səviyyəsində
- ☐ dalan səviyyəsində

556 Ekoloji sahənin səmərəliliyi müəyyən olunur

- ☐ istehsalat səviyyəsində
- ☐ fabrik səviyyəsində
- ☐ zavod səviyyəsində
- ☒ firma səviyyəsində

☐ sex səviyyəsində

557 Ekoloji sahənin səmərəliliyi müəyyən olunur

- ☐ dalan səviyyəsində
- ☐ küçə səviyyəsində
- ☐ məhəllələr səviyyəsində
- ☒ müəssisə səviyyəsində
- ☐ həyat səviyyəsində

558 Екологи саццибкарлыгда ekoloji menecment nədir ?

- ☐ neytral işdir
- ☐ sadə idarəetmədir
- ☐ marketinqdir
- ☒ strateji menecmentin bir hissəsidir
- ☐ adi idarəetmədir

559 Ekoloji menecment konsepsiyasının sayı

- ☐ 9.0
- ☐ 10.0
- ☐ 7.0
- ☒ 6.0
- ☐ 4.0

560 Ekoloji menecment sisteminin inkişafına aiddir

- ☐ ekoloji siyasət
- ☐ ekoloji xarakteristikanın qiymətləndirilməsi
- ☐ ekoloji idarəetmə sistemləri
- ☒ Ekoloji siyasətin və məqsədlərin işlənilməsi təsdiq edilməsi və deklarasiyalasdırılması
- ☐ ekoloji audit

561 Verilənlərin hansı menecment sisteminin inkişafına və təkmilləşdirilməsinə daxildir.

- ☐ ekoloji siyasət və öhdəliklərin tamamlanması
- ☒ Planlaşdırılmış fəaliyyətin bütün heyətin iştirakı ilə təşkili və reallaşdırılması

- ☐ ekoloji motivasiyanın təşkili
- ☐ yeni sistemin qurulması
- ☐ yeni istehsal sahələrinin yaradılması

562 Müəssisədə ekoloji menecment sisteminin ümumiləşdirilmiş modelinə aiddir

- ☐ yeni sistemin qurulması
- ☐ ekoloji motivasiyanın təşkili
- ☐ ekoloji fəaliyyətin
- ☒ Qəbul edilmiş siyasətə və məqsədlərə müvafiq fəaliyyətin planlaşdırılması
- ☐ ekoloji siyasətin təşkili

563 Ənənəvi ekoloji idarəetməyə daxil olan cavabı seçin

- ☐ ekoloji siyasət
- ☐ Fəaliyyət planlarının və nəticələrinin əlaqədar şəxslərə və tərəflərə daim aktiv nümayiş
- ☐ Fəaliyyət ildən ilə sistemə təhsil olmur, tamamlanır və təkmilləşir
- ☒ Ciddi vəzifə borcu və təşkilatlar çərçivəsində yerinə yetirilir
- ☐ ekoloji idarəetmə

564 Ekoloji menecmentdə daxil olan cavabı seçin

- ☐ ekoloji öhdəliklərin hazırlanması
- ☐ yeni sistemin qurulması
- ☐ Qanunvericiliyin tələbləri ilə müəyyən edilən məcburi fəaliyyət
- ☒ Müəssisə rəhbərliyinin qərarları ilə müəyyən edilən təşəbbüskarlıq və könüllülük
- ☐ ekoloji nəzarətin təşkili

565 Ekoloji menecment nəyi öyrənir?

- ☐ təbiətdən istifadəyə görə ödəmələri
- ☐ təbii resurslardan səmərəli istifadə olunmasının
- ☐ ekoloji texnika və cihazların istehsalını
- ☒ təbiətlə cəmiyyət arasında qarşılıqlı əlaqənin qanunauyğunluqları
- ☐ istehsal fəaliyyətinin təşkilini

566 Bazar iqtisadiyyatına keçid şəraitində müəssisə və təşkilatların idarə edilməsi sistemində hansı keyfiyyət dəyişiklikləri baş vermişdir?

- ☐ ekoloji siyasətin və məqsədlərin işlənməsi, təsdiq edilməsi və deklarasiyalaşdırılması
- ☐ ekoloji menecment sisteminin təhlilindən istifadə etmək
- ☐ inzibati – amirlik metodundan imtina etmək
- ☒ inzibati – amirlik metodundan istifadə etmək
- ☐ daxili monitoring sistemindən istifadə etmək

567 Bazar iqtisadiyyatına keçid şəraitində müəssisə və təşkilatların idarə edilməsi sistemində baş vermiş keyfiyyət dəyişikliklərinin xarakterik xüsusiyyətləri aşağıdakılardan hansıdır?

- ☐ qəbul edilmiş siyasətə və məqsədlərə müvafiq fəaliyyətin planlaşdırılması
- ☐ fəaliyyətin həyata keçirilməsinin daxili monitoringi
- ☐ nəticələrin müstəqil qiymətləndirilməsi, ekoloji menecment sisteminin təhlili
- ☒ müəssisələrin ekoloji məhsullarının artması, dövlətin iqtisadiyyata müdaxiləsinin azalması
- ☐ planlaşdırılmış fəaliyyətin bütün heyətin iştirakı ilə təşkili və praktiki reallaşdırılması

568 Ekoloji menecmentin əsas məqsədi nədir?

- ☐ iqtisadi subyektlərin müstəqil qəbul etdikləri ekoloji siyasət əsasında hazırlanmış
- ☐ ekoloji problemlərin həlli üçün məsrəfsiz və ya az məsrəfli metodların maksimal istifadə
- ☐ nəticələrin müstəqil qiymətləndirilməsi, ekoloji menecment sisteminin təhlili
- ☒ müəssisənin təbiəti mühafizə fəaliyyətinin prinsiplərinin, vasitələrinin toplusu və növü
- ☐ müəssisənin ətraf mühitinin mühafizəsi və resursların səmərəli istifadəsi sahəsində əsas

569 Ekoloji menecment sisteminin inkişafı və təkmilləşdirilməsinə hansı daxildir?

- ☐ müəssisələrin ekoloji məhsullarının artması, dövlətin iqtisadiyyata müdaxiləsinin azalması,
- ☐ müəssisənin ekoloji məqsədlərinin və əldə edilmiş nəticələrin nümayiş etdirilməsi
- ☐ məsrəfsiz və ya az məsrəfli metodların maksimal istifadə edilməsi
- ☒ nəticələrin müstəqil qiymətləndirilməsi, ekoloji menecment sisteminin təhlili
- ☐ müəssisənin fəaliyyətinin ekoloji aspektləri üzrə bütün marağı olan şəxslərlə əməkdaşlıq

570 Ekoloji menecment bir proses kimi özündə hansı funksiyaları birləşdirir?

- ☐ motivləşmə
- ☐ planlaşma
- ☐ marketing
- ☒ idarəetmə
- ☐ təşkilatlanma

571 Ekoloji menecment bir proses kimi özündə hansı funksiyaları birləşdirir?

- ☐ sertifikatlaşdırma
- ☐ ekoloji audit
- ☐ qloballaşma
- ☒ ekoloji marketinq
- ☐ idarəetmə

572 Ekoloji menecment sistemindən əsas elementlərə aşağıdakılardan hansı aid deyil?

- ☐ Ekoloji idarəetmə
- ☐ ekoloji menecment
- ☐ ekologiyalaşdırılmış menecment
- ☒ ekoloji marketinq
- ☐ Ekoloji sahibkarlıq

573 Ekoloji menecment sistemindəki əsas elementlərə aşağıdakılardan hansı aiddir?

- ☐ planlaşdırma
- ☐ ekoloji sertifikatlaşdırma
- ☐ ekoloji marketinq
- ☒ ekoloji menecment
- ☐ ekoloji audit

574 şəxslər aiddirlər?

- ☐ yalnız təbiətdən istifadəçilər
- ☐ hüquqi şəxslərin bir qismi
- ☒ həm hüquqi həm fiziki şəxslər
- ☐ yalnız hüquqi şəxslər
- ☐ yalnız fiziki şəxslər

575 Ekomenecment hansı sistemin bir elementidir?

- ☐ audit
- ☐ planlaşma
- ☐ marketinq
- ☒ menecment

☐ sertifikatlaşdırma

576 Ekomenecmentin müəyyən olunmuş obyektinə aşağıdakılardan hansı aiddir?

- ☐ istehsalın planlaşdırması
- ☐ ekoloji audit
- ☐ istehsal marketing
- ☒ istehsal və ya maliyyə menecmenti
- ☐ sertifikatlaşma

577 Aşağıdakılardan hansı müasir menecmentin funksiyalarına aid deyil?

- ☐ nəzarət
- ☐ təşkilətmə
- ☐ planlaşma
- ☒ sertifikatlaşdırma
- ☐ motivləşmə

578 Müəssisənin ekoloji menecment sisteminin özündə birləşdirdiyi xüsusiyyətlərdən hansı səhvdir?

- ☐ fəaliyyətin planlaşdırılmasını
- ☐ müəssisənin ekoloji siyasəti tətbiqi
- ☐ müəssisənin ekoloji siyasətinin işlənilib hazırlanması
- ☒ ekoloji markirovka
- ☐ əldə olunmuş nəticələrin qiymətləndirilməsi və təkmilləşdirilməsi üçün təşkilatı strukturu

579 Müəssisənin ekoloji menecment sistemi özündə birləşdirdiyi xüsusiyyətlərdən hansı düzgündür?

- ☐ ekoloji xarakteristikasının qiymətləndirilməsi
- ☐ ekoloji audit
- ☐ ekoloji idarəetmə sistemləri
- ☒ əldə olunmuş nəticələrin qiymətləndirilməsi və təkmilləşdirilməsi üçün təşkilatı strukturu
- ☐ ekoloji markirovka

580 Ekoloji menecmentin xüsusiyyəti hansıdır?

- ☐ edir. "xırda" tədbirlərə diqqət artırılır
- ☐ müəssisə üçün iqtisadi səmərəsi olmayan ekoloji idarəetmə

- ☐ dövlət ekoloji nəzarətin əsas tələblərinə müvafiq fəaliyyətin öncüllüyü
- ☒ çoxsaylı xərclənməyən və az xərclli tədbirlər və fəaliyyət üstünlük təşkil qanunvericiliyin tələbləri ilə müəyyən edilən məcburi fəaliyyət
- ☐ ayrı-ayrı yüksək xərclli tədbirlər və fəaliyyət üstünlük təşkil edir.“xırda” tədbirlərə diqqət

581 Ənənəvi ekoloji idarəetməyə daxil olmayan cavabı seçin:

- ☐ ayrı-ayrı yüksək xərclli tədbirlər və fəaliyyət üstünlük təşkil edir.“xırda” tədbirlərə diqqət
- ☐ müəssisə üçün iqtisadi səmərəsi olmayan ekoloji idarəetmə
- ☐ qanunvericiliyin tələbləri ilə müəyyən edilən məcburi fəaliyyət
- ☒ fəaliyyət ildən – ilə sisteməlik təhsis olunur, tamamlanır və təkmilləşir
- ☐ ciddi vəzifə borcu və təşkilatlar çərçivəsində yerinə yetirilir

582 Ekoloji menecmentin vəzifələrinə aid deyil:

- ☐ cəmiyyət arasında müəssisənin “yaşıl imicinin” yaradılması
- ☐ optimal ekoloji - iqtisadi uyğunluğun müəyyən edilməsi
- ☐ ekoloji cəhətdən tam təhlükəsiz istehsal prosesinin təşkili
- ☒ müəssisənin fəaliyyətinin prioritetli ekoloji aspektlərinin müəyyən olunması
- ☐ məhsul istehsalının daim təkmilləşdirilməsi

583 Hansı məsələləri ekoloji monitoring həll edir ?

- ☐ sosial,bioloji
- ☐ sosial,ekoloji
- ☐ ekoloji,bioloji
- ☒ dərketmə
- ☐ texnogen,sosial

584 Kim tərəfindən atmosferin öyrənilməsinin ilk cəhətləri tətbiq edilmişdir ?

- ☐ Lamark
- ☐ Ç.Darvin
- ☐ Hekkel
- ☒ M.V.Lomonosov
- ☐ Kuri

585 Neçə mərhələdə dolayı ölçmə metodunda axtarılan parametrlər təyin olunur?

- ☐ 4mərhlədə
- ☐ bir mərhlədə
- ☐ 2mərhlədə
- ☒ bir neçə mərhlədə
- ☐ 3mərhlədə

586 Ekoloji monitorinqin vəzifələrinə aid deyil?

- ☐ təbii mühitin fiziki halının qiymətləndirilməsi
- ☐ antropogen təsirin qiymətləndirilməsi.
- ☐ antropogen təsir mənbələrinə nəzarət.
- ☒ sənayenin inkişafına nəzarət.
- ☐ Antropogen amilin təsirindən ətraf mühitdə yaranan dəyişikliklərə

587 Monitorinq sistemi siniflərinə ayrılır:

- ☒ təsir amilinə, çirkləndirici mənbələrə, miqyası.
- ☐ miqyas
- ☐ çirkləndirici mənbə.
- ☐ təsir amili.
- ☐ aparıldığı yer.

588 Baza monitorinq sistemi nədir?

- ☐ litosferdə baş verən proseslərə nəzarət etmək.
- ☐ faunada baş verən hallara nəzarət etmək.
- ☐ bitki aləmində baş verən hallara nəzarət etmək.
- ☒ regional antropogen təsirlər nəzərə alınmaqla təbiətdə baş verən hallara nəzarət etmək.
- ☐ hidrosferdə baş verən proseslərə nəzarət etmək.

589 Hansi ekoloji menecmentin vəzifələrinə aid deyil:

- ☐ cəmiyyət arasında müəssisənin “yaşıl imicinin” yaradılması
- ☐ optimal ekoloji - iqtisadi uyğunluğun müəyyən edilməsi
- ☐ ekoloji cəhətdən tam təhlükəsiz istehsal prosesinin təşkili
- ☒ müəssisənin fəaliyyətinin prioritetli ekoloji aspektlərinin müəyyən olunması
- ☐ məhsul istehsalının daim təkmilləşdirilməsi

590 Bu məsələlərdən birini ekoloji monitoring həll edir ?

- ☐ sosial,bioloji
- ☐ sosial,ekoloji
- ☐ ekoloji,bioloji
- ☒ dərketmə
- ☐ texnogen,sosial

591 Atmosferin öyrənilməsinin ilk cəhətləri hansı alim tətbiq edilmişdir ?

- ☐ Lamark
- ☐ Ç.Darvin
- ☐ Hekkel
- ☒ M.V.Lomonosov
- ☐ Kuri

592 Bu növlər ekoloji monitoring vasitələrinə aiddir:

- ☐ əsas və əlavə
- ☐ nisbi və qeyri-nisbi
- ☐ əyani və qiyabi
- ☒ kontakt və qeyri-kontakt
- ☐ maddi və qeyri-maddi

593 Monitoring sistemi siniflərinə ayrılır:

- ☐ aparıldığı yer.
- ☐ çirkləndirici mənbə.
- ☐ təsir amili.
- ☒ təsir amilinə, çirkləndirici mənbələrə, miqyası.
- ☐ miqyas

594 Hansi ekoloji monitoringin vəzifələrinə aid deyil?

- ☐ təbii mühitin fiziki halının qiymətləndirilməsi
- ☐ antropogen təsirin qiymətləndirilməsi.
- ☐ antropogen təsir mənbələrinə nəzarət.
- ☒ sənayenin inkişafına nəzarət.

- ☐ Antropogen amilin təsirindən ətraf mühitdə yaranan dəyişikliklərə

595 Monitoringin obyektı aşağıdakılardan hansıdır?

- ☐ lokal monitoring.
☐ monitoring qiymətləndirilməsi
☐ ümumi nəzarət
☒ atmosfer, yer üstü sular, okeanlar, dənizlər, yeraltı sular, kriosfera.
☐ baza monitoringi

596 Monitoringin təsir amili hansıdır?

- ☐ fiziki təsir amilləri
☐ təbii təsir amilləri.
☐ kimyəvi çirkləndirici maddələr.
☒ müxtəlif kimyəvi çirkləndirici, müxtəlif təbii və fiziki təsir amilləri. müxtəlif çirkləndirici maddələr.

597 Milli monitoring sistemi dedikdə başa düşülür:

- ☐ şəhərdaxilində aparılan monitoring.
☐ bir neçə ölkədə aparılan monitoring.
☐ beynəlxalq miqyasda aparılan monitoring.
☒ ölkə miqyasında aparılan monitoring.
☐ materikdə aparılan monitoring.

598 Aşağıdakı cavablardan hansı doğrudur?

- ☐ cavabların hamısı doğrudur.
☐ kimyəvi çirkləndiricilərin təsiri ilə məşğul olur.
☐ bir neçə antropogen mənbəyin təsiri ilə məşğul olur.
☒ lokal monitoring sistemi konkret antropogen mənbəyin təsiri ilə məşğul olur.
☐ təbii çirkləndirici mənbələrin təsiri ilə məşğul olur.

599 Fiziki monitoring dedikdə başa düşülür:

- ☐ insan orqanizmində gedən proseslərə nəzarət.
☐ ətraf mühitdə gedən bioloji proseslərə nəzarət.
☐ ətraf mühitə təsir edən müxtəlif kimyəvi proseslərə nəzarət.

- ☒ ətraf mühitə təsir edən fiziki proseslərə nəzarət.
- ☐ litosferdə gedən proseslərə nəzarət.

600 Aşağıdakı cavablardan hansı düzgündür?

- ☒ bioloji monitoring bioindikatorlar vasitəsilə aparılan monitoringdir.
- ☐ bioloji monitoring dünya okeanında gedən bioloji prosesləri əhatə edən monitoringdir.
- ☐ bioloji monitoring bitki aləmində aparılan monitoringdir.
- ☐ bioloji monitoring biosferdə aparılan monitoringdir.
- ☐ bioloji monitoring heyvanlar aləmində aparılan monitoringdir.

601 Təbii və antropogen təsirdən ətraf mühitdə baş vermiş dəyişikliklərə nəzarət nə adlanır?

- ☐ fiziki monitoringdir
- ☐ qısa müddətli monitoringdir.
- ☐ qlobal monitoringdir
- ☒ biosferin kompleks monitoringi
- ☐ biosferin kompleks monitoringidir.

602 Bir nöqtədə yerləşən mənbəyin, hərəkətdə olan nəqliyyat vasitələrinin və müəyyən bir sahənin monitoringi nədir? +

- ☐ bir nöqtədə yerləşən mənbənin
- ☐ Hərəkətdə olan nəqliyyat vasitələrinin.
- ☐ yerini dəyişməyən mənbəyin monitoringi.
- ☒ çirkləndirici mənbələrin monitoringi
- ☐ müəyyən bir sahənin

603 Regional antropogen təsirlərlə təbiətdə baş verən hallarla hansı monitoring növü məşğuldur?

- ☐ dünyəvi monitoring sistemi
- ☐ lokal monitoring sistemi
- ☐ Regional monitoring sistemi
- ☒ Baza monitoring sistemi
- ☐ milli monitoring sistemi

604 Konkret antropogen mənbəyin təsiri ilə məşğul olan monitoring hansıdır? +

- ☐ cavabların hamısı doğrudur

- ☐ kimyəvi çirkləndiricilərin təsiri ilə məşğul olur.
- ☐ bir neçə antropogen mənbəyin təsiri ilə məşğul olur.
- ☒ lokal monitoring sistemi
- ☐ təbii çirkləndirici mənbələrin təsiri ilə məşğul olur.

605 Ətraf mühitə təsir edən fiziki proseslərə nəzarətdir:

- ☐ insan orqanizmində gedən proseslərə nəzarət
- ☐ litosferdə gedən proseslərə nəzarət.
- ☐ ətraf mühitdə gedən bioloji proseslərə nəzarət.
- ☒ ətraf mühitə təsir edən müxtəlif kimyəvi proseslərə nəzarət.
- ☐ fiziki monitoring

606 Bioloji monitoring nələr vasitəsilə həyata keçirilir?

- ☐ duz cavad yoxdu
- ☐ bioloji monitoring dünya okeanında gedən bioloji prosesləri əhatə edən monitoringdir.
- ☐ bioloji monitoring bitki aləmində aparılan monitoringdir
- ☒ bioindikatorlar vasitəsilə aparılan monitoringdir bioloji monitoring biosferdə aparılan monitoringdir.
- ☐ bioloji monitoring heyvanlar aləmində aparılan monitoringdir.

607 Baza monitoring sistemi zamanı nələr nəzərə alınır?

- ☐ fiziki təsir amilləri
- ☐ çirklənmə dərəcəsi
- ☐ regional antropogen təsirlər
- ☒ urbanizasiya səviyyəsi
- ☐ kimyəvi tullantılar

608 İmpakt monitoring sistemi hansı sahələri əhatə edir?

- ☐ dəniz və okean sularını
- ☐ kənd təsərrüfatı zonalarını
- ☐ sənaye müəssisələrini
- ☒ xüsusi təhlükəli zonaları
- ☐ elmi araşdırmaları

609 Sel, Vulkan, Zəlzələ, quraqlıq, torpağın eroziyası və s. hansı monitoring sisteminə aid edilir?

- ☐ lokal monitoring
- ☐ məsafə monitoringi
- ☐ kimyəvi monitoring
- ☒ Fiziki monitoring
- ☐ bioloji monitoring

610 Aşağıdakılar hansı monitoringin praktiki istiqamətlərinə aid deyil? +

- ☐ bu vəziyyətin qiymətləndirilməsi.
- ☐ ətraf mühitin faktiki vəziyyəti və çirklənmə səviyyəsini qiymətləndirmək.
- ☐ ətraf mühitin vəziyyətinə və ona təsir edən amillərə nəzarət etmək.
- ☒ əhəlinin miqrasiyasının nizamlanması.
- ☐ çirkləndiricilərin təsirindən ətraf mühitdə yarana biləcək vəziyyətin proqnozu.

611 Monitoringin təsir amillərinə aid deyil?

- ☐ müxtəlif fiziki təsir amilləri başa düşülür.
- ☐ müxtəlif kimyəvi çirkləndirici, müxtəlif təbii və fiziki təsir amilləri başa düşülür.
- ☐ monitoringin təsir amili dedikdə müxtəlif kimyəvi çirkləndiricilərin təsiri başa düşülür.
- ☒ sənaye müəssisələrinin çirkləndirilməsi başa düşülür.
- ☐ müxtəlif təbii təsir amilləri başa düşülür.

612 Çirkləndirici mənbələrinin monitoringi dedikdə başa düşülür:

- ☐ bir nöqtədə yerləşən mənbənin.
- ☐ Hərəkətdə olan nəqliyyat vasitələrinin.
- ☐ yerini dəyişməyən mənbənin monitoringi.
- ☒ yerini dəyişməyən, bir nöqtədə yerləşən mənbənin, hərəkətdə olan nəqliyyat vasitələrinin və müəyyən bir sahənin monitoringi
- ☐ müəyyən bir sahənin.

613 Regional monitoring sistemi nəzarəti həyata keçirir:

- ☐ dünyada gedən proseslərə nəzarət.
- ☐ inzibati rayon daxilindəki monitoring.
- ☐ hər hansı bir ölkə daxilində olan monitoring.
- ☒ hər hansı bir region daxilindəki monitoring
- ☐ hər hansı bir şəhər daxilindəki monitoring.

614 Aşağıdakılardan hansı kompleks ekoloji monitorinqin vəzifələrinə daxildir?

- ☐ yaranmış neqativ halların ləğv və ya təsirinin azaldılması üçün tədbirlər hazırlamaq.
- ☐ göstərilən sahələrdə baş vermiş dəyişikliklərin səbəbinin müəyyən edilməsi və qiymətləndirilməsi.
- ☐ ekoloji sistemin və insanların məskunlaşma sahələrinin fəaliyyətinin qiymətləndirilməsi.
- ☒ qarşılıqlı tərəflərin qanəedici qərarlar qəbul etməyə yönəlmiş məsləhətləşmələri.
- ☐ ekoloji və yaşayış sahələrinin müayinəsinin keçirilməsi.

615 Monitorinq sözünün mənası latıncadan tərcümədən nədir?

- ☐ çirklənməni azaltmaq
- ☐ nəzər salmaq
- ☐ öyrənmək
- ☒ nəzər salmaq
- ☐ uzlaşdırmaq

616 Hər hansı bir region daxilində gedən proseslər hansı monitorinq adlanır? +

- ☒ regional monitorinq sistemi
- ☐ hər hansı bir şəhər daxilində gedən proseslərə.
- ☐ hər hansı bir ölkə daxilində gedən proseslərə.
- ☐ hər hansı bir ölkə daxilində gedən proseslərə.
- ☐ dünyada gedən proseslərə.

617 Qarşılıqlı tərəflərin qanəedici qərarlar qəbul etməyə yönəlmiş məsləhətləşmələr hansı monitorinqin vəzifəsi hesab olunur?

- ☐ düzgün cavab yoxdu
- ☐ göstərilən sahələrdə baş vermiş dəyişikliklərin səbəbinin müəyyən edilməsi və qiymətləndirilməsi.
- ☐ ekoloji sistemin və insanların məskunlaşma sahələrinin fəaliyyətinin qiymətləndirilməsi.]
- ☒ kompleks ekoloji monitorinqinin.
- ☐ ekoloji və yaşayış sahələrinin müayinəsinin keçirilməsi

618 Uzun müddətli müşahidə sistemi olub, ətraf mühitin hazırkı vəziyyətinin qiymətləndirilməsi və onun dəyişməsi istiqamətinin proqnozlaşdırılması necə adlanır?

- ☐ Ekobiokimyəvi monitorinq
- ☐ Milli monitorinq
- ☐ fiziki monitorinq

- ☒ ətraf mühitin monitorinqi
- ☐ Lokal monitorinq

619 Ölkə miqyasında aparılan monitorinq necə adlanır?

- ☐ Ekobiokimyəvi monitorinq
- ☐ Lokal monitorinq
- ☐ ətraf mühitin monitorinqi
- ☒ Milli monitorinq
- ☐ impakt monitorinq

620 Ətraf mühitə təsir edən fiziki proseslərə nəzarət necə adlanır?

- ☐ Ekobiokimyəvi monitorinq
- ☐ impakt monitorinq
- ☐ bioloji monitorinq
- ☒ Fiziki monitorinq
- ☐ Milli monitorinq

621 Ətraf mühitin kimyəvi və bioloji vəziyyətinə nəzarət necə adlanır?

- ☐ Lokal monitorinq
- ☐ Milli monitorinq
- ☐ Fiziki monitorinq
- ☒ Ekobiokimyəvi monitorinq
- ☐ ətraf mühitin monitorinqi

622 Aşağıdakılardan hansı ilə baza monitorinq sistemi məşğul olur? +

- ☐ bioindikatorlar vasitəsilə aparılan monitorinqdir
- ☐ Konkret antropogen mənbəyin təsiri ilə məşğul olan monitorinq
- ☐ Ölkə miqyasında aparılan monitorinq
- ☒ Regional antropogen təsirlərlə təbiətdə baş verən hallarla hansı monitorinq
- ☐ Ətraf mühitə təsir edən fiziki proseslərə nəzarətdir

623 Milli monitorinq aşağıdakılardan hansı ilə məşğul olur?

- ☐ bioindikatorlar vasitəsilə aparılan monitorinqdir

- ☐ Regional antropogen təsirlərlə təbiətdə baş verən hallarla hansı monitoring
- ☐ Konkret antropogen mənbəyin təsiri ilə məşğul olan monitoring
- ☒ Ölkə miqyasında aparılan monitoring
- ☐ Ətraf mühitə təsir edən fiziki proseslərə nəzarətdir

624 Lokal monitoring sistemi aşağıdakılardan hansı ilə məşğul olur?

- ☐ bioindikatorlar vasitəsilə aparılan monitoringdir
- ☐ Regional antropogen təsirlərlə təbiətdə baş verən hallarla hansı monitoring
- ☐ Ölkə miqyasında aparılan monitoring
- ☒ Konkret antropogen mənbəyin təsiri ilə məşğul olan monitoring
- ☐ Ətraf mühitə təsir edən fiziki proseslərə nəzarətdir

625 Ekoloji biznesin əsas prinsipləri özünü tapmışdır

- ☐ Ticarət palatasının qərarlarında
- ☐ “Azad ticarətə dair qanunda”
- ☐ “Təbiətin mühafizəsi qanununda”
- ☒ “Sahibkarlıq fəaliyyəti xartiyasında”
- ☐ “Biznesin əsasları qanununda”

626 Bioindikatorlar vasitəsilə aparılan monitoring necə adlanır?

- ☐ Fiziki monitoring
- ☐ Milli monitoring
- ☐ impakt monitoring
- ☒ bioloji monitoring
- ☐ Ekobiokimyəvi monitoring

627 Ekoloji idarəetmənin məsələləri :

- ☐ texnogen
- ☐ sosial
- ☐ ekoloji
- ☒ ekosistemdə dayanıqlı vəziyyətlərin axtarılması və dəstəklənməsi
- ☐ bioloji

628 Atmosferin öyrənilməsinin ilk cəhətləri kim tərəfindən edilmişdir ?

- ☐ Lamark
- ☐ Hekkel
- ☐ Ç.Darvin
- ☒ M.V.Lomonosov
- ☐ Kuri

629 Ekoloji monitoring vasitələrinin neçə növü vardır?

- ☐ 5.0
- ☐ 8.0
- ☐ 7.0
- ☐ 6.0
- ☒ 2.0

630 Ekoloji monitoring vasitələrinin hansı növləri vardır?

- ☐ əsas və əlavə
- ☐ maddi və qeyri-maddi
- ☐ nisbi və qeyri-nisbi
- ☒ kontakt və qeyri-kontakt
- ☐ əyani və qiyabi

631 Ətraf mühitin vəziyyətinə müşahidə və nəzarətin istənilən metodunun effektivliyi hansı göstəricilərin məcmusu ilə qiymətləndirilmir?

- ☐ təyin etmənin selektivliyi və dəqiqliyi
- ☐ elementin aşkar edilmə həddləri
- ☐ alınan nəticələrin təkrarlanması,təyin etmənin həssaslığı
- ☒ metodun konsentrasiyasının yüksək qiymətləndirilməsi
- ☐ analizin yerinə yetirilməsinin ekspressliyi

632 Hüquqi tənzimləmə metodu:

- ☐ ətraf mühitin mühafizəsini tənzimləyən hüquqi qanunlar toplusudur.
- ☐ sosial sistemlərə dövlətin hüquqi təsir üsuludur;
- ☐ ictimai münasibətlərə dövlət tərəfindən hüquqi təsir üsuludur;
- ☒ təbiətdən istifadəyə hüquqi təsir üsuludur;
- ☐ təbiətdən istifadə münasibətlərinə tənzimləyən hüquqi normalardır;

633 Ekologiya hüququnun mənbələrinə aiddir: (Çəki: 1)

- ☐ doğru cavab yoxdur
- ☒ cəmiyyətlə təbiətin qarşılıqlı təsirindən yaranan münasibətləri tənzimləyən normativ hüquqi aktlar;
- ☐ məhsuldar qüvvələrin inkişafını və yerləşdirilməsini tənzimləyən normativ hüquqi aktlara;
- ☐ istehsalın inkişafını tənzimləyən hüquqi sənədlər toplusuna;
- ☐ təbiəti mühafizə qərar və qanunları toplusuna;

634 Təbiətdən istifadə hüququnun növlərindən deyil: (Çəki: 1)

- ☐ meşə fondundan istifadə hüququdur.
- ☐ yerin təkindən istifadə hüququdur;
- ☐ torpaqdan istifadə hüququdur;
- ☒ cansız təbiətdən istifadə hüququdur;
- ☐ atmosfer və sülardan istifadə hüququdur;

635 Beynəlxalq ekologiya hüququ:

- ☐ doğru cavab yoxdur.
- ☐ insanla təbiətin qarşılıqlı təsirini tənzimləyən beynəlxalq hüquq normasıdır;
- ☐ ətraf mühitin fiziki və digər təsirlərdən mühafizəsi sahəsində beynəlxalq hüquq normasıdır;
- ☒ yer kürəsinin təbii ehtiyatlarından səmərəli istifadə və qlobal miqyasda ətraf mühitin zərərli təsirlərdən mühafizəsinin pozulmasına görə beynəlxalq məsuliyyətdir;
- ☐ beynəlxalq hüquq norma və prinsiplərinin pozulmasına görə beynəlxalq məsuliyyətdir;

636 Ekoloji menecmentin məqsədi: (Çəki: 1)

- ☐ müəssisə və təşkilatlarda təbiəti mühafizə fəaliyyətini yaxşılaşdırmaqdır.
- ☐ hüquqi və fiziki şəxslərin təbiətdən istifadə fəaliyyətində hüquqlarını təmin etməkdir;
- ☐ təbiətdən səmərəli istifadə və resurs qoruyucu fəaliyyətdə beynəlxalq və milli aktların tələblərinə əməl etməkdir;
- ☒ idarəetmədə iqtisadi və ekoloji maraqları təmin etmək və təhlükəsiz əmək şəraiti yaratmaqdır;
- ☐ təbiəti mühafizə problemlərinin həlli üçün menecmentdən istifadə maraqlarını artırmaqdır;

637 Ekoloji menecmentin əsasına aid deyil: (Çəki: 1)

- ☐ doğru cavab yoxdur.
- ☐ ekoloji uçot və auditə;
- ☐ ekoloji balans və nəzarətə;
- ☒ ekoloji planlaşdırma və proqnozlaşdırma;

- ☐ ətraf mühitin keyfiyyətinin idarə olunmasına;

638 Ekoloji menecmentdə işçi heyətinin idarə olunması yollarından deyil: (Çəki: 1)

- ☐ işçilərin fəvqəladə vəziyyətdə fəaliyyətə hazırlanması.
☐ işçilərin məlumatlandırılması;
☐ işçilərin motivizasiya edilməsi;
☒ işçilərin attestasiyası;
☐ işçilərin ekoloji maarifləndirilməsi;

639 Ekoloji menecment sisteminin elementlərinə aid deyil: (Çəki: 1)

- ☐ fəaliyyətin auditi və nəzarət sisteminin tətbiqi.
☐ fəaliyyətin təşkili və reallaşdırılması;
☐ təbiətdən istifadə fəaliyyətinin planlaşdırılması;
☒ ekoloji siyasət;
☐ fəaliyyətin nəticələrinin təhlili və yenidən baxılma;

640 Ekoloji marketing nədir?

- ☐ istehsal və istehlak statistikasını öyrənən sahədir.
☐ təbii resurs bazarı, enerji resursları və təbiətdən istifadə sahəsində idarəetmədir;
☐ xammal bazalarının tarixi haqqında elmdir;
☒ ekoloji bazarın vəziyyətinin öyrənilməsinə yönələn idarəetmə fəaliyyətinin növüdür;
☐ ekoloji bazarın vəziyyətini analiz edən bir sistemdir;

641 Ekoloji bazarda ümumi informasiya mənbəyi:

- ☐ tədqiqatdan toplanan statistikadır;
☐ firma və istehsalçıların statistikasıdır;
☐ müəssisə və şirkətlərin statistikasıdır;
☒ dövlət və sahə statistikasıdır;
☐ regional təşkilatların statistikasıdır;

642 Ekoloji bazarda kommersion informasiya mənbəyi: (Çəki: 1)

- ☐ iqtisadi-riyazi hesabat;
☒ məhsul satışı üzrə həmkar müəssisələrin informasiya mübadiləsi məlumatları;

- ☐ şirkətlərarası satışın nəticələri haqqında toplanan informasiya.
- ☐ dövlət və regional statistikas;ı
- ☐ uçot və hesabat;

643 Ekoloji bazarda xüsusi informasiya mənbəyi: (Çəki: 1)

- ☐ bazar imkanlarının analizindən alınan məlumatlardır
- ☐ ictimaiyyətlə əlaqələrdən toplanan materiallardır;
- ☐ bazarın aylıq statistikasından toplanan materiallardır;
- ☒ alıcıların sorğusu, sərgi-satışlardan toplanan materiallardır;
- ☐ ekoloji fondlardan alınan məlumatlardır;

644 Ekoloji bazarda satışın stimullaşdırıcı tədbirlərinə aid deyil

- ☐ ictimaiyyətlə əlaqələrin qurulması
- ☐ çox mal almağa görə ucuzlaşma tətbiq etmək;
- ☐ qiymətlərin aşağı salınması;
- ☒ marketinq tədbirlərinin hazırlanması və həyata keçirilməsi;
- ☐ istehlakçı krediti vermək;

645 Ekoloji bazarın gigiyenik segmentinə (bölünmə) aiddir:

- ☐ tullantıları emal edən texnologiyaların satışına.
- ☐ enerji resurs növlərinin satışına;
- ☐ meşə və su resurslarının satışına;
- ☒ ekoloji təmiz mal və məhsulların satışına;
- ☐ təmizləyici qurğuların satışına;

646 Firma və şirkət təmsilçiləridir;

- ☐ dövlət tənzimlənməsidir
- ☐ kommersiya və dövlət təşkilatları təmsilçiləridir;
- ☐ daxili və xarici alıcılarıdır;
- ☒ fiziki və hüquqi şəxslərə;
- ☐ birlik və şirkət alıcılarıdır.

647 Ətraf mühitin mühafizəsinin idarə olunması üsullarına daxildir?

- ☐ tullantıların limiti
- ☐ sərbəst gəlirlər
- ☐ idxal hesabına köçürmələr
- ☒ dövlət gəlirləri ilə əlaqədar üsullar
- ☐ investisiyalar

648 Ətraf mühitin çirklənməsinə görə vergilər necə toplanır.

- ☐ investiya yolu ilə
- ☐ sərbəst
- ☐ ləng
- ☒ çevik
- ☐ məqsədli

649 Çirkləndirici müəssisələrin ümumdünya və ya regional əhəmiyyətli olması hansı iqtisadi tədbirlərin keçirilməsinə şərait yaradır?

- ☐ şərait yaratmır.
- ☐ ssudaların
- ☐ girov sisteminin
- ☒ qrantların
- ☐ inzibati vergilər

650 Ekoloji biznes əsas prinsipləri hansı sənəddə verilir? (Çəki: 1)

- ☐ Ekologiya və TS Nazirliyinin sənədlərində
- ☐ layihə və proqnozlarda
- ☐ iqtisadi qanunlarda
- ☒ sahibkarlıq fəaliyyəti xartiyasında
- ☐ CERES sənədlərində

651 Köməkçi ekoloji sahibkarlıq hansı istehsal sahələri ilə əlaqədardır? (Çəki: 1)

- ☐ torpaqların rekultivasiyası ilə
- ☐ xidmət nəzarət ilə
- ☐ tullantıların emalı ilə
- ☒ qeyri – ekoloji istehsal sahələri ilə
- ☐ nəqliyyatın inkişafı ilə

652 Ekoloji marketing nədir? (Çəki: 1)

- ☐ istehsal və istehlak statistikasını öyrənən sahədir.
- ☐ ekoloji bazarın vəziyyətinin öyrənilməsinə yönələn idarəetmə fəaliyyətinin növüdür;
- ☐ xammal bazalarının tarixi haqqında elmdir;
- ☒ təbii resurs bazarı, enerji resursları və təbiətdən istifadə sahəsində idarəetmədir;
- ☐ ekoloji bazarın vəziyyətini analiz edən bir sistemdir;

653 Bazar vəziyyətinin öyrənilməsi aşağıdakı səviyyədə fərqləndirilir: (Çəki: 1)

- ☐ proqnostik, analiz, kompleks vəziyyəti
- ☐ informativ, sahəvi, köməkçi vəziyyəti;
- ☐ normativ, satlıq, iqtisadi vəziyyəti;
- ☒ ümumiqtisadi, sahəvi, əmtəlik vəziyyəti;
- ☐ kompleks, hüquqi, əmtəlik vəziyyəti;

654 Ekoloji bazarda istehsal və istehlak statistikasının öyrənilməsi imkan verir:

- ☐ rəqabət və satışı tənzimləməyi.
- ☐ müxtəlif statistik və proqnostik göstəricilərdən istifadəni;
- ☐ əmtəlik məhsulu müəyyən etməyə;
- ☒ kəmiyyət, keyfiyyət və rəqabəti müəyyən etməyə;
- ☐ məhsul satışını stimullaşdırmağı.

655 Bazarın kanyukturasının (vəziyyətinin) öyrənilməsinə kompleks yanaşmaya aiddir: (Çəki: 1)

- ☐ uçot və hesabatın rəsmi formasına;
- ☐ istehsalçı və istehlakçılara;
- ☒ proqnozlaşma və analitik metodların tətbiqi;
- ☐ dövlət və sahə statistikasına.
- ☐ təmizləyici qurğularla təminatına;

656 Marketingin əsas məqsədlərindən biri:

- ☐ ətraf mühitin mühafizəsinin təmin olunmasıdır.
- ☐ firma və birliklərin inkişafının proqnozlaşdırılmasının təmin olunmasıdır;
- ☐ ekoloji bazarın inkişafının təmin olunmasıdır;
- ☒ müəssisənin planauyğun və proporsional inkişafının təmin olunmasıdır;

- ☐ təbiətdən kompleks istifadənin təmin olunmasıdır;

657 Ekoloji bazarın vəziyyətinin inkişafını proqnozlaşdıran metodlara aid deyil:

- ☐ balans.
☐ ekspert qiymətləndirmə;
☐ ektrapolyasiya;
☒ təhlil;
☐ iqtisadi-riyazi modelləşdirmə;

658 Bazar tədqiqatlarında istifadə olunan informasiya növləri:

- ☐ doğru cavab yoxdur.
☐ sahə, birlik, kommersiyalara;
☐ müəssisə, firma və təşkilatlara;
☒ ümumi, xüsusi, kommersiya;
☐ iqtisadi, hüquqi, xüsusi tədqiqatlara;

659 bazar imkanlarının analizi;

- ☐ operativ
☐ marketinq kompleksinin hazırlanması;
☐ məqsədli bazarın seçilməsi;
☒ bazarın hansı mallarla dolduğunu müəyyənləşdirmək;
☐ marketinq tədbirlərinin həyata keçirilməsi.

660 İki şəxsdən ibarət olan lizinq necə adlanır?

- ☐ operativ
☐ hüquqi
☐ hüquqi
☒ klassik
☐ obyektiv

661 Lizinq «Standart» dedikdə nəzərdə tutulur:

- ☐ avadanlığın istehsalçısı onu səhimdar cəmiyyətə satır, o isə öz növbəsində əmlakı girov qoyur.
☐ avadanlığın istehsalçısı onu turizm şirkətinə satır, o isə öz növbəsində

- ☐ avadanlığın istehsalçısı onu neft şirkətinə satır. O isə öz hövzəsində öz lizinq firması vasitəsilə əmlakı icarəyə verir.
- ☒ avadanlığın istehsalçısı onu maliyyə şirkətinə satır, o isə öz növbəsində öz lizinq vasitəsi ilə əmlakı icarəyə verir.
- ☐ avadanlığın istehsalçısı onu sığorta şirkətinə satır, o isə öz növbəsində digər sığorta şirkətinə icarəyə verir.

662 Aşağıdakı cavablardan hansı lizinq prosesinin ikinci mərhələsinə daxil deyil?

- ☐ lizinq obyektinin sığortası haqqında müqavilə
- ☐ lizinq avadanlığının istismara verilməsi haqqında akt.
- ☐ lizinq obyektinin alqı-satqı müqaviləsi.
- ☒ avadanlığın sonrakı istifadəsi barədə qərarın qəbul olunması
- ☐ lizinqə verilən avadanlığa texniki xidmət haqqında müqavilə.

663 Ekoloji lizinq hansı prinsip əsasında fəaliyyət göstərir?

- ☐ mülkiyyət lizinqi formasında
- ☐ klassik lizinq formasında
- ☐ dəyərin birdəfəlik ödənilməsi prinsipi
- ☒ qaytarmaq və müddət prinsipi
- ☐ investisiya prinsipi ilə

664 Xayrinq nədir?

- ☐ sayrinq
- ☐ kempinq
- ☐ rentinq
- ☒ orta müddətli əməliyyat
- ☐ tempinq

665 “Standart,Liz-bek,icarədar” hansı lizinqin formalarıdır?

- ☐ standart, icarədar, operativ
- ☐ lizinq «standart », operativ «standart».
- ☐ operativ, kənar.
- ☒ maliyyə lizinqi
- ☐ liz-bek, icarədar, kənar

666 İdxal,ixrac hansı lizinqin formasıdır?

- ☐ ixrac, regional.
- ☐ idxal, ixrac
- ☐ daxili, xarici
- ☒ kənar
- ☐ idxal, xaric

667 Klassik lizinq iştirakçıları neçə şəxsdən ibarət olur

- ☐ 10.0
- ☐ 3.0
- ☐ 4.0
- ☒ 2.0
- ☐ 6.0

668 İcarə müddəti nə qədər ola bilər

- ☐ İcarə müddəti göstərilmir
- ☐ 1 ildən 5 ilə qədər
- ☐ 1 ildən 10 ilə qədər
- ☒ 1 ildən 20 ilə qədər
- ☐ 1 ildən 3 ilə 1ədən

669 Aşınma şəraitinə görə lizinqin qrupuna aiddir

- ☐ Ciddi
- ☐ asılı
- ☐ təcili
- ☒ operativ
- ☐ əmlak

670 Kənar lizinqin formaları hansılardır

- ☐ beynəlxalq lizinq
- ☐ baza lizinqi
- ☐ daxili lizinq
- ☒ iqxal, ixrac lizinqi
- ☐ lokal lizinqi

671 Lizing prosesi neçə mərhələyə ayrılır

- ☐ 4 mərhələdə
- ☐ 5 mərhələdə
- ☐ 2 mərhələyə
- ☒ 3 mərhələdə
- ☐ 7 mərhələdə

672 Ekoloji sahibkarlığın mahiyyəti nədir

- ☐ ekoloji xidmətdir
- ☐ əvvəlcədən qiymətləndirmədir
- ☐ Ticarətin inkişafıdır
- ☒ insan fəallığının potensialıdır
- ☐ istehlakçıya məsləhətdir

673 Rentinq nədir? (Çəki: 1)

- ☐ 2 ilə qədərki əməliyyat
- ☐ 3 ilə kimi olan əməliyyat
- ☐ 5 ilə qədərki əməliyyat
- ☒ 1 ilə qədərki əməliyyat
- ☐ 10 ilə qədərki əməliyyat

674 Orta müddətli əməliyyat necə adlanır? (Çəki: 1)

- ☐ sayrinq
- ☐ kempinq
- ☐ rentinq
- ☒ xayrinq
- ☐ tempinq

675 Maliyyə lizinginin hansı formaları vardır? (Çəki: 1)

- ☐ standart, icarədar, operativ.
- ☐ lizing «standart», operativ «standart».
- ☐ operativ, kənar.
- ☒ standart, liz-bek, icarədar.

☐ liz-bek, icarədar, kənar.

676 Kənar lizinqin hansı formaları vardır? (Çəki: 1)

- ☐ ixrac, regional.
- ☐ idxal, xaric
- ☐ daxili, xarici
- ☒ idxal, ixrac
- ☐ ixrac, daxil

677 Lizinq prosesində neçə mərhələ ayrılır? (Çəki: 1)

- ☐ 6.0
- ☐ 4.0
- ☐ 2.0
- ☒ 3.0
- ☐ 5.0

678 Təbiətdən istifadənin tənzimlənməsinin hüquqi metodlarına aid deyil: (Çəki: 1)

- ☐ icarə.
- ☐ təqdimat;
- ☐ məcburi göstəriş;
- ☒ fəal təsərrüfat bölgüsü;
- ☐ özünüidarənin məhdudlaşdırılması;

679 Aşağıdakılardan hansı antropogen təsir üzrə ekoloji monitorinqin əsas məsələlərinə daxildir? (Çəki: 1)

- ☐ duz cavab yoxdu
- ☐ əhəlinin miqrasiyasına nəzarət.
- ☐ sənaye müəssisələrinə nəzarət
- ☒ antropogen təsir mənbələrinə və təsir amillərinə nəzarət.nəqliyyat vasitələrinə nəzarət.
- ☐ kənd təsərrüfatının yerləşməsinə nəzarət.

680 Aşağıdakılar hansı monitorinqin praktiki istiqamətlərinə aid deyil? (Çəki: 1)

- ☐ bu vəziyyətin qiymətləndirilməsi.
- ☐ ətraf mühitin faktiki vəziyyəti və çirklənmə səviyyəsini qiymətləndirmək.

- ☐ ətraf mühitin vəziyyətinə və ona təsir edən amillərə nəzarət etmək.
- ☒ əhalinin miqrasiyasının nizamlanması.
- ☐ çirkləndiricilərin təsirindən ətraf mühitdə yarana biləcək vəziyyətin proqnozu.

681 Monitoringin təsir amillərinə aid deyil? (Çəki: 1)

- ☐ müxtəlif fiziki təsir amilləri başa düşülür.
- ☐ müxtəlif kimyəvi çirkləndirici, müxtəlif təbii və fiziki təsir amilləri başa düşülür.
- ☐ monitoringin təsir amili dedikdə müxtəlif kimyəvi çirkləndiricilərin təsiri başa düşülür.
- ☒ sənaye müəssisələrinin çirkləndirilməsi başa düşülür.
- ☐ müxtəlif təbii təsir amilləri başa düşülür.

682 Monitoring nələri öyrənir? (Çəki: 1)

- ☐ maliyyə və vergi vəsaitləri
- ☐ iqlim göstəriciləri
- ☐ potensial ehtiyatları
- ☒ ətraf mühitin hərtərəfli analizi
- ☐ əhalinin yerdəyişməsini

683 İmpakt monitoring sistemi hansı sahələri əhatə edir? (Çəki: 1)

- ☐ dəniz və okean sularını
- ☐ kənd təsərrüfatı zonalarını
- ☐ sənaye müəssisələrini
- ☒ xüsusi təhlükəli zonaları
- ☐ elmi araşdırmaları

684 Təbiətdən istifadə problemlərinin həlli hansı halda səmərəli ola bilər? (Çəki: 1)

- ☐ qlobal ekoloji problemləri həll etdikdə
- ☐ yeni texnologiyalar tətbiq etdikdə.
- ☐ təbii ehtiyatlardan istifadə etmədikdə.
- ☒ regional yanaşma tətbiqi dedikdə.
- ☐ maliyyə vəsaitinin həcmi artırıldıqda.

685 Aşağıdakılardan hansı təbiətdən istifadəyə görə kompleks icazəyə aid deyil?

- ☒ təhlükəsiz xidmət və məhsullar.
- ☐ ətraf mühitin çirklənməsinə görə ödənişin miqdarı.
- ☐ istifadəyə verilmiş təbii ehtiyatların saxlanması və mühafizəsinin təşkili
- ☐ təsərrüfat və digər fəaliyyətlərə icazə verən ekoloji tələblər.
- ☐ cərimə sanksiyalarının tətbiqi qaydaları və şərtləri

686 Uzun müddətli müşahidə sistemi və onun dəyişməsi istiqamətinin proqnozlaşdırılması nədir? (Çəki: 1)

- ☐ demoqrafik proseslərə nəzarət sistemidir
- ☐ ətraf mühitin hazırkı vəziyyətinin qiymətləndirilməsidir
- ☐ ətraf mühitin qısa müddətli-müşahidə sistemidir.
- ☒ ətraf mühitin monitorinqidir
- ☐ onun dəyişmə istiqamətinin proqnozlaşdırılmasıdır

687 Aşağıdakı cavablardan hansı düzgün deyil? (Çəki: 1)

- ☐ təbii mühitin fiziki halının qiymətləndirilməsi.
- ☐ antropogen təsirin qiymətləndirilməsi
- ☐ antropogen təsir mənbələrinə nəzarət.
- ☒ nəqliyyatın inkişafına nəzarət
- ☐ Antropogen amilin təsirindən ətraf mühidə yaranan dəyişikliklərə

688 Atmosfer,yerüstü sular,okeanlar,dənizlər,yeraltı sular,kriosfera nəyə aid edilir? (Çəki: 1)

- ☐ atmosfer, yeraltı sular
- ☐ okeanlar və dənizlər.
- ☐ yerüstü sular, okeanlar
- ☒ monitorinqin obyektinə
- ☐ atmosfer, kriosfera

689 Təsir amilinə,çirkləndirici mənbələrə,miqyasına görə fərqlənmələr nə adlanır? (Çəki: 1)

- ☐ aparıldığı yerə görə
- ☐ təmizləyici mənbələrinə görə.
- ☐ təsir amilinə görə.
- ☒ çirkləndirici mənbələrə görə.
- ☐ miqyasına görə

690 Bir nöqtədə yerləşən mənbəyin, hərəkətdə olan nəqliyyat vasitələrinin və müəyyən bir sahənin monitorinqi nədir? (Çəki: 1)

- ☐ bir nöqtədə yerləşən mənbənin
- ☒ çirkləndirici mənbələrin monitorinqi
- ☐ yerini dəyişməyən mənbəyin monitorinqi.
- ☐ Hərəkətdə olan nəqliyyat vasitələrinin.
- ☐ müəyyən bir sahənin

691 Regional antropogen təsirlərlə təbiətdə baş verən hallarla hansı monitorinq növü məşğuldur? (Çəki: 1)

- ☐ dünyəvi monitorinq sistemi
- ☐ lokal monitorinq sistemi
- ☐ Regional monitorinq sistemi
- ☒ Baza monitorinq sistemi
- ☐ milli monitorinq sistemi

692 Ölkə miqyasında aparılan monitorinq hansı monitorinqdir? (Çəki: 1)

- ☐ bir neçə ölkədə aparılan monitorinq.
- ☐ şəhərdaxilində aparılan monitorinq
- ☐ materikdə aparılan monitorinq.
- ☐ beynəlxalq miqyasda aparılan monitorinq.
- ☒ milli monitorinq

693 Ətraf mühitə təsir edən fiziki proseslərə nəzarətdir: (Çəki: 1)

- ☐ ətraf mühitə təsir edən müxtəlif kimyəvi proseslərə nəzarət.
- ☒ fiziki monitorinq
- ☐ litosferdə gedən proseslərə nəzarət.
- ☐ insan orqanizmində gedən proseslərə nəzarət
- ☐ ətraf mühitdə gedən bioloji proseslərə nəzarət.

694 Bioloji monitorinq nələr vasitəsilə həyata keçirilir? (Çəki: 1)

- ☒ bioindikatorlar vasitəsilə aparılan monitorinqdir
- ☐ bioloji monitorinq bitki aləmində aparılan monitorinqidir
- ☐ bioloji monitorinq heyvanlar aləmində aparılan monitorinqidir.
- ☐ bioloji monitorinq dünya okeanında gedən bioloji prosesləri əhatə edən monitorinqidir.

- ☐ bioloji monitoring biosferdə aparılan monitoringdir.

695 Ətraf mühitin monitoringi nədir? (Çəki: 1)

- ☐ ətraf mühitin hazırkı vəziyyətinin qiymətləndirilməsidir
- ☐ demoqrafik proseslərə nəzarət sistemidir.
- ☐ onun dəyişmə istiqamətinin proqnozlaşdırılmasıdır.
- ☐ ətraf mühitin qısa müddətli-müşahidə sistemidir.
- ☒ uzun müddətli müşahidə sistemi olub, ətraf mühitin hazırkı vəziyyətinin qiymətləndirilməsi və onun dəyişməsi istiqamətinin proqnozlaşdırılması.

696 Ekoloji monitoringin vəzifələrinə aid deyil? (Çəki: 1)

- ☐ Antropogen amilin təsirindən ətraf mühitdə yaranan dəyişikliklərə
- ☐ təbii mühitin fiziki halının qiymətləndirilməsi
- ☐ antropogen təsir mənbələrinə nəzarət.
- ☒ sənayenin inkişafına nəzarət.
- ☐ antropogen təsirin qiymətləndirilməsi.

697 Monitoringin obyektı dedikdə aşağıdakılardan hansı nəzərdə tutulur? (Çəki: 1)

- ☒ atmosfer, yer üstü sular, okeanlar, dənizlər, yeraltı sular, kriosfera.
- ☐ monitoring qiymətləndirilməsi
- ☐ lokal monitoring
- ☐ baza monitoringi
- ☐ ümumi nəzarət

698 Monitoring sistemi siniflərinə ayrılır: (Çəki: 1)

- ☐ çirkləndirici mənbə.
- ☐ aparıldığı yer.
- ☐ miqyas
- ☒ təsir amilinə, çirkləndirici mənbələrə, miqyası.
- ☐ təsir amili.

699 Baza monitoring sistemi nədir? (Çəki: 1)

- ☐ faunada baş verən hallara nəzarət etmək.
- ☒ regional antropogen təsirlər nəzərə alınmaqla təbiətdə baş verən hallara nəzarət etmək.

- ☐ bitki aləmində baş verən hallara nəzarət etmək.
- ☐ hidrosferdə baş verən proseslərə nəzarət etmək.
- ☐ litosferdə baş verən proseslərə nəzarət etmək.

700 Milli monitoring sistemi dedikdə başa düşülür: (Çəki: 1)

- ☒ ölkə miqyasında aparılan monitoring.
- ☐ beynəlxalq miqyasda aparılan monitoring.
- ☐ bir neçə ölkədə aparılan monitoring.
- ☐ şəhərdaxilində aparılan monitoring.
- ☐ materikdə aparılan monitoring.